

2525_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2525 Sənayedə investisiya fəaliyyəti və innovasiya siyasəti**

1 İnvestisiya növlərinə aid deyil?

- ☒ psevdoinvestisiyalar
- ☐ Risklə bağlı investisiyalar;
- ☐ Sosial məqsədli investisiyalar;
- ☐ Qeyri-mərkəzləşdirilmiş investisiyaları;
- ☐ Ətraf mühitin qorunması investisiyaları;

2 Göstərilənlərdən hansı investisiya obyektinə aid deyil?

- ☒ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ yeni yaradılmış və təkmilləşdirilmiş əsas fondlar
- ☐ elmi-texniki məhsul
- ☐ məqsədli pul qoyuluşları
- ☐ əmlak hüquqları

3 İnvestisiya subyektinə hansı aid deyil?

- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ sığorta şirkətləri
- ☐ vasitəçi təşkilatlar
- ☐ investisiya fondları
- ☒ məqsədli pul qoyuluşları

4 İnvestisiya obyektinə hansı aiddir?

- ☐ investisiya fondları
- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ investorlar
- ☒ məqsədli pul qoyuluşları
- ☐ sığorta şirkətləri

5 İnvestisiya subyektinə hansı aid deyil?

- ☐ vasitəçi təşkilatlar
- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☒ əmlak hüquqları və intellektual mülkiyyət hüquqları
- ☐ sığorta şirkətləri

6 İnvestisiya obyektinə hansı aiddir?

- ☒ əmlak hüquqları və intellektual mülkiyyət hüquqları
- ☐ investisiya fəaliyyətinin istifadəçiləri
- ☐ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ vasitəçi təşkilatlar
- ☐ sığorta şirkətləri

7 İnvestisiyaları iqtisadi baxımdan necə xarakterizə etmək olar?

- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☒ əsas və dövriyyə kapitalların yığılması
- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri

- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi

8 İnvestor dedikdə:

- ☐ güclü maliyyə imkanlarına malik olan hüquqi şəxslər başa düşülür;
- ☐ müəssisənin debitorları başa düşülür;
- ☒ özünün maddi və intellektual sərvətlərinin birbaşa və yaxud dolayı şəkildə investisiya obyektlərinə qoyulması haqqında qərar çıxarmış subyektlər başa düşülür;
- ☐ müəssisənin kreditorları başa düşülür;
- ☐ güclü maliyyə imkanlarına malik olan fiziki şəxslər başa düşülür;

9 Kapital formalaşdırıcı investisiyaya hansı daha yaxındır?

- ☐ intellektual investisiya
- ☒ real investisiya
- ☐ portfel investisiyası
- ☐ dövlət investisiyası
- ☐ birbaşa investisiya

10 Real investisiyalara aid deyil:

- ☒ qiymətli kağızlara qoyulan vəsait
- ☐ kənd təsərrüfatına qoyulan investisiyalar
- ☐ sənayeyə qoyulan investisiyalar
- ☐ avadanlığın alınmasına qoyulan investisiyalar
- ☐ mal-material ehtiyatlarının əldə edilməsinə qoyulan investisiyalar

11 Real investisiyalara aid deyil:

- ☒ səhmlərə qoyulan vəsait
- ☐ sənayeyə qoyulan investisiyalar
- ☐ avadanlığın alınmasına qoyulan investisiyalar
- ☐ mal-material ehtiyatlarının əldə edilməsinə qoyulan investisiyalar
- ☐ tikintiyə qoyulan investisiyalar

12 Uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu:

- ☐ xarici investisiyadır
- ☐ birbaşa investisiyadır
- ☐ maddi investisiyadır
- ☐ real investisiyadır
- ☒ portfel investisiyadır

13 əsaslı vəsait qoyuluşu nədir?

- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu
- ☒ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☐ Əsas və dövriyyə kapitalının yığılması

14 Maliyyə qoyuluşu nədir?

- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri

- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ vğələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ Əsas və dövriyyə kapitalının yığımı
- ☒ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

15 əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi baxımından investisiya hansı nöqteyi nəzərdən başa düşülür?

- ☐ göstərilənlərdən heç biri
- ☒ mühasibat uçotu
- ☐ maliyyə
- ☐ iqtisadi
- ☐ kommersiya

16 Gələcəkdə gəlir əldə etmək məqsədilə resursların dondurulması investisiyanı hansı nöqteyi nəzərdən başa düşülür?

- ☐ göstərilənlərdən heç biri
- ☐ mühasibat uçotu
- ☒ maliyyə
- ☐ iqtisadi
- ☐ kommersiya

17 əsas və dövriyyə kapitalının yığımı investisiyanı hansı nöqteyi nəzərdən (necə) xarakterizə edir?

- ☐ göstərilənlərdən heç biri
- ☐ mühasibat uçotu
- ☐ maliyyə
- ☒ iqtisadi
- ☐ kommersiya

18 Müəssisələrdə hansı istiqamətə investisiya yönəldilmir?

- ☐ yeni məhsul növlərinin işlənməsinə;
- ☒ işçilərin əmək haqqının artırılmasına;
- ☐ istehsal güclərinin genişləndirilməsinə;
- ☐ müəssisənin istehsal ehtiyatlarının bərpasına;
- ☐ texnika və texnologiyanın modernləşdirilməsinə;

19 Verilənlərdən hansı investisiyanın subyektinə aid deyil?

- ☐ banklar, sığorta şirkətləri və vasitəçi təşkilatlardır;
- ☐ əmtəələr, avadanlıq və layihə məhsullarını təqdim edənlər;
- ☐ investisiya fəaliyyətindən istifadə edənlər;
- ☐ işlərin icraçıları (podratçılar);
- ☒ məqsədli pul yatırımları;

20 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə ola bilər?

- ☐ işçilərin əmək haqqı, kadrların yenidən hazırlanması, əsas fondların təkrar istehsalı, müəssisənin quruluşunun dəyişdirilməsi
- ☐ əsas fondlarının yeniləşdirilməsi, dövriyyə fondlarının alınması, istehsalın genişləndirilməsi, məhsul satışı
- ☐ əsaslı təmir, cari təmir, avadanlıqların alınmasına çəkilən xərclər, binaların tikintisi
- ☒ yeni yaradılmış və ya modernləşdirilmiş əsas fondlar, qiymətli kağızlar, mülkiyyət hüququ və əqli mülkiyyət hüququ
- ☐ yeni tikinti, istehsalın modernizasiyası, məhsul satışı, müəssisənin quruluşunun dəyişdirilməsi

21 Birbaşa investisiya

- ☐ imtiyazlı səhmlərin alınmasına yönəldilir;
- ☐ istiqrazların alınmasına yönəldilir
- ☐ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı vermir;
- ☒ müəssisənin fəaliyyətinə və idarə edilməsinə birbaşa təsir etmək imkanı verir;
- ☐ veksellərin alınmasına yönəldilir

22 Müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verməyən investisiya?

- ☐ kapital əmələ gətirən investisiyadır
- ☐ maddi investisiyadır
- ☐ real investisiyadır
- ☐ birbaşa investisiyadır
- ☒ portfel investisiyasıdır

23 İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

- ☐ iş icraçıları
- ☐ sığorta və vasitəçi təşkilatlar
- ☐ banklar
- ☐ investorlar
- ☒ qiymətli kağızlar

24 Göstərilənlərdən hansı investisiya subyektinə aiddir?

- ☒ məhsul, avadanlıq və layihə məhsulları nümayəndələri
- ☐ əmlak hüquqları
- ☐ məqsədli pul qoyuluşları
- ☐ elmi-texniki məhsul
- ☐ yeni yaradılmış və təkmilləşdirilmiş əsas fondlar

25 İnvestor rolunda kimlər iştirak etmir?

- ☒ İnvestisiya birjalrı;
- ☐ Xarici fiziki və hüquqi şəxslər
- ☐ Yerli fiziki və hüquqi şəxslər, sahibkar birlikləri;
- ☐ Dövlət və bələdiyyə əmlakını və ya əmlak hüququnu idarəetmə səlahiyyətinə sahib orqanlar;
- ☐ Dövlət təşkilatları və beynəlxalq təşkilatlar

26 İnvestisiya fəaliyyətinin obyektlərinə hansı aiddir?

- ☐ Hüquqi şəxslər;
- ☒ Qiymətli kağızlar;
- ☐ Sığorta və vasitəçi təşkilatlar;
- ☐ Banklar;
- ☐ Sifarişçilər;

27 İnvestisiya fəaliyyətinin subyektlərinə hansı aid deyil?

- ☒ əmlak hüququ
- ☐ İş icraçıları;
- ☐ Sifarişçilər;
- ☐ İnvestorlar;
- ☐ Fiziki və hüquqi şəxslər;

28 İnvestisiya fəaliyyətinə aid deyil

- ☒ Əmtəə nişanı;
- ☐ Qiymətli kağızlar;
- ☐ Modernləşdirilmiş fondlar;

- ☐ Yeni yaranmış fondlar
- ☐ Məqsədli pul qoyuluşları;

29 İnvestisiya proqramların həyata keçirilməsinə hansı bölmə aid deyil?

- ☒ İstehsalın ixtisaslaşdırılması;
- ☐ Yeni iş yerlərin açılması;
- ☐ Təklif edilən malların keyfiyyətinin yaxşılaşdırılması;
- ☐ İstehsalın təkmilləşdirilməsi;
- ☐ Əhəlinin sosial rifahının yüksəldilməsi;

30 İnvestisiya fəaliyyətinə aid deyil

- ☒ Kağızlar bazarı;
- ☐ Əmlak hüququ;
- ☐ Elmi texniki məhsul;
- ☐ Xalq təsərrüfatların müxtəlif sahələrindəki dövrüyyə vəsaitləri
- ☐ Əmlak obyektləri;

31 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☒ kreditin rolu
- ☐ əmək resurslarının tədqiqi
- ☐ xammal tədqiqatları
- ☐ bazar tədqiqatları
- ☐ texnologiyaların xüsusiyyətləri

32 Məhsul və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ ölçülər
- ☐ servis
- ☐ dizayn
- ☒ istehlakçı davranışları
- ☐ montaj

33 Mülkiyyət formalarına görə investisiyalara hansı aid deyil?

- ☒ dolayı investisiya
- ☐ xarici investisiyalar
- ☐ dövlət investisiyaları
- ☐ özəl investisiyalar
- ☐ müştərək investisiyalar

34 Aşağıdakılardan hansı investisiya fəaliyyətinin obyektinə aid deyil?

- ☒ Məhsul satışı
- ☐ Qiymətli kağızlar
- ☐ Modernləşdirilmiş əsas fondlar
- ☐ Yeni yaradılmış əsas fondlar
- ☐ Mülkiyyət hüququ və əqli mülkiyyət hüququ

35 İnvestisiyaların rolu iqtisadi proseslərdə nədən ibarətdir?

- ☐ sənaye məhsuluna qiymətlərin ümumi səviyyəsini aşağı salırlar
- ☐ xidmət sferasında məşğulluğun səviyyəsini yüksəldirlər
- ☒ milli gəliri çoxaldır
- ☐ ölkədə inflyasiyanın səviyyəsini aşağı salırlar
- ☐ vergilərin büdcəyə daxil edilməsini (mədaxilini) çoxaldır

36 İnvestisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınmasına yönəldilən investisiya?

- ☐ kapital əmələ gətirən investisiyadır
- ☐ maddi investisiyadır
- ☐ real investisiyadır
- ☐ birbaşa investisiyadır
- ☒ maliyyə investisiyadır

37 Mülkiyyət formalarına görə investisiyaları necə təsnifləşir?

- ☐ dövlət, xüsusi, qarışıq, intellektual
- ☒ milli, xarici, müştərək investisiyalar
- ☐ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☐ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ risksiz, riskli, spekulyativ investisiyalar

38 Mühasibat uçotu baxımından investisiyalara nə kimi tərif vermək olar?

- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☒ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☐ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsas və dövriyyə kapitalların yığılı
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

39 Maliyyə baxımından investisiyalar necə xarakterizə edilir?

- ☐ yeni müəssisələrin tikintisinə və fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına, genişləndirilməsinə və texnika ilə yenidən silahlandırılmasına xərclənən maliyyə vəsaitləri
- ☐ əsaslı istehsal xərclərinin balansın aktiv və passivlərinin bir və ya bir neçə maddələrinə birləşdirilməsi
- ☒ gələcəkdə gəlir almaq məqsədilə resursların dondurulması
- ☐ əsas və dövriyyə kapitalların yığılı
- ☐ uzunmüddətli, ortamüddətli və qısamüddətli istiqrazlar və kreditlər, sabitlik yaradan subyektlərin qiymətli kağızların əldə edilməsinə qoyuluşu

40 Maliyyə investisiyası nədir?

- ☐ əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur;
- ☐ əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyuluşudur;
- ☐ daşınmaz əmlakın alınmasına yönəldilən investisiyadır;
- ☐ əsas fondların yaradılmasına yönəldilən investisiyadır;
- ☒ investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;

41 İnvestisiya növlərinə aid deyil?

- ☒ Dövriyyə vəsaiti;
- ☐ Tamamlama investisiyaları;
- ☐ Yeniləşdirmə investisiyaları;
- ☐ Yeni investisiyalar
- ☐ Modernləşdirmə investisiyaları;

42 əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşu:

- ☐ portfel investisiyasıdır
- ☐ xarici investisiyasıdır
- ☐ intellektual investisiyasıdır

- ☐ maliyyə investisiyasıdır
☒ real investisiyasıdır

43 Aşağıdakılardan hansını maliyyə investisiyasına aid etmək olar?

- ☐ müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu
☐ fəaliyyət göstərənlər müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu
☒ qiymətli kağızların alınmasına investisiya qoyuluşu
☐ yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu
☐ müəssisənin texniki cəhətdən yenidən investisiya qoyuluşu

44 Dövlət, şəxsi və qarışıq investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☒ mülkiyyət formasına görə
☐ dövlətə məxsusluğuna görə
☐ cəlb olunma formasına görə
☐ qoyulma obyektinə görə
☐ risk dərəcəsinə görə

45 Milli, xarici və müştərək investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ mülkiyyət formasına görə
☒ dövlətə məxsusluğuna görə
☐ cəlb olunma formasına görə
☐ qoyulma obyektinə görə
☐ risk dərəcəsinə görə

46 Real, maliyyə və intellektual investisiyalar hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ mülkiyyət formasına görə
☐ dövlətə məxsusluğuna görə
☐ cəlb olunma formasına görə
☒ qoyulma obyektinə görə
☐ risk dərəcəsinə görə

47 Birbaşa və portfel investisiyaları hansı əlamətə görə təsnifləşdirilir?

- ☐ mülkiyyət formasına görə
☐ dövlətə məxsusluğuna görə
☒ cəlb olunma formasına görə
☐ qoyulma obyektinə görə
☐ risk dərəcəsinə görə

48 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☐ texniki tərəqqidə rol oynamasına
☐ tədiyyə balansına müsbət təsir göstərərək kəsinin azaldılmasına istiqamətlənir
☐ idarəetmə kadrlarının hazırlanmasına
☐ texniki kadrlarının hazırlanmasına
☒ investisiyanın faydalı ömrü

49 Xarici investisiyalardan gözlədiyi faydalara hansı aid deyil?

- ☐ əhali arasında məşğulluq yaratması
☒ inhisarçı strukturun yaradılması
☐ texniki tərəqqidə rol olmasına
☐ kapital yığılmasında rol olmasına
☐ daxili bazarın hərəkətlənməsi

50 İnvestisiya qruplarına aid deyil?

- ☐ mülkiyyət formalarına görə
- ☒ müxtəlif əməliyyatlara görə
- ☐ investisiya fəaliyyətinin obyektlərinə görə
- ☐ təşkilati formalarına görə
- ☐ xarakterlərinə görə

51 İnvestisiya kimi sahibkarlıq obyektinə nə qoyula bilməz?

- ☐ Müvafiq qaydada rəsmiləşdirilmiş elmi təcrübi və digər intellektual sərvətləri
- ☐ Qiymətli kağızlar
- ☒ Müavinətlər
- ☐ Səhmlər
- ☐ Daşınan və daşınmaz əmlak

52 Real investisiya nədir?

- ☒ əsasən istehsal vasitələrinə, istehsal, sosial və infrastruktur obyektlərinə, istehsal prosesinə uzunmüddətli vəsait qoyuluşudur;
- ☐ əmək haqqının ödənilməsinə yönəldilmiş investisiya qoyuluşudur;
- ☐ qiymətli kağızların və istehsal vasitələrinin alınmasına ilə əlaqədar layihələrə vəsait qoyuluşudur;
- ☐ investisiya portfelinin formalaşdırılması üçün qiymətli kağızların alınması ilə əlaqədar layihələrə vəsait qoyuluşudur;
- ☐ birbaşa və portfel investisiyaların cəminə bərabərdir;

53 İnvestisiya kimi sahibkarlıq obyektlərinə nə qoyula bilməz?

- ☐ bu və ya digər istehsal növünün təşkili üçün zəruri olan, ancaq patentləşdirilməmiş, texniki sənədləşdirilmə, vərdis və istehsalat təcrübəsi kimi tərtib edilmiş texniki, texnoloji, kommersiya və digər biliklərin məcmusu;
- ☐ daşınan və daşınmaz əmlak;
- ☒ işçi qüvvəsi, müavinətlər və bank lisenziyası ;
- ☐ pul, məqsədli bank əmanətləri, kreditlər, paylar, səhmlər və başqa qiymətli kağızlar;
- ☐ müvafiq qaydada rəsmiləşdirilmiş elmi-təcrübi və digər intellektual sərvətlər

54 İstehsal investisiyası (istehsala investisiya) nəzərdə tutur:

- ☐ əsas fondların cari təmiri
- ☐ işləyənlərin əmək haqqını
- ☐ xammal və materialların alınması xərclərini
- ☐ məhsulun istehsalına və reallaşdırmasına çəkilən cari xərcləri
- ☒ avadanlıqların alınması və sazlanması xərcləri

55 Cəlbedici formalar üzrə investisiyalar necə təsnifləşdirilir?

- ☐ dövlət, xüsusi, qarışıq
- ☐ milli, xarici, müştərək investisiyalar
- ☒ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☐ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ risksiz, riskli, spekulyativ investisiyalar

56 Qoyuluşların obyektləri üzrə investisiyalar aşağıdakı kimi olur:

- ☐ dövlət, xüsusi, qarışıq
- ☐ milli, xarici, müştərək investisiyalar
- ☐ birbaşa, portfel üzrə və.s. investisiyalar
- ☒ real, maliyyə üzrə, intellektual investisiyalar
- ☐ risksiz, riskli, spekulyativ investisiyalar

57 Aşağıdakılardan hansını kapital əmələ gətirən investisiyaya aid etmək olmaz?

- ☐ fəaliyyət göstərənlər müəssisələrin genişləndirilməsinə investisiya qoyuluşu;
- ☐ müəssisənin texniki cəhətdən yenidən investisiya qoyuluşu;
- ☐ müəssisənin texniki cəhətdən yenidən qurulmasına investisiya qoyuluşu;
- ☐ yeni müəssisələr tikilməsinə investisiya qoyuluşu;
- ☒ qiymətli kağızların alınmasına investisiya qoyuluşu;

58 Portfel investisiyası:

- ☐ ancaq kredit şəklində olur;
- ☐ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı verir;
- ☐ ancaq veksəl şəklində olur;
- ☐ ancaq səhm şəklində olur;
- ☒ müəssisənin fəaliyyətinə nəzarət etmək imkanı vermir;

59 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfəətlərə aid deyil?

- ☐ bu da investisiya qoyulan ölkənin geri qalmasına səbəb olur
- ☐ xarici investorlar investisiya qoyulan ölkədəki işçi qüvvəsinin bol və ucuz olduğundan istifadə edilən texnologiyaları seçmə yoluna gedirlər
- ☐ investorlar investisiya qoyuluşları ölkəni öz ölkələrindəki texnologiyaları almağa məcbur edir
- ☐ investorlar istifadə etmədikləri texnologiyaları istehsal üsullarını investisiya qoyulan ölkəyə daşıyırlar
- ☒ texniki və idarəetmə kadrlarının hazırlanması

60 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfəətlərə aid deyil?

- ☐ yerli istehsalı xaricdən asılı bir vəziyyətə gətirməkdə və ölkənin valyuta ehtiyatları üzərində mənfəətlər yaradır
- ☐ birbaşa xarici investisiyalar yüksək gömrük tarifləri idxalat qadağaları kimi qoruyucu tədbirlərdən də təsirlənməyə bilərlər
- ☐ məhdudiyyətlər yerli istehsalı qoruma məqsədini daşıyır, ancaq xarici investorlar birbaşa investisiya yolu ilə bu maneəni aşırırlar
- ☒ xarici investorlar investisiya qoyan ölkəyə yeni texnologiyalar gətirir
- ☐ xarici investorlar istehsal etdikləri xam malı ölkə xaricindən təmin edirlər

61 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfəətlərə aid deyil?

- ☒ geridə qalmış ərazilərin inkişafını təmin edə bilər
- ☐ siyasi və dövlət müəssisələri xaricilərin təsiri altına düşür
- ☐ müəssisə inhisarçı vəziyyətinə düşür
- ☐ yerli iqtisadiyyat daxilində xarici investorlar gömrük rüsumlarından da faydalanaraq haqsız rəqabətdə üstünlüyü əldə edə bilər
- ☐ investisiya qoyularkən ölkədə yerli müəssisələr inkişaf etməmiş ənənəvi istehsallar məşğul olarkən xarici investorların müasir texnologiyadan istifadə etmələri, investisiya qoyulan ölkənin iqtisad həyatını poza bilər

62 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ xarici texnologiyadan istifadə
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ texnoloji inkişaf
- ☐ inhisara vəziyyətdən faydalanma

63 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ inhisara vəziyyətdən faydalanma
- ☐ xarici texnologiyadan istifadə
- ☐ texnoloji inkişaf

64 İnvestisiyanın müstəqil portfelinə hansı aid deyil?

- ☐ müəssisənin döviyyə vəsaitlərinə qoyulan investisiyalar
- ☐ real investisiya layihələri
- ☐ qiymətli kağızlara qoyulan maliyyə investisiyaları portfeli
- ☐ digər maliyyə investisiyaları portfeli
- ☒ riskə aid olan investisiyalar

65 İnvestisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ məqsədli- problem qruplarının yaradılması
- ☒ tamamlanma investisiyalara malik olmaq
- ☐ qeyri-mərkəzləşdirmə
- ☐ mənəvi mükafatlandırma
- ☐ ictimaiyyət tərəfindən qəbul edilməsi

66 İnvestisiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☒ sosial məqsədli investisiyalara malik olmaq
- ☐ təşkilati strukturun çevikliyi
- ☐ özünü planlaşdırma və düzəlişlərin aparılmasına yol verilməsi
- ☐ demokratik idarəetmə üslubu
- ☐ üfqi informasiya əlaqələrinə malik olmaq

67 Fərdi investorları necə xarakterizə etmək olar?

- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir
- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☒ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar

68 İnstitusional (kollektiv) investorları necə xarakterizə etmək olar?

- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☒ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar
- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir

69 Korporativ investorları necə xarakterizə etmək olar?

- ☐ əsasən xarici vəsaiti cəlb etməklə müştərək investisiyanı həyata keçirir
- ☐ korporasiya adından çıxış edərək investisiyanı yalnız qiymətli kağızlarda yerləşdirir
- ☒ münasib müəssisə, səhmdar cəmiyyəti, onun xüsusi kapitalını və borc alınmış vəsaitinin cəlb edilməsi adı fəaliyyət göstərir
- ☐ öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir
- ☐ öz kapitallarını birləşdirmir, investirləşməni biri-birindən asılı olmayaraq öz adlarından və öz xüsusi vəsaitləri hesabına aparırlar

70 Hansı investorlar öz kapitallarını müştərilərin, yaxud daxil olan üzvlərinin vəsaitindən formalaşdırır və onu əsasən qiymətli kağızlarda yerləşdirir?

- ☐ müştərək

- ☐ fərdi
- ☐ korporativ
- ☒ institusional (kollektiv)
- ☐ vasitəçi

71 İnvestisiya potensialı nə deməkdir?

- ☐ bu milli sərvətləri çoxaldan kapitaldır
- ☐ alətlərin hər bir növü, maşınlar, avadanlıqlar, fabrik-zavod, anbar, nəqliyyat vasitələri, əmtəə istehsalında və xidmətlərdə istifadə edilən və onların son istehlakçıya çatdırılmasında istifadə edilən nəqliyyat şəbəkə
- ☐ maşın, avadanlıq və başqa istehsal vasitələri almaq üçün istifadə olunan investisiya resursları
- ☒ investisiya resursları investor tərəfindən qoyulmuş məqsədə nail olmaq üçün ölkənin, müəyyən ərazisinin, sahənin, müəssisələrin sosial-iqtisadi fəaliyyətində istifadə oluna bilər
- ☐ müəyyən dövr ərzində investisiya resurslarının formalaşması və istifadəsi prosesidir

72 Firmanın əsas fondların təkrar istühsalına kapital qoyuluşuna aşağıdakılar aiddir:

- ☐ orta müddətli investisiyalar
- ☒ uzunmüddətli investisiyalar
- ☐ investisiyalasdırılmanın müddətindən asılı olmayan investisiyalar
- ☐ orta müddətli və uzunmüddətli investisiyalar
- ☐ qısa müddətli investisiyalar

73 Bir qayda olaraq firmanın maliyyə investisiyalarına aşağıdakılar aiddir:

- ☐ orta müddətli investisiyalar
- ☐ uzunmüddətli investisiyalar
- ☐ investisiyalasdırılmanın müddətindən asılı olmayan investisiyalar
- ☐ orta müddətli və uzunmüddətli investisiyalar
- ☒ qısa müddətli investisiyalar

74 İnvestisiya qoyuluşunun həyata keçirilməsi haqqında qərarın qəbul olunmasına təsir göstərən amillərə aid deyil:

- ☐ təklifin səviyyəsinin dəyişməsi prosesi;
- ☐ iqtisadi inkişaf səviyyəsi;
- ☐ dövlətin büdcə və vergi siyasəti;
- ☒ dövlətin sosial siyasəti və hökumətin tərkibi;
- ☐ tələbin səviyyəsinin dəyişməsi prosesi;

75 Hansı obyektlərə investisiya qoymaq olar?

- ☒ nou-hau
- ☐ sanitar-gigiyena
- ☐ radiasiya
- ☐ ekologiya
- ☐ arxitektura

76 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ investorlar müəssisəsinə ixracat fəaliyyətini məhdudlaşdırırlar və ya icazə vermirlər, bu da investisiya qoyan ölkənin ixracatçının sıxışdırılmasına səbəb olacaqdır
- ☐ xarici investorlar investisiya qoyduqları ölkələrdəki özlərinə bağlı olan müəssisələrini beynəlxalq bazarlara çıxarmaq onlara rəqib olmasının istəmirlər
- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində insanlarn sağlamlığına ziyan vuran istehsal fəaliyyətini həyata keçirir
- ☐ birbaşa xarici investisiya qoyan müəssisələr öz ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində ətraf mühitin çirklənməsinə səbəb olan və istehsal fəaliyyətini həyata keçirir
- ☒ əhali arasında məşğulluq yaratmaq

77 Birbaşa xarici investisiyaların bəzən ölkələr baxımından mənfi təsirlərə aid deyil?

- ☐ xarici investisiyaların sayı nə qədər artırsa belədə təhlükədə o qədər böyüyər
- ☒ məşğulluq imkanları artır
- ☐ bir ölkədə kim nə qədər istehsal sahələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində də o qədər söz sahibi olurlar
- ☐ birbaşa xarici investisiyalar xüsusiyyətlərinə görə müəssisə üzərində birbaşa nəzarət sahibidir
- ☐ bir plana bağlı olmadan ölkəyə girişinə icazə verilən xarici investisiya əsas sektorları ələ keçirmək iqtisadiyyata nəzarət edir

78 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ yerli iqtisadiyyata hərəkətililik gətiriləcək
- ☐ birbaşa xarici investisiyaların köməkçi sənayelərin yaradılmasını və eləcə də geridə qalmış ərazilərin inkişafını təmin edə bilər
- ☐ investisiya qoyulan ölkənin ümumi daxili məhsulların artmasında rolu
- ☒ birbaşa xarici investisiya qoyan müəssisələr ölkələrindəki sosial və siyasi təsirlər nəticəsində ətraf mühitin çirklənməsinə və s. səbəb olur
- ☐ investisiya qoyulan ölkədə yerli sənaye inhisarçı vəziyyətdədirsə xarici investorun gəlişi ilə daxili rəqabət başlayacaq və yerli müəssisələrin inhisarına son qoyulacaq

79 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☐ birbaşa xarici investisiyalar investisiya qoyulan ölkəyə müxtəlif yeni texnologiya və müasir idarəetmə biliklərini də gətirmiş olurlar
- ☐ məşğulluq imkanları da yaradılacaqdır
- ☒ siyasi və dövlət orqanları xaricilərin təsiri altına düşürlər
- ☐ birbaşa xarici investisiya qoyulan ölkənin investisiya yığımında və istehsal gücündə birbaşa artım yaradır
- ☐ xarici investorların qoyacağı kapital ilə bu kapitaldan təmin edəcəyi gəlirin təkrar investisiya istiqamətlənməsi ilə istehsal gücünün artması baş verəcək

80 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə müsbət təsirinə nə aid deyil?

- ☒ bir ölkədə kim nə qədər istehsal vasitələrinə sahibdirsə, onlar ölkənin idarə edilməsində də o qədər söz sahibli olurlar
- ☐ investisiya qoyulan ölkələrdə istehsal olunan mallar istehlakçılara daha aşağı qiymətə verilir
- ☐ investisiya qoyulan ölkələrdə xaricinin az olması istehlakçılar üçün istehsal olunan mallarda ixtisaslaşmanı təmin edir
- ☐ müəyyən malların istehsalına ixtisaslaşan şəxslər mallarını digər ölkələrə sataraq ixracı artırma bilər
- ☐ inkişaf etməkdə olan ölkələr xarici investisiya siyasətində xarici müəssisələrin ölkələrinə daxil ola bilməsi üçün istehsal şərtlərini mənimsəməkdədirlər

81 Xarici investisiya qoyuluşu qərarlarının həyata keçirilməsinə hansı aid deyil?

- ☐ texnoloji ixtiranın tətbiqi
- ☒ inhisarçı strukturun yaradılması
- ☐ əmək resurslarının tədqiqi
- ☐ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ investisiya xərclərinin miqdarı

82 Mal və xidmətlərin xüsusiyyətlərinə hansı aid deyil?

- ☐ yazılı və şifahi surətdə zəmanət
- ☐ avadanlığın yerləşdirilməsi
- ☒ rəqiblərin vəziyyəti
- ☐ informasiya
- ☐ zəmanət müddətində təmir

83 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin fəaliyyətinə aiddir?

- ☐ məmulatların sınağının lisenziyalasdırılması
- ☐ xammal və materiallara qiymət qoyması

- ☐ məhsulların sınaqdan keçirilməsi
- ☒ hazırlığın həyata keçirilməsi
- ☐ standartlaşdırma

84 Hansı təhlil bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir:

- ☐ investisiya
- ☒ texniki-iqtisadi
- ☐ maliyyə
- ☐ ümumiqtisad
- ☐ maliyyə-iqtisad

85 Hansı təhlil ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir:

- ☐ investisiya
- ☐ texniki-iqtisadi
- ☐ maliyyə
- ☒ ümumiqtisad
- ☐ maliyyə-iqtisad

86 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisadi təhlilinə nə aid deyil?

- ☐ Əlverişsiz investisiya mühitinin təhlili
- ☐ Bazar konyunkturasının təhlili
- ☒ Yeni tikintinin təhlili
- ☐ Ölkədə iqtisadi təhlil
- ☐ Əlverişli investisiya mühitinin təhlili

87 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlilinə hansı aiddir?

- ☐ İnvestisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ İnvestisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir
- ☐ Bazar konyunkturasının təhlili
- ☒ İnvestisiya maliyyəsinin təhlili
- ☐ Ölkədə iqtisadi təhlil

88 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aiddir?

- ☐ gözlənilən risklər
- ☒ layihənin əsas ideyası
- ☐ istehsal planı
- ☐ istehlak bazarında rəqabət
- ☐ məhsul və xidmətlərin istehlak bazarı

89 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aiddir?

- ☐ istehlak bazarında rəqabət
- ☐ məhsul və xidmətlərin istehlak bazarı
- ☒ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ istehsal planı
- ☐ gözlənilən risklər

90 Qlobal investisiya layihələrinin reallaşdırılması:

- ☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
- ☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının quymətlərinin səviyyəsi və quruluşunu dəyişmir

- ☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☒ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

91 Lokal investisiya layihələrinin reallaşdırılması:

- ☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
- ☒ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının qiymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
- ☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

92 İrimiqyaslı investisiya layihələrinin reallaşdırılması:

- ☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
- ☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının qiymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
- ☒ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

93 Xalq təsərrüfatında investisiyaların reallaşdırılması:

- ☐ müəssisə miqyasında iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir etmir
- ☐ regionlarda iqtisadi situasiyaya əhəmiyyətli təsir etmir və əmtəə bazarlarının qiymətlərinin səviyyəsi və quruluşunu dəyişmir
- ☐ ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☒ ölkədə mövcud iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir
- ☐ yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir

94 Hansı əlamətə görə investisiya layihələri qlobal, xalq təsərrüfatı, iri miqyaslı, lokal kimi təsnifləşdirilir ?

- ☐ risklərin növülərindən asılı olaraq
- ☐ investisiyanın həcmindən asılı olaraq
- ☒ miqyasından asılı olaraq
- ☐ investorların tipindən asılı olaraq
- ☐ investisiyanın cəlb edilmə müddətindən asılı olaraq

95 İstehsalın konstruktor hazırlığı mərhələsi hansıdır?

- ☐ enerji məsrəflərinin normalaşdırılması
- ☐ material məsrəfinin normalaşdırılması
- ☐ əmək məsrəflərinin normalaşdırılması
- ☒ yeni məhsul layihələndirilməsinin həyata keçirilməsi mərhələsi
- ☐ yanacaq məsrəfinin normalaşdırılması

96 İnvestisiya layihəsinin hazırlanması aşağıdakı mərhələlərdən ibarətdir:

- ☒ layihənin qabaqcadan hazırlanması, istismar mərhələsi
- ☐ layihəyə qabaqcadan baxılma: layihənin son baxış, yeni yaradılan obyektlərin istismar mərhələsi
- ☐ investisiya konvensiyalarının axtarışı: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə
- ☐ layihənin öncədən hazırlanması: tam hazırlanma, layihəyə final baxılma və qərar qəbul etmə
- ☐ investisiya qabağı mərhələ: investisiyalasdırılma mərhələsi, yeni yaradılmış obyektlərin istismarı

97 Hansı investisiya layihələrin reallaşdırılması yer səthinin iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ lokal
- ☐ iri miqyaslı

- ☐ xalq təsərrüfatı
☒ global
☐ regional

98 Hansı investisiya layihələrin reallaşdırılması ölkənin ayrı-ayrı regionlarında yaxud sahələrində olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ lokal
☒ iri miqyaslı
☐ xalq təsərrüfatı
☐ global
☐ regional

99 Hansı investisiya layihələrin reallaşdırılması ölkədə olan iqtisadi, sosial, ekoloji vəziyyətə əhəmiyyətli təsir edir?

- ☐ lokal
☐ iri miqyaslı
☒ xalq təsərrüfatı
☐ global
☐ regional

100 Miqyasından asılı olaraq investisiya layihələri necə təsnifləşdirilir?

- ☐ ümumdünya, milli, lokal
☐ global, xalq təsərrüfatı, sahə, lokal investisiya layihələri
☐ global, milli, regional və lokal
☐ global və lokal
☒ global, xalq təsərrüfatı, iri miqyaslı, lokal

101 Aşağıdakılardan hansı investisiya layihələrinin işlənilməsi mərhələlərinə aid deyil?

- ☒ əmək kollektivində sosioloji təhlilin aparılması;
☐ Son təhlilin aparılması;
☐ Layihənin qiymətləndirilməsi;
☐ Araşdırmalar;
☐ İlk təhlilin aparılması;

102 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

- ☐ Qiymətlər;
☒ Sosial sığorta ayırmaları;
☐ mal və xidmətlərin xüsusiyyətləri;
☐ Bazarın rəqabət quruluşu;
☐ İstehlakçı davranışları;

103 İlk mənbəyə hansı məlumat aid deyil?

- ☒ Əmək üzrə sorğu;
☐ Dünya bankı;
☐ Beynəlxalq valyuta fondu;
☐ Xüsusi komissiyaların hesabatları;
☐ Özəl tədqiqatlar və dövrü mətbuat;

104 İlk mənbəyə hansı məlumat aid deyil?

- ☒ Əməkdaşlıq;
☐ TACİS;
☐ Dövlət statistika komitəsinin hesabatları;

- ☐ Milli bankın hesabatları
- ☐ Birləşmiş millətlər təşkilatlarının tədqiqatları;

105 İlkin mənbələrə hansı məlumat aid deyil?

- ☒ Əməkdaşlıq;
- ☐ İnternet;
- ☐ Məktub;
- ☐ Faks;
- ☐ Anket;

106 İlkin mənbələrə hansı məlumat aid deyil?

- ☐ Anket;
- ☐ Müsahibə;
- ☒ Əmək üzrə sorğu;
- ☐ Telefon;
- ☐ Məktub;

107 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Bölgü kanallarını genişləndirmək;
- ☐ Məhsulun istehsalçıya çatdırılmasında daha təsirli vasitələrə əl atmaq;
- ☒ Bölgü kanallarını sadələşdirmək;
- ☐ İş şəraitini yaxşılaşdırmaq;
- ☐ İstehsal edilən məhsulun keyfiyyətini yüksəltmək;

108 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ İstehsalın həcmnin artması üçün vacib olan texnologiyanın təmin edilməsi;
- ☐ Mövcud istehsalat səviyyəsini qorumaq üçün köhnəlmiş təchizatın təzəsiylə əvəz edilməsi;
- ☒ İstehsal xərcləri artırmaq;
- ☐ Xərcləri azaltmaq;
- ☐ Bazara yeni cihaz məhsulları istehsal etmək və yeni texnologiyadan faydalanmaq;

109 İstehsalın texniki hazırlığının mərhələlərinin ardıcılığına hansı aid deyil?

- ☒ əməyin təkmilləşdirilməsi mərhələsi
- ☐ elmi-tədqiqat mərhələsi
- ☐ konstruksiya mərhələsi
- ☐ texnoloji hazırlıq mərhələsi
- ☐ maddi və təşkilati hazırlıq mərhələsi

110 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlilinə hansı aiddir?

- ☐ Əlverişsiz investisiya mühitinin təhlili
- ☐ Ölkədə iqtisadi təhlil
- ☒ Yeni tikintinin təhlili
- ☐ Bazar konyunkturasının təhlili
- ☐ Əlverişli investisiya mühitinin təhlili

111 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisad təhlilinə hansı aid deyil?

- ☐ Bazar konyukturasının təhlili
- ☒ İnvestisiya maliyyəsinin təhlili
- ☐ İnvestisiya mühitinin əlverişsiz olmasının təsvirini əks etdirir
- ☐ Ölkədə iqtisadi təhlil
- ☐ İnvestisiya mühitinin əlverişli olmasının təsvirini əks etdirir

112 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin yeri
- ☐ lazımi əmək resursları
- ☐ bazarın təhlili və marketinq konsepsiyası
- ☒ istehlak bazarında rəqabət

113 İnvestisiya layihəsinin bölmələrinə aşağıdakılardan hansı aid deyil?

- ☐ lazımi əmək resursları
- ☐ bazarın təhlili və marketinq konsepsiyası
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin yeri
- ☒ firmanın fəaliyyət riskləri

114 İnvestisiya layihəsinin hazırlanmasının hansı mərhələsində müxtəlif profilli mütəxəssislərin cəlb edilməsi məqsədəuyğundur?

- ☐ istismar (istehsal) səviyyəsi
- ☐ layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ investisiya konsepsiyalarının axtarışı
- ☐ layihənin ilkin hazırlığı
- ☒ layihənin son hazırlığı

115 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ elmi-tədqiqat mərhələsi
- ☐ texnoloji hazırlıq mərhələsi
- ☐ təşkilati hazırlıq
- ☒ sosial mərhələ
- ☐ hazırlıq

116 İstehsalın texniki hazırlığına nə aid deyil?

- ☐ konstruktor mərhələsi
- ☐ elmi mərhələsi
- ☐ tədqiqat mərhələsi
- ☒ iqtisadi mərhələ
- ☐ maddi hazırlıq mərhələsi

117 İnvestisiya layihələrinin səmərəliliyinin təhlili aşağıdakı hissələrdən ibarətdir:

- ☐ ümumi iqtisadi, texniki-iqtisadi, sosial-iqtisadi təhlil;
- ☒ ümumi iqtisadi, texniki-iqtisadi, maliyyə təhlili;
- ☐ texniki, sosial, siyasi-iqtisadi təhlil;
- ☐ sosial-iqtisadi, maliyyə, texnoloji təhlil;
- ☐ texniki-iqtisadi, maliyyə təhlili, sosioloji;

118 İnvestisiya layihələrinin təhlili zamanı hansı amili hesaba almaq zəruridir?

- ☐ müəssisənin maliyyə menecerlərinin ixtisaslaşma səviyyəsi
- ☐ müəssisənin vergi ayırmalarının həcmi
- ☐ amortizasiya normalarının həcmi
- ☐ bazarda rəqabətin səviyyəsi
- ☒ layihələrin riskliliyi

119 Nə kimi hallarda investisiya layihəsi bir qayda olaraq, özünə qısaldılmış bölmə və göstəricilər siyahısını daxil edir?

- ☐ istehsal güclərinin geniş təkrar istehsalı zamanı
- ☐ yeni tikinti zamanı
- ☒ avadanlığın yeniləri ilə əvəz edilməsi yaxud qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi hallarında
- ☐ fəaliyyətdə olan istehsal güclərinin yenidən quraşdırılması zamanı
- ☐ istehsalın texniki cəhətdən yenidən silahlanması zamanı

120 Hansı hallarda investisiya layihəsi investisiyalaşmanın strateji konsepsiyasını, marketinq, iqtisadi və maliyyə nəticələnməsini, zəruri maliyyə resurslarının həcmələrini, xarici mənbələrdən əlavə alınmış vəsaitlərin qaytarılması müddətlərini özünə daxil edir?

- ☐ marketinq tədqiqatlarının aparılması
- ☐ əsaslı təmir aparılması hallarında
- ☐ avadanlığın yeniləri ilə əvəz olunması
- ☐ qeyri-maddi aktivlərin ayrı-ayrı növlərinin əldə edilməsi
- ☒ istehsalın texniki cəhətdən yenidən silahlandırılması

121 İnvestisiya layihəsi nədir?

- ☒ iqtisadi məqsədyönlülüyün əsaslandırılması, kapital qiyuluşlarının həcmi və həyata keçirilməsinin müddətlərinin, o cümlədən qanunvericiliyə və standartlara uyğun olaraq təsdiq olunmuş layihə-smeta üzrə sənədləşdirilmə və habelə investisiyaların həyata keçirilməsi üzrə praktiki fəaliyyətinin işlənilib hazırlanması
- ☐ müəssisənin əsas uzunmüddətli məqsəd və məsələlərinin müəyyən edilməsi və bu məqsədlərə nail olmaq üçün zəruri resursların fəaliyyət kursunun və bölüşdürülməsinin təşkili
- ☐ qoyulmuş məqsədlərə nail olmaq üçün firmanın məqsədyönlü fəaliyyətinin formalaşması
- ☐ rəqabət aparan təşkilatın fəaliyyətinin nəticələrinin səviyyəsinin qiymətləndirilməsi
- ☐ firmanın inkişafının əsas bölmələrinin şərhini göstərən rəqabət bazarında, xüsusi və borc maliyyə mənbələrini hesaba alaraq, maddi və qadr imkanlarını və riskləri layihələrin realizə edilməsi prosesində hesaba almaqla iqtisadi baxımdan analitik sənəd

122 İnvestisiya strategiyası dəqiqləşdirilməsi nədə öz əksini tapır?

- ☐ illər üzrə məhsulun maya dəyərinin müəyyən olunmasında;
- ☐ istehsal planlarında;
- ☐ satış, təhcizat və operativ-istehsal planlarında;
- ☒ investisiya layihələrinin siyahısı və investisiyanın uzunmüddətli maliyyələşdirilməsi planında;
- ☐ müəssisənin maliyyə, əmək, məhsul satışı, maddi təhcizat planlarında.

123 Aşağıdakılardan hansı müəssisənin investisiya fəaliyyətinə aid deyil?

- ☐ investisiya layihələndirilməsi;
- ☐ layihənin və investisiyanın faktiki səmərəliliyinin təhlili;
- ☐ strateji planlaşdırmanın həyata keçirilməsi;
- ☐ investisiya strategiyasının müəyyən olunması;
- ☒ strateji idarəetmənin həyata keçirilməsi;

124 Bazar tədqiqatlarında toplanacaq məlumat növlərinə hansı aid deyil?

- ☒ Müəssisələrin sosial vəziyyəti;
- ☐ Təklif mənbələri;
- ☐ Bölgü kanalları;
- ☐ Ölkənin xüsusi şərtləri və mövsümi dəyişmələrə bağlı məlumatlar;
- ☐ Dövlətin iqtisadi siyasəti;

125 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☒ Müəssisənin qarşısına çıxan risklərin artması;
- ☐ Müəssisənin qarşılaşacağı konkret riskləri məhdudlaşdırma;
- ☐ Müəssisənin bazardakı və sənaye payını qorumaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilməsi;

- ☐ Müəssisədə bazardakə və sənaye payənin səmərəliliyini artırmaq məqsədi ilə tədqiqat və inkişaf etmə fəaliyyətinin həyata keçirilmək;
- ☐ Müəssisənin işləyənlərin sağlamlığının və rifahının qorunması və onların həvəsləndirilməsi;

126 Bunların hansı investisiyanın məqsədi deyil?

- ☐ Xalqın sağlamlığını qorumaq məqsədi ilə mövcud qanun vericiliyə riayət etmək;
- ☐ Ətraf mühitin çirkləndirməsini qarşılaşdırılmasında mövcud qanunvericiliyə riayət etmək;
- ☒ İnvestisiya fəaliyyətinin genişləndirmək;
- ☐ Müəssisənin qarşılaşacağı konkret riskləri aradan qaldırmaq;
- ☐ Bazar şərtləri ilə ayaqlaşmaq, bölgədə, ölkədə və dünyada rəqabət üstünlüyünü təmin etmək;

127 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ patent
- ☐ layihə xərcləri
- ☐ ərazinin qiyməti
- ☒ investisiyanın ömrü
- ☐ nou-hau

128 İqtisadi məqsədyönlülüyn əsaslandırılması, kapital qiyuluşlarının həcmi və həyata keçirilməsinin müddətlərinin, o cümlədən qanunvericiliyə və standartlara uyğun olaraq təsdiq olunmuş layihə-smeta üzrə sənədləşdirilmə və habelə investisiyaların həyata keçirilməsi üzrə praktiki fəaliyyətinin işlənilib hazırlanması necə adlanır?

- ☐ biznes plan
- ☐ strateji investisiya planı
- ☐ texniki – iqtisadi əsaslandırma
- ☒ investisiya layihəsi
- ☐ tikinti planı?

129 Hansı təhlil investisiyanın kapital və cari dəyər-də pul axınlarının tədqiqini əks etdirir?

- ☐ maliyyə-iqtisad
- ☐ investisiya
- ☐ texniki-iqtisadi
- ☒ maliyyə
- ☐ ümumiqtisad

130 İnvestisiya layihəsinin hansı bölməsində onun realizasiyası üçün həlledici olan ən mühüm göstəricilər əks olunur?

- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☒ layihənin əsas ideyası
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ layihənin reallaşdırılma qrafiki

131 İnvestisiya layihəsinin hansı bölməsində istehsal proqramması və müəssisənin istehsal gücünün təhlili göstərilməlidir?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☒ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ layihənin əsas ideyası
- ☐ layihənin reallaşdırılma qrafiki

132 İnvestisiya layihəsinin hansı bölməsində tələb olunan investisiya məbləği, mümkün istehsal xərcləri, eləcə də resursların əldə edilməsi və investisiya səmərəliliyinin hesablanması üsulları göstərilir?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ layihənin reallaşdırılma qrafiki
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası
- ☐ investisiya layihəsinin reallaşdırılması prosesində material resurslarının lazımi həcmi əsaslandırılması
- ☒ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası

133 İnvestisiya layihəsinin hansı bölməsində layihənin mərhələləri, maliyyə, material və insan və s. resurslara tələb ayrılıqda əsaslandırılır?

- ☐ investisiya layihəsinin reallaşdırılması prosesində material resurslarının lazımi həcmi əsaslandırılması
- ☐ layihənin maliyyə təminatı və onun səmərəliliyinin qiymətləndirilməsi xarakteristikası
- ☒ layihənin reallaşdırılma qrafiki
- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ layihənin reallaşdırılmasının texniki əsaslarının xarakteristikası

134 Aşağıdakılardan hansı ilkin investisiya layihəsinin bölməsinə aiddir?

- ☐ investisiya layihəsinin qısa xarakteristikası
- ☐ zərərsizlik nöqtəsinin hesablanması
- ☐ layihənin reallaşdırılması qrafiki
- ☒ əlavə xərclərin miqdarı və quruluşu
- ☐ layihənin əsas ideyası

135 Aşağıdakılardan hansı ilkin investisiya layihəsinin bölməsinə aid deyil?

- ☒ layihənin reallaşdırılması qrafiki
- ☐ əlavə xərclərin miqdarı və quruluşu
- ☐ istifadə olunan resursların həcmi
- ☐ istehsalın təşkilinin texniki əsasları
- ☐ bazarın və istehsal gücünün öyrənilməsi əsasında məhsulların istehsal həcmi və quruluşu

136 İnvestisiya layihəsinin hazırlanması investisiyaqabağı mərhələnin hansı bölməsinin məqsədidir?

- ☐ investisiya konsepsiyalarının axtarışı
- ☐ istismar (istehsal) səviyyəsi
- ☐ layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin son hazırlığı
- ☒ layihənin ilkin hazırlığı

137 İnvestisiyaqabağı mərhələ uyğun olaraq hansı səviyyələri özündə birləşdirir:

- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi, layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması, tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi, layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☒ investisiya konsepsiyalarının axtarışı, layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin ilkin hazırlığı, layihənin son hazırlığı, investisiya konsepsiyalarının axtarışı, layihənin yekun olaraq nəzərdən keçirilib qərar qəbul edilməsi
- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi, layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması, layihənin planlaşdırılması, detal, yaxud iş layihələşdirilməsi

138 İnvestisiya layihəsinin hazırlığının hansı mərhələsi məhsul və xidmətlər istehsalının başlanması ilə xarakterizə olunur?

- ☐ son
- ☒ istismar
- ☐ investisiya
- ☐ investisiyaqabağı
- ☐ ilkin

139 İnvestisiya layihəsinin hansı mərhələsində layihə texniki-iqtisadi cəhətdən əsaslandırılır?

- ☐ ilkin
- ☐ investisiya
- ☐ istismar
- ☐ son
- ☒ investisiyaqabağı

140 İnvestisiya layihəsinin hansı mərhələsində marketing tədqiqatlarının əsasında son məqsədləri müəyyən edilir?

- ☐ son
- ☒ investisiyaqabağı
- ☐ investisiya
- ☐ istismar
- ☐ ilkin

141 İnvestisiya layihəsinin hansı mərhələsində tikinti-quraşdırma və istismara buraxılma işləri yerinə yetirilir?

- ☐ son
- ☐ istismar
- ☒ investisiya
- ☐ investisiyaqabağı
- ☐ ilkin

142 İnvestisiya layihəsinin hansı mərhələsində detal, yaxud iş layihələşdirilməsi həyata keçirilir?

- ☐ son
- ☐ istismar
- ☒ investisiya
- ☐ investisiyaqabağı
- ☐ ilkin

143 İnvestisiya mərhələsində:

- ☐ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilir
- ☒ müəssisənin aktivləri formalaşdırılır
- ☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılır
- ☐ layihənin marketing tədqiqatlarının əsasında son məqsədləri müəyyən edilir
- ☐ müqavilələrin tərtib edilir

144 İnvestisiyaqabağı mərhələyə aid deyil:

- ☐ müqavilələrin tərtib edilməsi
- ☒ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi
- ☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması
- ☐ layihənin marketing tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi
- ☐ işlərin yerinə yetirilmə ardıcılığının işləyib hazırlanması, layihənin planlaşdırılması

145 İnvestisiya mərhələsinə aid deyil:

- ☒ layihənin son məqsədinin müəyyənəşdirilməsi və onlara nail olma üsulları
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi

146 İnvestisiyaqabağı mərhələyə aiddir:

- ☒ layihənin son məqsədinin müəyyənləşdirilməsi və onlara nail olma üsulları
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi

147 İnvestisiya mərhələsinə aid deyil

- ☐ fəhlələrin işə götürülməsi
- ☐ avadanlığın gətirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☒ layihənin planlaşdırılması
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi

148 İnvestisiya mərhələsinə aid deyil:

- ☒ texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi

149 İnvestisiya qabağı mərhələyə aiddir:

- ☒ texniki-iqtisadi əsaslandırmanın həyata keçirilməsi
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi

150 İnvestisiya layihəsi çərçivəsində maliyyə təhlili:

- ☒ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınlarının tədqiqini əks etdirir.
- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- ☐ yeni tikinti-yə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin həcmi müəyyən edilməsinə əks etdirir;
- ☐ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- ☐ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

151 İnvestisiya layihəsinin hazırlanmasının hansı mərhələsi əsas avadanlığın fəaliyyətə buraxılması anından başlayır?

- ☐ sonuncu
- ☒ istismar
- ☐ investisiya
- ☐ investisiya qabağı
- ☐ ilkin

152 İnvestisiya layihəsinin hazırlanması, layihənin planlaşdırılmasının hansı mərhələsində müəssisənin aktivləri formalaşır?

- ☐ sonuncu
- ☐ istismar
- ☒ investisiya
- ☐ investisiya qabağı mərhələsində
- ☐ ilkin

153 İnvestisiya mərhələsinə daxildir?

- ☐ müqavilələrin tərtib edilməsi
- ☒ tikinti-quraşdırma və istismara buraxılma işlərinin yerinə yetirilməsi
- ☐ layihənin texniki-iqtisadi cəhətdən əsaslandırılması
- ☐ layihənin marketinq tədqiqatlarının əsasında son məqsədlərini müəyyən edilməsi
- ☐ işlərin yerinə yetirilmə ardıcılığının işləyib hazırlanması, layihənin planlaşdırılması

154 İnvestisiyaqabağı mərhələyə aiddir:

- ☒ layihənin planlaşdırılması
- ☐ tikinti-quraşdırma və işə salmaq üçün qaydaya salma işlərinin yerinə yetirilməsi
- ☐ avadanlığın gətirilməsi
- ☐ detal, yaxud iş layihələşdirilməsi
- ☐ fəhlələrin işə götürülməsi

155 İnvestisiya layihəsində illər üzrə xalis nağd axınlara nə daxildir?

- ☐ əmək haqqı xərcləri.
- ☐ enerji xərcləri;
- ☐ material xərcləri;
- ☒ amortizasiya ayırmaları;
- ☐ məhsulun maya dəyəri;

156 İnvestisiya layihəsi çərçivəsində texniki-iqtisadi təhlil:

- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınının tədqiqini əks etdirir.
- ☐ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- ☐ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyinin öyrənilməsinə əks etdirir ;
- ☐ layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- ☒ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

157 İnvestisiya layihəsi çərçivəsində ümumiqtisadi təhlil:

- ☐ investisiyanın maliyyə təhlili kapital və cari dəyər-də pul axınının tədqiqini əks etdirir.
- ☐) layihə çərçivəsində yalnız satış bazarlarını və xammal və materiallarla təminat mənbələrinin öyrənilməsinə əks etdirir;
- ☐ yeni tikinti-yə, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğinə xüsusi çəkisinin öyrənilməsinə əks etdirir;
- ☒ ölkədə iqtisadi və bazar konyunkturasının, investisiya mühitinin əlverişli və ya əlverişsiz olmasının təsvirini əks etdirir;
- ☐ bu və ya digər texniki işləmənin iqtisadi üstünlüklərinin isbatı ilə birlikdə layihənin texniki tərəfini əks etdirir;

158 İstehsal sahəsində investisiya layihələri hazırlanarkən aşağıdakılardan hansına araşdırılır?

- ☐ investisiya layihəsinin həyata keçirilməsindən gözlənilən son nəticəyə;
- ☒ digər müəssisələrin xarici ölkədə investisiya qoyuluşları;
- ☐ layihənin həyata keçirilməsi üçün lazım olan investisiyanın həcmi;
- ☐ investisiyanın yönəldiyi istiqamətlərin xarakterik cəhətlərini;
- ☐ investisiya layihəsinin həyata keçirilməsinə çəkilən xərclərin geri qaytarılması şərtləri və potensial investorların əldə edəcəkləri gəlirlərə;

159 Layihəyə üstünlük verməkdə əsas məqsədə hansı bölmə aiddir?

- ☒ İstehsal;
- ☐ Valuta ehtiyatları;
- ☐ Gəlir bölgüsü;
- ☐ Məşqulluq;
- ☐ İstehlak;

160 Gəlir cədvəlini (Proformo) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ bazar şərtləri
- ☐ işçi əməyinin haqları
- ☐ xammalın maya dəyəri
- ☒ vergidən əvvəlki mənfəət
- ☐ enerji xərcləri

161 Gəlir cədvəlini (Proformo) hesablayarkən fərz olunanlara nə aid deyil?

- ☐ maya dəyəri
- ☐ bazar şərtləri
- ☒ ödəniləcək vergilər
- ☐ istehsal gücü
- ☐ bazardakı qiymət

162 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☒ enerji xərclərində dəyişikliklər
- ☐ illərə aid idarəetmə xərcləri
- ☐ ödəniləcək vergilər
- ☐ vergidən əvvəlki mənfəət
- ☐ vergidən sonra qalan gəlir

163 Gəlir (Proformo) cədvəlində layihənin istifadə müddətində nə göstərilir?

- ☐ uzun müddətli borc faizləri
- ☒ istehsal müddətindəki xərcləri
- ☐ satılan malların maya dəyəri
- ☐ hər ilə aid satış miqdarı
- ☐ illərə aid satış və idarəetmə xərcləri

164 İnvestisiyanın faydalı ömrünə nə aid deyil?

- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatları və texnologiyaya görə
- ☐ istehsal müddətindən istifadə
- ☐ istehsal edilən məhsula tələbat
- ☐ investisiya mallarının xüsusiyyətləri
- ☒ statistik metodun tətbiqi

165 İnvestisiya xərclərinə nə aiddir?

- ☐ nəqliyyat xərcləri
- ☐ kredit faizlərinin üdənilməsi
- ☒ avadanlıqlara sərf olunan xərcləri
- ☐ idxal və gömrük xərcləri
- ☐ ümumi xərclər

166 İnvestisiya xərclərinə nə aid deyil?

- ☐ avadanlıqlara sərf olunan xərcləri
- ☐ inşaat işləri
- ☐ ərazinin təşkili
- ☒ layihənin dəyərləndirilməsi
- ☐ rabitə xərcləri

167 Layihələr arasında seçim apararkən nəzarət alınırlar?

- ☐ alternativ istehsal üsulları

- ☐ tələbatın müəyyən edilməsi
- ☐ investisiya qərarının qəbul edilə bilməz
- ☒ investisiyanın dəyərləndirilməsi
- ☐ qiymətlər, xərclər və maliyyə mövzularda məlumatlara sahib olması

168 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ rəsmi istehsala keçid
- ☐ sosial obyektlərin tamamlanması
- ☒ lisenziya müqavilələri
- ☐ istehsal obyektiində avadanlığın montajı
- ☐ sınaq istehsalına başlanma

169 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ istehsal obyektinin tamamlanması
- ☐ xammal mənbələrinin tədqiqi
- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların ixtisaslaşdırılması
- ☒ tullantılardan istifadə
- ☐ xammal mənbəyilə əlaqənin qurulması

170 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☒ mərhələlərin sayı
- ☐ avadanlığın sifariş verilməsi
- ☐ avadanlığın seçilməsi
- ☐ investisiya üçün inşaat işlərinin aparılmasına icazənin verilməsi
- ☐ istehsala keçid mərhələsindəki əməkdaşların cəlb edilməsi

171 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ yol, su, elektrik və kanalizasiya işlərinə başlanılması
- ☐ investisiya mərhələsində fəaliyyət göstərilməsi
- ☐ avadanlığın yerləşmə planının hazırlanması
- ☐ istehsal obyektinin təşkili
- ☒ texnologiyanın əldə edilməsi

172 İnvestisiya tətbiqi planında göstəriləcək əsas işlərə hansı aid deyil?

- ☐ inşaat layihələrinə hazırlanmasına gətirilməsi
- ☒ elmi-tədqiqat işləri
- ☐ ərazinin satın alınması
- ☐ layihənin hazırlanması
- ☐ ərazinin inşaatə əlverişli vəziyyətə gətirilməsi

173 İnvestisiya layihəsinə hansı aid deyil?

- ☐ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu
- ☐ problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər
- ☐ konkret zaman çərçivəsində investisiya prosesinin təşkili
- ☐ konkret məkan çərçivəsində investisiya prosesinin təşkili
- ☒ ixtiranın təsviri

174 İnvestisiya layihəsinə nə aid deyil?

- ☒ kadrların axınlığı problemin həlli üzrə elmi əsaslandırılmış məsrəflər
- ☐ problemin həlli üzrə elmi əsaslandırılmış məsrəflər
- ☐ zaman çərçivəsində investisiya prosesinin təşkili
- ☐ konkret məkan çərçivəsində investisiya prosesinin təşkili

- ☐ tədbirlər sistemini müəyyən edən sənədlər toplusu

175 əsas fondların yaradılmasına yönəldilən investisiyalar?

- ☐ maliyyə investisiyaları
☐ birbaşa investisiyalar
☐ portfel investisiyalar
☐ qısamüddətli investisiyalar
☒ əsaslı vəsait qoyuluşu

176 Smeta dəyəri nə zaman tətbiq edilmir?

- ☒ təchizatçılarla hesablaşmaq üçün
☐ tikintinin maliyyələşdirilməsi zamanı
☐ yerinə yetirilən tikinti-quraşdırma işlərinin ödənişi üçün
☐ avadanlıqların alınmasına çəkilən xərclərin ödənməsi üçün
☐ avadanlıqların tikintiyə çatdırılması xərclərinin ödənməsi üçün

177 Layihə-smeta sənədi nə zaman təsdiqlənir?

- ☐ investorlardan asılıdır
☐ tikinti prosesindən asılı deyil
☒ tikintiyə qədər
☐ tikintidən sonra
☐ tikinti zamanı

178 Tikintinin dəyəri nə ilə müəyyən olunur?

- ☐ göstərilənlərdən hər biri ilə
☐ qiymət ilə
☒ smeta ilə
☐ maya dəyəri ilə
☐ məcmu xərclərlə

179 əsaslı vəsait qoyuluşuna aid deyil:

- ☐ əsaslı təmirə çəkilən xərclər
☐ əsas və dövriyyə kapitalına qoyulan investisiya
☐ qeyri-maddi aktivlərə qoyulmuş investisiya
☒ müəssisələrin qiymətli kağızlara qoyduğu investisiya
☐ təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

180 əsaslı vəsait qoyuluşuna aid deyil:

- ☐ əsaslı təmirə çəkilən xərclər
☐ əsas və dövriyyə kapitalına qoyulan investisiya
☐ qeyri-maddi aktivlərə qoyulmuş investisiya
☒ uzunmüddətli, ortamüddətli və qısamüddətli kreditlər
☐ təbiətdən istifadə obyektlərinin və torpaqların alınmasına çəkilən xərclər

181 Mövcud güclərin genişləndirilməsinə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ ərazi
☐ sahə
☐ istehsal
☒ təkrar istehsal
☐ texnoloji

182 Yeni tikintiyə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ istehsal
- ☐ sahə
- ☐ ərazi
- ☐ texnoloji
- ☒ təkrar istehsal

183 Müəssisənin texniki cəhətdən silahlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ istehsal
- ☐ sahə
- ☐ ərazi
- ☐ texnoloji
- ☒ təkrar istehsal

184 Kapital qoyuluşu:

- ☐ qiymətli kağızların alınmasına yönəldilən investisiyadır;
- ☐ istiqrazların buraxılışına sərf edilən xərclərdir;
- ☐ səhmlərin buraxılışına sərf edilən xərclərdir;
- ☐ banka qoyulan depozitdir;
- ☒ əsas fondların yaradılmasına yönəldilən investisiyadır;

185 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ layihə istehsal gücü;
- ☐ əsas fondların smeta dəyəri, əsaslı vəsait qoyuluşunun həcmi;
- ☐ tikinti-quraşdırma işlərinin dəyəri;
- ☒ işçilərin əmək məhsuldarlığı;
- ☐ hər bir müəssisənin adı, tikiləcəyi müddət və rayon;

186 Aşağıdakılardan hansı əsaslı tikinti planının əsas bölmələrinə aid deyil?

- ☒ əsaslı vəsait qoyuluşunun sosial səmərəliliyi;
- ☐ əsas fondların, istehsal güclərinin işə buraxılması və habelə "zadə" üzrə tapşırıqlar;
- ☐ tikinti-quraşdırma işləri üzrə proqram;
- ☐ ayrı-ayrı tikintilər və obyektlər üzrə titul siyahıları;
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi və quruluşu;

187 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☒ istehsalın ixtisaslaşdırılması
- ☐ müvəqqəti bina və qurğular
- ☐ tikilən müəssisənin müdriyyətinin saxlanması
- ☐ istismar kadrlarının hazırlanması
- ☐ layihə və axtarış işləri

188 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ ərazinin yaşıllığı
- ☐ kanalizasiya işləri
- ☐ yanacaq və qaz təchizatının xarici şəbəkə və qurğuları
- ☒ əsas fondların yaşıllığı
- ☐ ərazinin abadlığı

189 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☒ maşın və avadanlıqlar
- ☐ yardımçı obyektlər
- ☐ su təsərrüfatı
- ☐ enerji təsərrüfatı obyektləri
- ☐ xidmətedici təyinatlı obyektlər

190 İctimai smeta haqq-hesabına hansı bölmə aid deyil?

- ☐ nəqliyyat təsərrüfatı
- ☐ tikinti ərazisinin hazırlanması
- ☒ mədəni – məişət xərcləri
- ☐ tikintinin əsas obyektləri
- ☐ rabitə obyektləri

191 Tikintinin titul siyahısına hansı aid deyil?

- ☒ köməkçi işçilərin sayı
- ☐ əsaslı vəsait qoyuluşunun həcmi
- ☐ tikintinin başlama və quraşdırma vaxtı
- ☐ buraxılacaq məhsulun maya dəyəri
- ☐ tikinti quraşdırma işlərinin dəyəri

192 Tikintinin titul siyahısında hansı nəzərə alınmır?

- ☐ əsas fondların smeta dəyəri
- ☐ tikinti müddəti
- ☐ rayon
- ☐ istehsal gücü
- ☒ işçilərin siyahı sayı

193 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ Layihə istehsal gücü
- ☐ Əsas fondların smeta dəyəri
- ☐ Əsaslı vəsait qoyuluşunun həcmi
- ☒ İşçilərin əmək məhsuldarlığı
- ☐ Tikinti-quraşdırma işlərinin dəyəri

194 Aşağıdakılardan hansı titul siyahısına aid deyil?

- ☐ Tikiləcəyi müddət
- ☐ Tikiləcək müəssisəsinin adı
- ☐ Layihə istehsal gücü
- ☒ İşçilərin əmək məhsuldarlığı
- ☐ Tikinti-quraşdırma işlərinin dəyəri

195 Kapital qoyuluşunun təkrar istehsal quruluşu hara sərf olunur?

- ☐ ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.
- ☐ «kapital qoyuluşunun təkrar istehsal quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur;
- ☒ yeni tikinti, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkirlərinin tapılması ilə müəyyən olunur;
- ☐ layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisinin tapılması ilə müəyyən olunur;
- ☐ xərclərin birinin digərinə nisbətidir;

196 Tikintinin xüsusiyyəti nədən ibarətdir?

- ☒ əsas fondların hərəkətsiz obyektlərin qaytarılması

- ☐ tikinti məhsulundan istifadənin kütləvi xarakteri
- ☐ tikintinin kapitaltutumunun və material tutumunun aşağı olması
- ☐ tikinti prosesinin qısa müddətli olması
- ☐ tikinti sahəsinin müəyyən əraziyə bağlı olmaması

197 Tikintinin son nəticəsi aşağıdakılardır

- ☐ smeta dəyəri
- ☒ tikinti məhsulu
- ☐ sənaye
- ☐ gəlir
- ☐ əsaslı kapital qoyuluşu

198 Fəaliyyətdə olan müəssisələrin rekonstruksiyasına çəkilən xərclər kapital qoyuluşlarının hansı quruluşunda əks olunur?

- ☐ istehsal quruluşunda
- ☐ texnoloji strukturunda
- ☐ ərazi quruluşunda
- ☐ sahə quruluşunda
- ☒ təkrar istehsal quruluşunda

199 Kapital qoyuluşlarının hansı quruluşunda tikinti quraşdırma işləri xərcləri əks olunur?

- ☐ geniş istehsal quruluşunda
- ☒ texnoloji strukturunda
- ☐ ərazi quruluşunda
- ☐ sahə quruluşunda
- ☐ geniş istehsal quruluşunda

200 əsaslı vəsait qoyuluşunun texnoloji quruluşu nədir?

- ☐ ümumi investisiya qoyuluşunun xərclərdən hər birinə nisbətidir.
- ☐ «vəsait qoyuluşunun texnoloji quruluşu» anlayışı iqtisadi ədəbiyyatda yoxdur
- ☐ texniki vasitələrin hər birinə xərclənən vəsaitin ümumi xərclərdəki xüsusi çəkisidir
- ☒ layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə çəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkiləridir.
- ☐ xərclərin birinin digərinə nisbətidir

201 əsaslı vəsait qoyuluşunun tərkibi hansı xərclərdən ibarətdir?

- ☐ texnoloji təkmilləşdirmələr və yeni məhsul istehsalı xərcləri, məhsul satışı xərcləri
- ☐ müəssisələrin genişləndirilməsi, yenidənqurulması, texnika ilə silahlanması, təhcizat və satış xərcləri
- ☒ tikinti-quraşdırma; avadanlıq, alət və inventarların alınması; geoloji kəşfiyyat, torpaq alma; kadr hazırlama; idarə heyətinin saxlanması xərcləri
- ☐ təkrar istehsal, texnoloji, cari və s. xərclər
- ☐ sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, rabitə və ticarət xərcləri

202 Aşağıdakılardan hansı əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşunu xarakterizə edən göstəricilərə aid deyil?

- ☒ sosial sığortaya çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ yeni tikinti-yə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ müəssisənin rekonstruksiya edilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ mövcud güclərin genişləndirilməsinə çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;
- ☐ müəssisənin texniki cəhətdən silahlandırılmasına çəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi;

203 İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılması nədir?

- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin fondveriminin yüksəldilməsinə təsirinin tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin istehsal güclərinin artımına təsirinin tədqiqidir;
- ☒ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin sosial-psixoloji, siyasi-iqtisadi və ekoloji imkanlarının tədqiqidir;
- ☐ müəyyən olunmuş rentabellik səviyyəsində investisiyanın həyata keçirilməsinin mənavi aspektlərinin tədqiqidir;

204 Layihələndirməyə, avadanlıqların alınma, tikinti quraşdırma işlərinə cəkilən hər bir xərcin ümumi investisiya qoyuluşunda xüsusi çəkisi:

- ☐ əsaslı vəsait qoyuluşunun istehsal quruluşudur
- ☒ əsaslı vəsait qoyuluşunun texnoloji quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun sahə quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun ərazi quruluşudur

205 Yeni tikinti, mövcud güclərin genişləndirilməsinə, müəssisənin rekonstruksiya edilməsinə, texniki cəhətdən silahlandırılmasına cəkilən xərclərin əsaslı vəsait qoyuluşunun ümumi məbləğində xüsusi çəkisi:

- ☐ əsaslı vəsait qoyuluşunun istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun texnoloji quruluşudur
- ☒ əsaslı vəsait qoyuluşunun təkrar istehsal quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun sahə quruluşudur
- ☐ əsaslı vəsait qoyuluşunun ərazi quruluşudur

206 Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

- ☐ nəqliyyat və rabitə təsərrüfatının obyektləri
- ☐ enerji təsərrüfatının obyektləri
- ☐ əsas istehsal obyektləri
- ☐ tikinti ərazisinin hazırlanması
- ☒ axtarış tədqiqatlarına cəkilən xərclər

207 Aşağıdakılardan hansı smeta hesabatının xülasəsinə daxil edilmir?

- ☐ layihə axtarış işləri
- ☐ operativ heyətin hazırlanması
- ☐ əsas və köməkçi istehsal obyektləri
- ☐ tikinti ərazisinin hazırlanması
- ☒ axtarış tədqiqatlarına cəkilən xərclər

208 əsas fondların hansı dəyəri tikintinin smeta dəyərinə uyğun müəyyən olunur?

- ☐ layihə
- ☒ ilkin (balans)
- ☐ bərpa
- ☐ qalıq
- ☐ orta illik

209 əsaslı vəsait qoyuluşu:

- ☒ tikintidən daha geniş anlayışdır
- ☐ investisiyadan daha geniş anlayışdır

- ☐ investisiya deməkdir
- ☐ tikintidən daha dar çərçivəli anlayışdır
- ☐ tikinti deməkdir

210 Müxtəlif avadanlıqların, alət və inventarların əldə olunmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ istehsal
- ☐ sahə
- ☐ ərazi
- ☒ texnoloji
- ☐ təkrar istehsal

211 Tikinti obyektlərinin layihələndirilməsində aparılan geoloji kəşfiyyat işlərinə çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ təkrar istehsal
- ☐ ərazi
- ☐ sahə
- ☒ texnoloji
- ☐ istehsal

212 Tikinti üçün torpaq alma, kənd təsəvvüatı, idarə heyətinin saxlanmasına çəkilən xərclər əsaslı vəsait qoyuluşunun hansı quruluşunda əks olunur?

- ☐ istehsal
- ☐ sahə
- ☐ ərazi
- ☒ texnoloji
- ☐ təkrar istehsal

213 Layihə-smeta sənədinin həyata keçirilməsi mərhələləri:

- ☒ hazırlanması, təhlili və təsdiqi
- ☐ təhlili, təsdiqi və hazırlanması
- ☐ təsdiqi, təhlili və hazırlanması
- ☐ təhlili, hazırlanması və təsdiqi
- ☐ hazırlanması, təsdiqi və təhlili

214 Effektivliyin uyğun xərclərlə qarşılıqlı əlaqəsində hansı amil həlledici hesab edilir?

- ☐ mənfəətin həcmi
- ☐ iqtisadi
- ☐ xərclərin geri qaytarılması müddəti
- ☐ effektivlik
- ☒ vaxt amili

215 İctimai əməyqənaət xərclərinin məbləği necə müəyyən edilir?

- ☐ maya dəyərinin və kapital qoyuluşunun məbləği
- ☒ gətirilmiş xərclər üzrə
- ☐ canlı əməyin məbləği, material, əsaslı vəsait qoyuluşu
- ☐ cari və kapital qoyuluşu xərclərinin məbləği
- ☐ xərclərin geri qaytarılması vaxtına görə

216 Nəticə olur:

- ☐ mənfə
- ☐ müsbət

- ☐ mütləq və nisbi
- ☒ müsbət və mənfi
- ☐ nisbbi

217 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsinin hansı metodu diskontlaşdırma əsaslanır?

- ☐ investisiyanın geri qaytarılma dövrü (PP)
- ☐ investisiyanın gəlirlilik indeksi (PI)
- ☒ daxili mənfəət norması (IRR)
- ☐ investisiyanın sadə rentabelliği (ARR)
- ☐ investisiyanın özünü ödəmə norması (ROR)

218 Bu göstəricilərin hansından müəssisənin innovasiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində istifadə olunmur?

- ☐ layihənin maliyyə muxtariyyəti əmsalı
- ☐ daxili mənfəət norması (diskontlaşdırma əmsalı)
- ☐ xalis diskontlaşdırılmış gəlir
- ☒ növbəlilik əmsalı
- ☐ sadə mənfəət norması

219 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☐ xalis cari dəyər 150 manata bərabərdir;
- ☐ xalis cari dəyər 300 manata bərabərdir;
- ☐ xalis cari dəyər 200 manata bərabərdir;
- ☐ xalis cari dəyər 100 manata bərabərdir;
- ☒ xalis cari dəyər 350 manata bərabərdir;

220 İnvestisiya qoyuluşlarının optimal variantının seçilməsində əsas göstərici hansıdır?

- ☐ məhsulun əmək tutumu;
- ☐ maya dəyəri;
- ☐ kapital qoyuluşunun qaytarılma müddəti;
- ☒ xalis cari dəyər;
- ☐ məhsulun kapital tutumu;

221 Xalis cari dəyər göstəricisi nəyi müəyyən edir?

- ☐ illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- ☐ illər üzrə amortizasiya ayırmalarının cari dəyərini;
- ☐ illər üzrə material xərclərinin cari dəyərini;
- ☒ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərqi;
- ☐ illər üzrə məhsulun maya dəyərinin cari dəyəri ilə gəlirlərinin cari dəyəri arasındakı fərqi;

222 İnvestisiyaların qiymətləndirilməsinin diskontlaşdırma əsaslanan metodlarından ən məşhurları hansıdır:

- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☐ daxili gəlirlilik norması
- ☐ investisiyaların gəlirlilik indeksi
- ☐ investisiyaların sadə ödənilmə müddəti
- ☒ xalis cari dəyər

223 İnvestisiyaların qiymətləndirilməsinin ən sadə və yayılmış metodu aşağıdakılardır:

- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☐ daxili gəlirlilik norması
- ☐ investisiyaların gəlirlilik indeksi

- ☒ investisiyaların sadə ödənilmə müddəti
☐ xalis cari dəyər

224 Kapital qoyuluşunun nisbi səmərəlilik hesablanması nəyə əsaslanır?

- ☐ kapital qoyuluşları
☐ diskont norması
☐ mənfəət
☒ gətirilmiş xərclər
☐ maya dəyəri ilə kapital qoyuluşlarının fərqi

225 Xalq təsərrüfatında ilin müəyyən anında yaranan və bütün hesabat dövründə dəyişilməyən hesablanan qiymət necə adlanır?

- ☐ azad
☐ hesablanmış
☐ proqnoz
☒ bazis
☐ pilləli

226 Alınan nəticə və xərclərin dəyər qiymətləndirilməsi üçün hansı qiymət növlərindən istifadə olunur?

- ☐ müqayisəli və hesablanmış
☐ azad və tənzimlənən
☐ dəqiq və dəyişən
☐ pilləvi, sabit, mövsümi
☒ bazis, ümumdünya, proqnoz və hesablanmış qiymət növləri

227 İnvestisiya layihəsinin səmərəlilik göstəricilərinə aiddir:

- ☐ şərti-illik və müqayisəli səmərəlilik göstəriciləri
☒ kommersiya (maliyyə), iqtisadi və büdcə səmərəlilik göstəriciləri
☐ kommersiya (maliyyə), iqtisadi və sosial səmərəlilik göstəriciləri
☐ iqtisadi və sosial səmərəlilik göstəriciləri
☐ şərti-illik və müqayisəli səmərəlilik göstəriciləri

228 İnvestisiya layihələrinin qiymətləndirilməsində istifadə olunan diskontlaşdırılmış qiymətləndirməyə əsaslanan üsula aşağıdakılardan hansı aid deyil?

- ☒ Fondtutumu və fondverimi;
☐ İnvestisiyanın ödənmə müddəti;
☐ Rentabellik indeksi;
☐ Xalis cari dəyər;
☐ gəlirliliyin daxili norması;

229 Mənfəətdən verginin aşağı salınması investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihə çərçivəsində amortizasiya ayırmaları artır.
☐ layihənin investisiya xərclərini artırır;
☒ layihənin xalis nağd axınlarını artırır;
☐ layihənin xərclərini artırır;
☐ layihənin əmək haqqı xərclərini azaldır;

230 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☐ xalis cari dəyər 0-dan kiçikdir;
☐ fondverimi sıfıra bərabərdir;
☐ daxili rentabellik norması diskont dərəcəsinə bərabərdir ;
☒ xalis cari dəyər sıfırdan böyükdür;

- ☐ istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

231 İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsində istifadə edilən diskont dərəcəsinə nə təsir göstərir?

- ☐ əmək haqqı xərcləri.
☐ enerji xərcləri;
☐ material xərcləri;
☒ riskin səviyyəsi;
☐ məhsulun maya dəyəri;

232 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı nə istifadə edilmir?

- ☐ Paylar
☐ Kreditlər
☐ Məqsədli bank əmanətləri
☐ Pul
☒ İşçi qüvvəsinə çəkilən xərclər

233 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsində hansı göstəricilər istifadə edilmir?

- ☐ rentabellik indeksi
☐ Daxili rentabellik norması
☐ Xalis cari dəyər
☒ Əmək məhsuldarlığı
☐ Ödəmə müddəti

234 İnvestisiya layihələrinin səmərəliliyinin təhlilində nə lazım deyil?

- ☐ Maliyyə
☐ İqtisadi təhlil
☐ Texniki təhlil
☐ Ümumiqtisad təhlili
☒ Sosial təhlil

235 Göstərilənlərdən hansı tikintinin smeta dəyərinin müəyyən edilməsində əsas deyil?

- ☐ layihə öncəsi və layihə sənədləri
☒ ekspert komissiyasının qərarı
☐ layihə materiallarına dair izahatlar
☐ tikintinin layihədə qəbul edilmiş növbəlilik və təşkil məsələlərinin həlli
☐ smeta sənədlərinin hazırlanması üçün sifarişçi haqqında ilkin məlumat

236 Göstərilənlərdən hansı tikintinin smeta dəyərinin müəyyən edilməsində əsas deyil?

- ☐ layihə materiallarına dair izahatlar
☒ ekspert komissiyasının qərarı
☐ tikinti-quraşdırma işlərinin həcmnin siyahısı
☐ işçi sənədlərinin çertyojları
☐ tikintinin layihədə qəbul edilmiş növbəlilik və təşkil məsələlərinin həlli

237 Tikinti işlərinin smeta dəyərinin müəyyən edilməsində göstərilənlərdən hansı tikinti obyektini kimi çıxış edir?

- ☐ əsas fondların bütün növləri
☐ binalar və ötürücü qurğular
☒ binalar və tikililər
☐ binalar, güc maşınları və avadanlıqlar
☐ binalar, tikililər və istehsal inventarları

238 Tikinti obyektləri hansılardır?

- ☐ vahid briqada tərəfindən tikilən bina və ötürücü qurğular
- ☐ bir tikinti meydançasında quraşdırılmış ayrıca bina və istehsal inventarları
- ☐ eyni nəqliyyat şəbəkəsi olan bina və tikililər
- ☒ eyni istehsal və texnoloji məqsədi olan bina və tikililər
- ☐ eyni avadanlıqlarla təchiz olunmuş binalar

239 Tikinti zamanı işlərin və çəkilən xərclərin həcmi tam dəqiqləşdirilməyə ehtiyac yaranarsa nə hazırlanır?

- ☐ hər bir xərc növü üçün smeta hesabatı
- ☐ obyekt smetaları
- ☐ smeta hesabatının xülasəsi
- ☒ lokal smeta hesabatları
- ☐ xərclərin xülasəsi

240 Sənaye müəssisələrinin tikintisi dəyərini müəyyənləşdirmək üçün aşağıdakılardan hansı tətbiq olunur?

- ☐ obyekt smetaları
- ☒ smeta hesabatının xülasəsi
- ☐ xərclərin xülasəsi
- ☐ hər bir xərc növü üçün smeta hesabatı
- ☐ lokal smeta hesabatları

241 Tikinti zamanı binaların, tikililərin və müxtəlif işlərin dəyərini müəyyənləşdirmək üçün aşağıdakılardan hansı tətbiq olunur?

- ☐ xərclərin xülasəsi
- ☐ smeta hesabatının xülasəsi
- ☒ obyekt smetaları
- ☐ lokal smeta hesabatları
- ☐ hər bir xərc növü üçün smeta hesabatı

242 Tikinti-quraşdırma işlərinin smeta dəyərinə nə daxildir?

- ☒ birbaşa xərclər, xərclər, smeta gəliri
- ☐ tikintinin maya dəyəri, gəlir
- ☐ nəqlətmə və tikinti-quraşdırma işlərinə çəkilən xərclər
- ☐ birbaşa və dolaylı xərclər, məcmu gəlir
- ☐ istehsal və qeyri-istehsal xərcləri, smeta gəliri

243 Müəyyən olunmuş rentabellik səviyyəsində investisiya-nın həyata keçirilməsinin texniki, iqtisadi, ekoloji və maliyyə imkanlarının tədqiqi:

- ☒ investisiya layihəsinin texniki-iqtisadi əsaslandırılmasıdır
- ☐ investisiya layihəsinin biznes planıdır
- ☐ əsaslı tikinti planıdır
- ☐ strateji investisiya planıdır
- ☐ investisiya layihəsidir

244 İnvestisiya layihəsinin səmərəliliyi:

- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır
- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☒ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti

245 Effekt hansı göstəricilərlə ifadə edilir?

- ☐ bütün göstəricilərlə
- ☐ dəyər
- ☐ natural
- ☐ əmək
- ☒ natural və dəyər

246 İqtisadi effektin hansı növü həm müsbət, həm də manfi kəmiyyət ola bilər?

- ☐ həcm
- ☐ sosial
- ☐ quruluş (struktur)
- ☒ ekoloji
- ☐ resurs

247 İnvestisiya layihəsinin hesab dövrünün uzunluğu necə adlanır?

- ☐ investisiyanın həyat tsikli
- ☐ hesab addımı
- ☒ hesab dövrü
- ☐ zaman laqı
- ☐ addımın uzunluğu

248 Diskontlaşdırma nədir?

- ☒ pul axınının dəyərinin cari dəyərə gətirilməsi
- ☐ gələcək və cari dəyər arasındakı fərq
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məharici ilə fərqlidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məharici vaxtlarından asılılığı
- ☐ ilkin investisiya dəyərinin mürəkkəb faiz hesablanması

249 Xalis cari dəyər nədir?

- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məharici ilə fərqlidir
- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☒ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məharici vaxtlarından asılılığı

250 İnvestisiya layihəsinin hesablaşma müddəti nədir?

- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin məharici ilə fərqlidir
- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☒ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məharici vaxtlarından asılılığı

251 Pul vəsaitlərinin saldosu nədir?

- ☐ layihənin realizasiyası zamanı pul mədaxili və pulların məharici vaxtlarından asılılığı
- ☒ mədaxil olan pul axınının, pul vəsaitlərinin məharici ilə fərqlidir
- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

252 Pul vəsaitlərinin məharici nədir?

- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☒ müəyyən addımda pul ödənişlərinin həcmidir

- ☐ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

253 Pul vəsaitlərinin mədaxili nədir?

- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır
- ☒ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir
- ☐ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı

254 İrəmiqyaslı layihələr (şəhərin, regionun və ya bütün ölkənin maraqlarına toxunan) üçün qiymətləndirilməsi məcburidir:

- ☐ tam səmərəlilik
- ☐ iqtisadi (maliyyə) səmərəliliyi
- ☐ büdcə səmərəliliyi
- ☒ iqtisadi səmərəlilik
- ☐ sosial səmərəlilik

255 İnvestisiya layihəsinin iqtisadi səmərəliliyinin göstəriciləri:

- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☒ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənaraşan xərcləri və onların nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

256 İnvestisiya layihəsinin büdcə səmərəliliyinin göstəriciləri:

- ☒ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənaraşan xərcləri və onların nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir
- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir

257 İnvestisiya layihəsinin kommersiya (maliyyə) səmərəliliyinin göstəriciləri:

- ☐ Regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənaraşan xərcləri və onların nəticələrini əks etdirir
- ☐ dövlət büdcəsi üçün layihənin realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☒ Layihənin bilavasitə iştirakçıları üçün onun realizasiyasının maliyyə nəticələrini əks etdirir
- ☐ layihənin iştirakçılarının sosial maraqları ilə əlaqədar xərcləri və onların nəticələrini əks etdirir

258 Hansı halda investisiya layihəsinin qəbul edilməsi haqında qərar verilə bilər?

- ☐ xalis cari dəyər 0-dan kiçikdir;
- ☒ xalis cari dəyər sıfırdan böyükdür;
- ☐ əmək məhsuldarlığı sıfıra bərabərdir;
- ☐ fondverimi sıfıra bərabərdir;
- ☐ istehsal gücündən istifadə əmsalı 0,5-ə bərabərdir;

259 Müxtəlif investisiya layihələrinin müqayisəsi və seçilməsi hansı göstəricilər vasitəsilə həyata keçirilir?

- ☐ daxili rentabellik norması, əmək məhsuldarlığı, materialtutumu;
- ☐ investisiyanın ödənilmə əmsalı, mütləq səmərəlilik göstəricisi, əmək məhsuldarlığı;
- ☐ məhsulun rentabelliği; mənfəətin həcmi, daxili rentabellik norması;

- ☒ integral səmərə (xalis cari dəyər), daxili rentabellik norması, ödənmə müddəti;
- ☐ istehsal olunmuş məhsulun həcmi, reallaşdırılmış məhsulun həcmi, fondverimi;

260 Hansı halda investisiya layihəsi səmərəlidir?

- ☐ investisiyaların gəlirlilik indeksi 1-ə bərabər olan halda
- ☐ investisiyaların gəlirlilik indeksi 0-dan yüksək olan halda
- ☐ investisiyaların gəlirlilik indeksi 0-dan aşağı olan halda
- ☒ investisiyaların gəlirlilik indeksi 1-dən yüksək olan halda
- ☐ investisiyaların gəlirlilik indeksi 1-dən aşağı olan halda

261 İnvestisiya layihəsinin pul axını nə deməkdir?

- ☐ gələcəkdəki pul vəsaitlərinin (investisiya xərcləri daxil) və geriye xalis axınlarının diskont fərqi
- ☐ müəyyən addımda daxil olan pulların, yaxud nəticələrin pulla ifadəsinin həcmidir
- ☐ mədaxil olan pul axınının, pul vəsaitlərinin axınının xaric edilməsi ilə fərqlidir
- ☒ layihənin realizasiyası zamanı pul mədaxili (axını) və pulların məxarici vaxtlarından asılılığı
- ☐ layihənin başlanmasından onun qurtarmasına qədər vaxt intervalıdır

262 əsaslı kapital qoyuluşlarının müqayisəli səmərəlilik əmsalı necə müəyyən edilir?

- ☐ mənfəətin kapital xərclərinə nisbəti
- ☒ variantlar üzrə məhsulun maya dəyərinin fərqi kapital qoyuluşlarının fərqiə nisbəti
- ☐ maya dəyərlərinin və kapital qoyuluşlarının cəminin diskont normasına vurmaqla
- ☐ variantlar üzrə kapital qoyuluşlarının fərqi məhsulun maya dəyərinə nisbəti
- ☐ mənfəətin artımının bu artımı yaradan kapital qoyuluşuna nisbəti

263 İnvestisiya layihəsinin effektivliyinin hansı göstəriciləri regional yaxud yerli büdcə üçün layihənin həyata keçirilməsinin maliyyə nəticələrini əks etdirir?

- ☐ iqtisadi səmərəliliyin göstəriciləri
- ☒ büdcə səmərəliliyin göstəriciləri
- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri

264 İnvestisiya layihəsinin hansı göstəriciləri layihənin realizasiyası ilə bağlı olan investisiya layihəsinin iştirakçılarının birbaşa maliyyə maraqlarının çərçivəsindən kənarlaşan xərcləri və onların nəticələrini hesaba alır?

- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ büdcə səmərəliliyin göstəriciləri
- ☒ iqtisadi səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri

265 İnvestisiya layihəsinin səmərəliliyin hansı göstəriciləri onun bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınır?

- ☐ mütləq səmərəliliyin göstəriciləri
- ☐ sosial səmərəliliyin göstəriciləri
- ☒ kommersiya (maliyyə) səmərəliliyin göstəriciləri
- ☐ büdcə səmərəliliyin göstəriciləri
- ☐ iqtisadi səmərəliliyin göstəriciləri

266 Annuitetə nə aiddir?

- ☐ vençur kapitalının forması
- ☐ səhm, istiqraz və s. qiymətli kağızlara vəsait qoyuluşları

- ☐ əsas və dövriyyə kapitala investisiya resurslarının qoyuluşu
- ☒ sığorta və təqaüd fondlarına vəsaitlərin qoyuluşu
- ☐ qeyri-maddi aktivlərə vəsaitlərin qoyuluşu

267 Sürətləndirilmiş amortizasiyanın tətbiqi adi amortizasiya normasının tətbiqinə (illər üzrə bərabər faizlə) nisbətən investisiyanın səmərəliliyinə necə təsir göstərir?

- ☐ layihə çərçivəsində məhsulun maya dəyərini azaldır;
- ☐ layihə çərçivəsində fondvermini artırır;
- ☐ layihə çərçivəsində əmək məqsuldarlığını artırır;
- ☒ xalis cari dəyəri artırır;
- ☐ layihə çərçivəsində əmək haqqını azaldır.

268 Aşağıdakı alternativ investisiya layihələri variantlarından hansı seçilməlidir?

- ☐ xalis cari dəyər 550 manata bərabərdir;
- ☐ xalis cari dəyər 600 manata bərabərdir;
- ☐ xalis cari dəyər 500 manata bərabərdir
- ☐ xalis cari dəyər 400 manata bərabərdir;
- ☒ xalis cari dəyər 650 manata bərabərdir;

269 İllər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məxaricin cari dəyəri arasındakı fərq:

- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın sadə rentabellik göstəricisi
- ☐ daxili mənfəət norması (IRR)
- ☒ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

270 Pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbəti:

- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☒ investisiyanın sadə rentabellik göstəricisi
- ☐ daxili mənfəət norması (IRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

271 əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbəti:

- ☐ investisiyanın sadə rentabelliği
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☒ investisiyanın gəlirlilik indeksi
- ☐ daxili mənfəət norması (IRR)

272 İlkin investisiyaların həcmnin investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərində nisbəti:

- ☒ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi
- ☐ daxili mənfəət norması (IRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

273 Variantlar üzrə məhsulun maya dəyərinin fərqlərinin kapital qoyuluşlarının fərqlərinə nisbəti:

- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☒ əsaslı vəsait qoyuluşunun müqayisəli səmərəlilik əmsalı

- ☐ gətirilmiş xərclər düsturu
- ☐ əsaslı vəsait qoyuluşunun özünü ödəmə müddəti
- ☐ investisiyanın rentabellik indesi

274 illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məharicin cari dəyərinə nisbəti:

- ☐ investisiyanın özünü ödəmə əmsalı
- ☒ investisiyanın rentabellik indesi
- ☐ investisiyanın daxili rentabellik norması
- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☐ inteqral səmərəlilik

275 Xalis cari dəyəri (inteqral səmərəliliyi) sıfıra bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti dedikdə bəşə düşülür:

- ☐ investisiyanın özünü ödəmə əmsalı
- ☐ diskontlaşdırılmış investisiyanın rentabellik indesi
- ☒ investisiyanın daxili rentabellik norması
- ☐ diskontlaşdırmanı nəzərə almaqla investisiyanın özünü ödəmə müddəti
- ☐ investisiyanın gəlirlilik indeksi

276 Ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi:

- ☒ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)

277 İnvestisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması:

- ☐ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☒ xalis diskontlaşdırılmış gəlir (NPV)

278 İstehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu:

- ☐ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☒ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)

279 İnvestisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçota alınması:

- ☐ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- ☒ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☐ investisiya layihələrinin səmərəliliyi
- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)

280 İnvestisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti:

- ☐ diskontlaşdırma və ya zaman amilinin uçotu
- ☐ investisiya layihələrinin realizasiyasına gətirilən xərclər
- ☐ investisiya layihələrinin kommersiya (maliyyə) səmərəliliyi
- ☒ investisiya layihələrinin səmərəliliyi

- ☐ xalis diskontlaşdırılmış gəlir (NPV)

281 Diskontlaşdırılma və ya zaman amilinin uçuğu:

- ☒ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçuğa alınır
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu

282 Xalis diskontlaşdırılmış gəlir

- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçuğa alınır
- ☒ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu

283 İnvestisiya layihəsinin realizasiyası üçün gətirilən xərclər:

- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçuğa alınır
- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti
- ☒ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu

284 İnvestisiya layihəsinin kommersiya (maliyyə) səmərəliliyi:

- ☐ investisiya layihəsinin diskontlaşdırılmış inteqral nəticələrinin xərclərdən çox olması
- ☐ ayrı-ayrı vaxtlarda çəkilən müxtəlif xərclərin və nəticələrin eyni bir zamana (hesabat ilinə) gətirilməsi
- ☐ istehsal və kapital qoyuluşunun vahid zaman ərzində cari xərclərin məcmusu
- ☒ investisiya layihəsinin bilavasitə iştirakçıları üçün layihənin realizasiyasının maliyyə uçuğa alınır
- ☐ investisiya layihəsinin realizasiyası və qiymətləndirilməsində xərclərlə nəticələrin nisbəti

285 Sahibkar 3 il boyunca hər il 200 min man. banka pul keçirdir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin. Mürəkkəb faiz

- ☐ 720 min man.
- ☐ 640 min man.
- ☐ 760 min man.
- ☐ 708 min man.
- ☒ 662 min man.

286 Sahibkar 3 il boyunca hər il 100 min man. banka pul keçirdir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin. Mürəkkəb faiz

- ☐ 360 min man.
- ☐ 320 min man.
- ☐ 330 min man.
- ☐ 354 min man.
- ☒ 331 min man.

287 Sahibkar 4 il boyunca hər il 200 min man. banka pul keçirdir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin. Sadə faiz

- ☐ 840 min man.
- ☒ 920 min man.
- ☐ 820 min man.
- ☐ 880 min man.

☐ 928.2 min man.

288 Sahibkar 4 il boyunca hər il 100 min man. banka pul keçirir. Bank 10% illik dərəcə tətbiq edərsə, müddətin sonuna tam məbləği müəyyən edin. Sadə faiz

- ☐ 420 min man.
☒ 460 min man.
☐ 410 min man.
☐ 440 min man.
☐ 464.1 min man.

289 Diskonlaşdırma əmsalı 10%, müəssisə kapitalı 2 ildən sonra 66.55 min man. təşkil edərsə kapitalın cari dəyərini müəyyən edin:

- ☒ 55 min man.
☐ 59.89 min man.
☐ 73.21 min man.
☐ 45 min man.
☐ 80.53 min man.

290 Diskonlaşdırma əmsalı 10%, müəssisə kapitalı 3 ildən sonra 266.2 min man. təşkil edərsə kapitalın cari dəyərini müəyyən edin:

- ☐ 180 min man.
☒ 200 min man.
☐ 239,58 min man.
☐ 354, 31 min man.
☐ 292,82 min man.

291 Sahibkar investisiya layihəsini əldə etməyə hazırlaşır. əgər əldə olunan gəlir birinci il – 55 min man., ikinci il – 60.5 min man. təşkil edərsə, sahibkar layihə üçün maksimum nə qədər ödəyə bilər? Bankın kredit dərəcəsi 10 %

- ☐ 95 min man.
☐ 127.05 min man.
☐ 115.5 min man.
☒ 100 min man.
☐ 103.95 min man.

292 Sahibkar investisiya layihəsini əldə etməyə hazırlaşır. əgər əldə olunan gəlir birinci il – 110 min man., ikinci il - 121 min man. təşkil edərsə, sahibkar layihə üçün maksimum nə qədər ödəyə bilər? Bankın kredit dərəcəsi 10 %

- ☐ 180 min man.
☐ 254.1 min man.
☐ 207.9 min man.
☐ 231 min man.
☒ 200 min man.

293 Səmərəliliyin növü nədən asılıdır?

- ☐ investisiyanın məqsədi və obyektindən
☐ investisiya layihəsinin risklilik dərəcəsindən
☐ investisiyanın növündən
☐ investisiyanın həcmindən
☒ investisiyanın məqsədi və obyektindən

294 Daxili mənfəət norması necə müəyyən olunur?

- ☐ İRR diskont əmsalına bərabər olduqda layihə qəbul edilə bilər
- ☒ diskont əmsalının təyini ilə, bu zaman NPV=0
- ☐ diskont əmsalının təyini ilə, bu zaman NPV=0
- ☐ diskont əmsalının təyini ilə, bu zaman NPV>0
- ☐ İRR >1 olduqda layihə səmərəlidir

295 Pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbəti:

- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☒ investisiyanın sadə rentabellik göstəricisi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi

296 əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbəti:

- ☐ investisiyanın sadə ödəmə müddəti
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☒ investisiyanın gəlirlilik indeksi

297 İlkin investisiyaların həcmi investisiya layihəsinin realizasiyasından daxil olan pul vəsaitinin orta illik dəyərində nisbəti:

- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış gəlir, NPV)
- ☐ investisiyanın gəlirlilik indeksi
- ☐ investisiyanın diskontlaşdırılmış rentabellik indeksi
- ☐ daxili mənfəət norması (İRR)
- ☒ geri qaytarılma müddəti

298 İnvestisiya layihəsinin qiymətləndirilməsinin xüsusi metodlarının yaradılmasının əsas səbəbi:

- ☐ investisiya layihəsinin səmərəliliyinin hesablanmasında inflyasiya amilinin nəzərə alınması
- ☐ investisiya layihəsinin qiymətləndirilməsinin ənənəvi (sadə) metodları artıq aktuallığını itirib
- ☒ zamanla pulların fərqli dəyəri
- ☐ investisiya layihəsinin səmərəliliyinin hesablanmasında qeyri-müəyyənlik və risklərin uçota alınması
- ☐ investisiya layihəsinin qiymətləndirilməsinin ənənəvi (sadə) metodları real səmərəni əks etdirmir

299 əsaslı vəsait qoyuluşunun səmərəlilik göstəriciləri hansılardır?

- ☐ bazanın real həcmi, daxili mənfəət norması
- ☐ daxili rentabellik norması, risklərin gözlənilən səviyyəsi
- ☐ investisiya qoyuluşlarının həcmi, investisiya riski
- ☒ investisiya qoyuluşunun geri qaytarılma müddəti, xalis cari dəyər
- ☐ bazanın potensial həcmi, risklərin gözlənilən faizi

300 Hansı göstərici əməliyyat fəaliyyətindən gələn pul axınının diskontlaşdırılmış elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınının elementlərinin diskontlaşdırılmış məbləğinin mütləq həcminə nisbəti kimi hesablanır?

- ☐ investisiyaların gəlirlilik indeksi
- ☐ daxili gəlirlilik norması
- ☒ diskontlaşdırılmış investisiyaların gəlirlilik indeksi
- ☐ diskontlaşdırmanı hesaba almaqla ödəniş müddəti
- ☐ xalis cari dəyər

301 İnvestisiyaların sadə rentabellik göstəricisi necə hesablanır?

- ☐ kapital qoyuluşlarının fərqinin məhsulun maya dəyərinin fərqinə nisbət ilə
- ☒ pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbət ilə
- ☐ investisiyaların həcmnin təmiz mənfəətə nisbət ilə
- ☐ xalis mənfəətin həcmnin investisiyalara nisbət ilə
- ☐ ilkin investisiyaların məbləğinin pul gəlirlərinin həcminə nisbət ilə

302 İnvestisiyaların gəlirlilik dərəcəsi necə müəyyən edilir?

- ☐ pul vəsaitlərinin gəlir axınlarının və gediş axınlarının diskontlaşdırılmış dəyərinə fərqi
- ☒ əməliyyat fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınlarının elementlərinin məbləğinin mütləq həcminə nisbət ilə
- ☐ pul gəlirlərinin ilkin investisiyaların məbləğinə nisbət ilə
- ☐ ilkin investisiyaların həcmnin investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinə nisbət ilə
- ☐ əməliyyat fəaliyyətindən gələn pul axınlarının diskontlaşdırılmış elementlərinin məbləğinin investisiya fəaliyyətindən gələn pul axınının elementlərinin diskontlaşdırılmış məbləğinin mütləq həcminə nisbət ilə

303 Sadə ödəmə müddəti necə hesablanır?

- ☒ ilkin investisiyaların həcmnin investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinə nisbət ilə
- ☐ variantlar üzrə məhsulun maya dəyərinin fərqinin kapital qoyuluşlarının fərqinə nisbət ilə
- ☐ variantlar üzrə kapital qoyuluşlarının fərqinin məhsulun maya dəyərinin fərqinə nisbət ilə
- ☐ investisiya layihəsinin realizasiyasından pul gəlirlərinin orta illik dəyərinin ilkin investisiyaların həcminə vurmaqla
- ☐ investisiya layihələrinin realizasiyasından daxil olan orta illik dəyərinin investisiyanın ilk dəyərinə nisbəti

304 İnvestisiya layihələrinin səmərəliliyin qiymətləndirilməsinin hansı metodu mühasibat uçotuna əsaslanır? (adi metod)

- ☐ diskontlaşma hesaba almaqla ödəmə müddəti
- ☐ diskontlaşdırılmış investisiyaların rentabelliyyənin indeksi
- ☐ gəlirliliyin daxili norması
- ☐ xalis cari dəyər (xalis diskontlaşdırılmış dəyər)
- ☒ investisiyaların gəlirlilik indeksi

305 İnvestisiya layihəsinin texniki-iqtisadi əsaslandırılma mərhələsində iqtisadi səmərəliliyinin hansı qiymətlərlə mütləq sayılır?

- ☐ azad
- ☐ hesabama
- ☐ proqnoz
- ☐ bazis
- ☒ hesabama və proqnoz

306 Layihənin iqtisadi səmərəliliyinin investisiya imkanlarının texniki-iqtisadi tədqiqatlar mərhələsində ölçülməsi hansı qiymətlərlə aparılır?

- ☐ azad
- ☐ hesabama
- ☐ proqnoz
- ☒ bazis
- ☐ hesabama və proqnoz

307 Amortizasiya normalarının yüksəldilməsi layihəyə necə təsir göstərir?

- ☐ layihənin xalis nağd axınlarının cari dəyəri azalır.
- ☒ layihənin xalis nağd axınlarını artırır;
- ☐ layihənin investisiya xərclərini artırır;

- ☐ layihənin material xərclərini artırır;
- ☐ layihənin əmək haqqı xərclərini azaldır;

308 İnvestisiyanın rentabellik indeksi necə hesablanır?

- ☐ illər üzrə əmək haqqını xərcləri və amortizasiya ayırmalarının cəminin cari dəyərini.
- ☒ illər üzrə nağd pul daxil olmalarının cari dəyərinin illər üzrə nağd pul məharicin cari dəyərinə nisbəti kimi;
- ☐ illər üzrə material xərclərinin cari dəyəri kimi;
- ☐ illər üzrə nağd pul daxil olmalarının cari dəyəri ilə nağd pul məharicin cari dəyəri arasındakı fərq kimi;
- ☐ illər üzrə məhsulun maya dəyərinin cari dəyərinin illər üzrə ilə gəlirlərin cari dəyərində nisbəti kimi;

309 İnvestisiyanın daxili rentabellik norması dedikdə:

- ☐ investisiyanın ödənmə müddətinin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- ☒ xalis cari dəyəri (inteqral səmərəni) sıfır bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür;
- ☐ diskontlaşdırma əmsalının inteqral səmərəyə nisbəti başa düşülür;
- ☐ inteqral səmərənin diskontlaşdırma əmsalına nisbəti başa düşülür;
- ☐ inteqral səmərəni vahidə bərabərləşdirən diskontlaşdırma əmsalının qiyməti başa düşülür;

310 İnvestisiya qoyuluşunda təsirli olan amillərə nə aid deyil?

- ☐ müəssisənin nağd pul axınının tarazlaşdırılması
- ☐ inhisarçılıqdan faydalanma
- ☐ keyfiyyətli xammal istifadəsi
- ☒ innovasiyanın faydalı ömrü
- ☐ xarici texnologiyadan faydalanma

311 İnvestisiya qoyuluşunda təsirli olan amillərə nə aid deyil?

- ☒ istehsal müddətindəki xərclər
- ☐ yeni gəlir məqsədilə iqtisadi amillərdən istifadə
- ☐ yeni bazarlarda mənfəəti artırmaq
- ☐ yeni bazar sahələrini ələ keçirmək
- ☐ əlverişli istehsal imkanlarının istifadəsi

312 İnvestisiya qoyduqda faydalı səmərəliliyini müəyyən etmək üçün hansı məlumatlar lazım deyil?

- ☐ investisiyanın faydalı ömrü
- ☒ alternativ istehsal üsulları
- ☐ xarici kapital
- ☐ daxili kapital
- ☐ bazardakı cari faiz nisbətləri

313 İnvestisiyanın faydalı ömrünə təsir etmir?

- ☐ istifadə olunan texnologiyanın səviyyəsi
- ☐ istehsal müddətində istifadə olunacaq xammal ehtiyatı
- ☐ istehsal edilən məhsulun tələb miqdarına
- ☐ investisiyanın mallarının xüsusiyyətləri
- ☒ investisiyanın dəyərləndirilməsi

314 İnvestisiya maliyyələşdirilməsinin borc mənbələrindən hansı əsas rola malikdir?

- ☐ investisiyanın vergi krediti
- ☐ büdcə krediti
- ☐ xarici investorların vəsaitləri
- ☐ büdcədən investisiya assignasiyaları
- ☒ uzunmüddətli bank kreditləri

315 İnvestisiya maliyyələşdirilməsinin xüsusi mənbələrindən hansı əsas rola malikdir?

- ☐ məcmu gəlir
- ☐ kreditor borcları
- ☐ sabit passivlər
- ☐ amortizasiya ayırmaları
- ☒ xalis mənfəət

316 Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə çox olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizinq növü:

- ☒ maliyyə
- ☐ operativ
- ☐ selenq
- ☐ rentinq
- ☐ xayrinq

317 Maliyyələşdirilmənin ən etibarlı metodu:

- ☐ investisiyaların uyğunlaşdırılmış maliyyələşdirilmə sxemi
- ☒ özünümaliyyələşdirmə
- ☐ büdcə maliyyələşdirmə
- ☐ kapital bazarının mexanizmi vasitəsilə maliyyələşdirmə
- ☐ kapitalın kredit bazarından cəlb edilməsi

318 əmtəə və xidmətlərin realizasiyası zamanı kommersiya kreditlərinin şərtləri əsasında kotragentlər arasında banka yaxud ixtisaslaşdırılmış kompaniyaya ödənilməmiş borcların (debitor borclarının) tələblərinin yenidən güzəşt etmələrinin aparılması maliyyələşmənin hansı formasıdır?

- ☐ lizinq
- ☐ icarə
- ☐ bank kreditləşməsi
- ☒ faktoring
- ☐ ipoteka

319 Normativ xidmət müddətindən əhəmiyyətli dərəcədə az olan müddətə icraçıya əmlakın verilməsi üzrə lizinq növü:

- ☒ operativ
- ☐ selenq
- ☐ rentinq
- ☐ xayrinq
- ☐ maliyyə

320 İnvestisiyanın maliyyələşdirilməsi formalarına hansı aiddir?

- ☐ xüsusi və cəlb edilmiş pul vəsaitləri
- ☐ qısamüddətli, ortamüddətli, uzumüddətli
- ☐ milli, xarici, qarışıqlı maliyyələşdirmə
- ☒ özünümaliyyələşdirmə, kredit maliyyələşdirilməsi, paylı (qarışıq) maliyyələşdirmə
- ☐ xüsusi, borc alınmış və cəlb olunmuş pul vəsaitləri

321 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ satış kanallarının genişləndirilməsi
- ☐ müəssisənin maliyyə mənbələrindən daha aktiv istifadəsi
- ☐ mal çeşidlərinin artırılması
- ☒ əmək resurslarının tədqiqi

- ☐ yeni marketinq üsullarından istifadə

322 Veksellə borcunun sənədləşdirilməsilə kommersiya kreditində:

- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☒ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

323 Konsiqnasiya formasında kommersiya kreditində:

- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☒ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

324 Açıq uçot üzrə kommersiya kreditində:

- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☒ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır

325 Ödəmənin müddətini uzatmaqla kommersiya kreditində:

- ☐ tədarükçü ilə hesablaşma əmtəənin realizasiyasından sonra aparılır
- ☒ tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazır
- ☐ tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır
- ☐ tədarükçü firma yüklənmiş əmtəənin dəyərini alıcı firma üçün açılmış hesabın debetinə yazır və o da göstərilən müddətdə borcunu ödəyir
- ☐ alıcı firma əmtəəni alan kimi ödənilmə müddəti göstərilən veksəl yazır

326 Maliyyələşdirmənin daxili (xüsusi) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi
- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi
- ☐ investisiyalaşdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması
- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə çox olan onların mümkün qədər cəlb olunmasının yüksək həcmi
- ☐ müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanması

327 Maliyyələşdirmənin xarici (borc və cəlbədic) mənbələrinin xüsusiyyətlərinə hansı aid deyil:

- ☐ müəssisənin ödəməqabiliyyətinin və müflis riskinin yüksəlməsi, onların istifadəsi zamanı
- ☐ cəlb olunmanın mürəkkəbliyi və uzunmüddətliliyi
- ☐ cəlb edilmənin qeyri-məhdud həcmi, deməli investisiya fəaliyyətinin əhəmiyyətli genişləndirilməsinin imkanları
- ☐ investisiyalaşmalı kapitalın meyar üzrə mənfəətliliyin normasının qaytarılmasının aşağı olması
- ☒ Müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam qoruyub saxlanması

328 Kreditli maliyyələşdirmədən istifadə olunur:

- ☐ göstərilənlərdən heç bir halda
- ☐ rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☒ rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində

329 Özünümaliyyələşdirmədən istifadə olunur:

- ☐ göstərilənlərdən heç bir halda
- ☐ rentabellik norması yüksək olmayan uzunmüddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olan uzun müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☐ rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində
- ☒ rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası prosesində

330 İnvestisiya fəaliyyətinin ən geniş yayılmış maliyyələşdirmə forması hansıdır?

- ☐ sadalananlardan hər biri
- ☐ özünümaliyyələşdirmə
- ☐ kreditli maliyyələşdirmə
- ☒ paylı (qarışıq) maliyyələşdirmə
- ☐ sadalananlardan heç biri

331 İnvestisiya maliyyələşdirilməsinin cəlb olunmuş mənbələrindən hansı əsas rola malikdir?

- ☐ dövlət büdcəsindən investisiya assignasiyaları
- ☒ səhmdar kapitalının cəlb edilməsi imkanı
- ☐ borclar
- ☐ istiqrazların buraxılması
- ☐ mülkiyyətin satışından əldə olunan vəsait

332 Aşağıdakılardan hansı müəssisədə investisiya fəaliyyətinin maliyyələşdirilməsi mənbələrinə aid deyil?

- ☐ səhmlərin yerləşdirilməsindən cəlb edilən vəsaitləri;
- ☒ işçilərin əmək haqqı və sosial sığortaya ayırmalar;
- ☐ borc maliyyə vəsaitləri;
- ☐ büdcədən və büdcədən kənar fondlardan məqsədli investisiya ayırmaları;
- ☐ istiqrazların yerləşdirilməsindən cəlb edilən vəsaitləri;

333 Kommersiya kreditinin hansı formasında tədarükçü firma ticarət müəssisəsinin anbarına əmtəə yükünü realizə etmək tapşırığı ilə boşaldır?

- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti
- ☐ açıq uçot üzrə kommersiya krediti
- ☐ sadalananlardan heç biri
- ☐ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☒ konsiqnasiya formasında kommersiya krediti

334 Firmanın daimi tədarükçülərilə qabaqcadan danışılmış məhsulun siyahı üzrə sayı çox da böyük olmayan partiyalarla çoxsaylı tədarükü kommersiya kreditinin hansı formasından istifadə olunur?

- ☐ sadalananlardan heç biri
- ☐ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☒ açıq uçot üzrə kommersiya krediti
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti
- ☐ konsiqnasiya formasında kommersiya krediti

335 Kommersiya kreditinin hansı formasında tədarükçü məhsulun boşaldılmasından sonra ölçüsünü, qiymətini, dəyərini, tədarükün şərtlərini və ödənilməsinin müddətini göstərməklə faktura yazılır?

- ☐ sadalananlardan heç biri
- ☐ konsiqnasiya formasında kommersiya krediti
- ☒ ödəmənin müddətini uzatmaqla kommersiya krediti
- ☐ açıq uçot üzrə kommersiya krediti
- ☐ veksellə borcunun sənədləşdirilməsilə kommersiya krediti

336 Rentabellik norması yüksək olan qısa müddətli investisiya layihələrinin realizasiyası prosesində hansı maliyyələşdirmə formasından adətən istifadə olunur?

- ☐ bütün sadalananlar
- ☐ özünümaliyyələşdirmə
- ☒ kreditli maliyyələşdirmə
- ☐ paylı (qarışıq) maliyyələşdirmə
- ☐ investisiyaların maliyyələşdirilməsinin uyğunlaşdırılmış sxemi

337 Rentabellik norması yüksək olmayan qısamüddətli investisiya layihələrinin realizasiyası zamanı hansı maliyyələşdirmə formasından adətən istifadə olunur?

- ☐ investisiyaların maliyyələşdirilməsinin uyğunlaşdırılmış sxemi
- ☒ özünümaliyyələşdirmə
- ☐ kreditli maliyyələşdirmə
- ☐ paylı (qarışıq) maliyyələşdirmə
- ☐ bütün sadalananlar

338 Müəssisənin investisiya fəaliyyətinin həyata keçirməsi üçün xüsusi mənbələrə aşağıdakılardan hansı aiddir:

- ☐ konsernlər, assosiasiyalar və başqa müəssisə birləşmələrindən təkrar bölüşdürmə qaydasında daxil olan pul vəsaitləri
- ☐ investisiyalı vergi krediti
- ☐ hüquqi şəxslərin və firma işçilərinin payçı və başqaüzvlük haqlarının satışından alınan vəsaitlər
- ☐ pul formasında beynəlxalq təşkilatların və maliyyə institutlarının birbaşa qoyuluşları
- ☒ sığorta orqanları tərəfindən qəzalardan, təbii fəlakətlərdən itkilərin əvəzini ödəmək nəvləri kimi ədənilən vəsaitlər

339 Birbaşa xarici investisiya qoyuluşuna qərar verən müəssisə ölkədə satışı təşkil etmək üçün nədən istifadə edilmir?

- ☐ inhisara vəziyyətdən faydalanma
- ☐ texnoloji inkişaf
- ☒ lisenziya hüquqlarından gəlirin əldə edilməsi
- ☐ istehsal avadanlıqları
- ☐ xarici texnologiyadan istifadə

340 İnvestisiya üçün vacib olan maliyyə mənbələrinə nə aiddir?

- ☒ mənfəət
- ☐ investisiya qoyulan ölkənin risk səviyyəsi
- ☐ maya dəyəri
- ☐ ölkədə tətbiq edilən iqtisadi siyasət
- ☐ inflyasiya nisbətləri

341 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☐ məşğulluq
- ☒ vergilər
- ☐ istehsal
- ☐ gəlir
- ☐ qiymət

342 Birbaşa xarici investisiyaların investisiya qoyulan ölkəyə nə təsir etmir?

- ☐ iqtisadi inkişaf
- ☐ məşğulluq
- ☐ xalqın rifah halı
- ☐ tədiyyə balansı
- ☒ xarici investisiyanın azalması

343 Maliyyələşdirməni daxili (xüsusi) mənbələrinin xüsusiyyətlərinə hansı aiddir:

- ☒ Müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam qoruyub saxlanması
- ☐ cəlb edilmənin qeyri-məhdud həcmi, deməli investisiya fəaliyyətinin əhəmiyyətli genişləndirilməsinin imkanları
- ☐ müəssisənin ödəməqabiliyyətinin və müflis riskinin yüksəlməsi, onların istifadəsi zamanı
- ☐ cəlb olunmanın mürəkkəbləri və uzunmüddətliyi
- ☐ investisiyalaşmalı kapitalın meyar üzrə mənfəətliliyin normasının qaytarılmasının aşağı olması

344 Maliyyələşdirmənin xarici mənbələrinin (borc və cəlb edici) xüsusiyyətləri

- ☐ müəssisənin ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanması
- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi
- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə çox olan onların mümkün qədər cəlb olunmasının yüksək həcmi
- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi
- ☐ investisiyalaşdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması

345 Maliyyələşdirmənin daxili (xüsusi) mənbələrinin cəlb olunmasının çatışmamasına aiddir

- ☐ müəyyən zamanətlərin verilməsinin (ödəniş əsasında) yaxud əmlakın girov qoyulması zərurəti
- ☐ cəlb olunmanın mürəkkəbliyi və sənədləşdirilməsi
- ☒ investisiya fəaliyyətinin cəlb olunmasının həcmnin və deməli, onun əhəmiyyətli dərəcədə genişləndirilməsinin imkanlarının məhdud olması
- ☐ cəlb edilmənin daha davamlı dövrü
- ☐ kompaniyanın fəaliyyətinin idarə edilməsinin qismən itirilməsi (səhmləşdirilmə zamanı)

346 Maliyyələşdirilmənin xarici (borc və cəlb olunmuş) mənbələrinin cəlb edilməsinin üstünlüklərinə aiddir:

- ☒ xüsusi investisiya resurslarının həcmindən əhəmiyyətli dərəcədə olan, onların mümkün qədər cəlb olunmasının yüksək həcmi
- ☐ investisiyalaşdırılan kapitalın meyar üzrə mənfəətlilik normasının yüksək qaytarılması
- ☐ müəssisənin ödəmə qabiliyyətinin olmamasının və müflisliyinin riskinin, onlardan istifadə zamanı əhəmiyyətli dərəcədə aşağı düşməsi
- ☐ kompaniyanın ilkin təsisçilərinin əlində idarəetmənin tam saxlanması
- ☐ cəlb edilmənin sadəliyi və sürətliliyi

347 İnvestisiyanın maliyyələşdirilməsi üçün müxtəlif mənbələrdən cəlb edilmiş vəsaitlərin dəyəri necə hesablanır?

- ☒ cəlb edilmiş vəsaitlərin dəyəri və onların ümumi məbləğində xüsusi çəkili əsasında onların orta çəkili dəyər kimi;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə daxil edilən amortizasiya ayırmalarına bərabər götürülür.
- ☐ cəlb edilmiş borc vəsaitlərinin faiz dərəcələrinə bərabər hesab edilir;
- ☐ istehsal edilən məhsulun maya dəyərinə bərabər götürülür;
- ☐ müəssisənin məhsul vahidinə əldə etdiyi mənfəətə bərabər götürülür;

348 İnvestisiya fəaliyyətinin maliyyələşdirmə mənbələrinin seçilməsində hansı amil nəzərə alınmır?

- ☐ bu və ya digər maliyyələşdirmə mənbələrindən istifadə riskləri
- ☐ investorların iqtisadi maraqları
- ☒ firmanın nizamnamə kapitalının həcmi

- ☐ cəlb olunan kapitalın dəyəri, onun səmərəliliyi
- ☐ xüsusi və borc kapitalının nisbəti

349 İnvestisiya siyasətinin dövlət idarəetmə alətləri hansı qruplara bölünür?

- ☐ dövlətlərarası, milli, regional
- ☐ milli, regional, lokal
- ☐ makroiqtisadi və mikroiqtisadi
- ☐ xarici və daxili
- ☒ makroiqtisadi, mikroiqtisadi, institusional

350 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyaların ümumiqtisadi mühitini müəyyən edir?

- ☒ makroiqtisadi
- ☐ bütün sadalananlar
- ☐ mikroiqtisadi
- ☐ institusional
- ☐ makroiqtisadi və mikroiqtisadi

351 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir?

- ☐ makroiqtisadi
- ☒ mikroiqtisadi
- ☐ bütün sadalananlar
- ☐ makroiqtisadi və mikroiqtisadi
- ☐ institusional

352 İnvestisiya siyasətinin dövlət alətlərindən hansıları investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir?

- ☐ makroiqtisadi
- ☐ bütün sadalananlar
- ☐ makroiqtisadi və mikroiqtisadi
- ☒ institusional
- ☐ mikroiqtisadi

353 İnvestisiya prosesinə dövlətin təsir metodlarından hansı məlumdur?

- ☐ xarici və daxili
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional
- ☐ dövlətlərarası, milli, regional
- ☐ milli, regional, lokal
- ☒ aktiv və passiv

354 Azərbaycanda investisiya fəaliyyətinin dövlət tərəfindən stimullaşdırılması vasitələrinə nə aiddir?

- ☐ İşçilərin minimum əmək haqqının artırılması;
- ☒ Dövlət Sahibkarlığa Kömək Fondundan kreditlərin verilməsi.
- ☐ Dövlət Sosial müdafiə Fondundan pensiyaların verilməsi;
- ☐ Dövlət mülkiyyətində olan kommersiya banklarından kreditlərin verilməsi;
- ☐ Dövlət ünvanlı sosial yardımlarının verilməsi;

355 İnvestisiya siyasətinin makroiqtisadi alətləri:

- ☒ investisiyaların ümumiqtisadi mühitini müəyyən edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☐ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

- ☐ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir

356 İnvestisiya siyasətinin mikroiqtisadi alətləri:

- ☐ investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir
- ☐ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☒ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

357 İnvestisiya siyasətinin institusional alətləri:

- ☐ investisiyaların ümumi iqtisadi mühitini müəyyən edir
- ☐ investisiya siyasətinin digər alətləri ilə əlaqədar deyil
- ☒ investisiya siyasətinin dövlət orqanlarını, sahibkarlar birliyini informasiya sistemlərini daxil edir
- ☐ ölkənin makro və mikro iqtisadi vəziyyətinə təsir edir
- ☐ investisiyanın ayrı-ayrı tərkib hissələrinə yaxud ayrı-ayrı sahələrinə təsir edir

358 Dövlətin investisiya prosesinə aktiv təsiri metodlarına nə aid deyil?

- ☐ xüsusi sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaradılması
- ☐ dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı
- ☐ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☒ iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması
- ☐ ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi

359 Dövlət investisiya siyasətinin iqtisadi tənzimlənməsinə nə aiddir?

- ☐ dövlət investisiya priqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiyalar, subsidiyalar formasında maliyyə pul yardımının verilməsi
- ☐ maliyyə-sənaye qrupların yaradılması, mülkiyyət hüquqlarının müdafiəsi, lisenziyalaşma və kontraktlaşma hüquqlarının inkişafı
- ☒ vergi siyasəti, büdcə siyasəti, antiinhisar tənzimlənməsi, pul-kredit siyasəti, maliyyə siyasəti, institusional islahatlar
- ☐ dövlət norma və standartlarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirlər, investisiya layihələrinin ekspertizyası
- ☐ makroiqtisadi, mikroiqtisadi, instisional

360 Dövlətin investisiya prosesinə passiv təsiri metodlarına nə aiddir?

- ☐ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ dövlətin infrastruktur obyektlərinin yaradılmasında iştirakı
- ☐ ayrı-ayrı investisiya növləri üçün vergi imtiyazlarının verilməsi
- ☒ iqtisadiyyatın indikativ inkişaf planının hazırlanması
- ☐ xüsusi sahibkarların fəaliyyətləri üçün əlverişli şərait yaradılması

361 İnvestisiya prosesinə dövlət təsirinin aktiv metodlarına nə aiddir?

- ☒ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ dövlətin perspektivdə üstünlüyünü aşkar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi
- ☐ iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması
- ☐ investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi
- ☐ ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

362 İnvestisiya siyasəti dedikdə:

- ☐ investisiya layihəsinin hazırlanması prosesi başa düşülür;
- ☐ investisiya strategiyasının hazırlanması prosesi başa düşülür;
- ☒ investisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu başa düşülür;

- ☐ investorlara digər güzəştlərinin edilməsi başa düşülür;
- ☐ investorlara vergi güzəştlərinin edilməsi başa düşülür;

363 İnvestisiya prosesinə dövlət təsirinin passiv metodlarına nə aid deyil?

- ☒ iqtisadiyyatın dövlət üçün daha vacib olan sahələrinə qoyulan investisiyalarına zəmanət verilməsi
- ☐ dövlətin perspektivdə üstünlüyünü aşkar etməklə investisiya aktivliyinin dərəcəsinin müəyyən edilməsi
- ☐ iqtisadiyyatın indikativ inkişaf planının işlənilib hazırlanması
- ☐ investisiya prosesini və onun ayrı-ayrı aspektlərini əks etdirən balans qurmalar sistemi
- ☐ ölkənin sosial-iqtisadi inkişaf perspektivlərinin əsaslandırılması

364 İnvestisiya qoyuluşlarının əsas istiqamətlərini iqtisadiyyatın aparıcı sahələrində cəmləşdirilməsi üzrə kompleks tədbirləri müəyyən edən təsərrüfat qərarlarının məcmusu necə adlanır?

- ☐ investisiya prosesi
- ☐ investisiya strategiyası
- ☐ investisiya layihəsi
- ☒ investisiya siyasəti
- ☐ investisiya proqramı

365 İnvestisiya fəaliyyətinin şərtlərinin dolayı yolla bilavasitə tənzimləməsinə nə aid deyil?

- ☐ intizamlı şərtlərlə torpaq və təbii resursların istifadəyə verilməsi
- ☒ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ antiinhisar siyasətin tətbiq edilməsi
- ☐ informasiya-analitik şəbəkənin yaradılması və inkişafı
- ☐ investorların maraqlarının müdafiəsi

366 İnvestisiya fəaliyyətinin şərtlərinin birbaşa tənzimləməsinə nə aid deyil?

- ☐ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ norma və qaydaların işlənilib hazırlanması
- ☒ investorların maraqlarının müdafiəsi
- ☐ dövlət zəmanətlərini verilməsi
- ☐ investisiya layihələrinin ekspertiziyalarının aparılması

367 Azərbaycanda investisiya fəaliyyətinin stimullaşdırılması üçün hansı inkişaf institutu mövcuddur?

- ☐ Dövlət İnvestisiya Fondu.
- ☒ Azərbaycan İnvestisiya Şirkəti;
- ☐ Dövlət Vençur Fondu;
- ☐ Dövlət İnkişaf Bankı;
- ☐ Dövlət İdخال-İxrac Bankı;

368 Dövlətin investisiya fəaliyyətinin stimullaşdırılmasına təsir vasitələrinə nə aid deyil?

- ☐ mənfəətdən vergi üzrə güzəştlərin müəyyən olunması;
- ☐ sürətlənlirilmiş amortizasiyanın tətbiqi;
- ☐ müəssisənin kadr hazırlığı və innovasiya fəaliyyəti ilə əlaqədar çəkdiyi xərclərin qismən dövlət büdcəsindən ödənilməsi.
- ☒ minimum əmək haqqının səviyyəsinin yüksəldilməsi;
- ☐ investisiya qoyuluşlarının güzəştli kreditlərlə maliyyələşdirilməsi;

369 Dövlət investisiya siyasəti nədir?

- ☒ investisiya siyasətinin ən səciyyəvi xüsusiyyətlərindən biri mövcud müəssisələrin texnika ilə təchizinə və yenidən qurulmasına yönəldilən əsaslı vəsait qoyuluşunda avadanlıq və maşınlar üçün məsrəfin xüsusi çəkisini yüksəltməkdən ibarətdir
- ☐ ən yeni texnologiyaların yaradılması, inkişaf etdirilməsi, tükənmə prosesi

- ☐ müəssisədə müxtəlif cür yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlər məcmusu
- ☐ innovasiya fəaliyyətinin aktivləşdirilməsini, onun səmərəliliyinin yüksəldilməsini dəstəkləyir
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşdırılmasına və inkişafına istiqamətləndirilmiş prinsip və tədbirlər məcmusu

370 Makroiqtisadiyyat səviyyəsində investisiyaların xarici maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları
- ☐ dövlət büdcə maliyyələşdirilməsi
- ☐ əhalinin yığılmış qənaəti
- ☒ xarici kreditlər və istiqrazlar
- ☐ müəssisələrin kommersiya bankların, investisiya fondlarının yığılımı

371 Makro iqtisadiyyat səviyyəsində investorların daxili maliyyələşdirmə mənbəyinə hansı aiddir?

- ☒ dövlət büdcə maliyyələşdirməsi
- ☐ xarici investisiyalar
- ☐ xarici kredit və istiqrazlar
- ☐ amortizasiya ayırmaları
- ☐ müəssisənin mülkiyyətçilərinin investisiyaları

372 Dövlətin investisiya fəaliyyətində birbaşa iştirakı formalarına nə daxildir?

- ☐ intizamlı şərtlərlə torpaq və təbii resursların istifadəyə verilməsi
- ☒ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması
- ☐ antiinhisar siyasətin tətbiq edilməsi
- ☐ informasiya-analitik şəbəkənin yaradılması və inkişafı
- ☐ investorların maraqlarının müdafiəsi

373 İnvestisiya fəaliyyətinin şərtlərinin dolayı yolla bilavasitə tənzimləməsinə nə aiddir?

- ☐ dövlət tərəfindən həyata keçirilən layihələrin işlənilib hazırlanması və maliyyələşdirilməsi
- ☐ norma və qaydaların işlənilib hazırlanması
- ☒ investorların maraqlarının müdafiəsi
- ☐ dövlət zamanətlərini verilməsi
- ☐ investisiya layihələrinin ekspertiziyalarının aparılması

374 İnvestorların fəaliyyətlərinin dövlət tənzimləmə metodlarına nə aiddir?

- ☐ mütləq sertifikatlaşdırma qaydalarına nəzarət
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formalarında maliyyə pul yardımının verilməsi
- ☒ dövlət normalarına və standartlaşdırma rəyət edilməsinə nəzarət, antiinhisar tədbirlər, investisiya layihələrinin ekspertiziyası
- ☐ mütləq sertifikatlaşdırma qaydalarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirlər, dövlət investisiyalarının birbaşa idarə edilməsi
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional

375 İnvestisiya fəaliyyətinin dövlət tənzimlənməsi formalarına nə aiddir?

- ☐ dövlət normalarının və standartlarının riayət edilməsinə nəzarət, antiinhisar tədbirləri, dövlət mülkiyyətinin obyektlərinin özəlləşdirilməsi
- ☒ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, subsidiyalar formasında maliyyə yardımlarının verilməsi
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional tənzimləmə formaları
- ☐ mütləq sertifikatlaşdırma qaydalarına riayət edilməsinə nəzarət, antiinhisar tədbirləri, dövlət mülkiyyətinin obyektlərinin özəlləşdirilməsi
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, investisiya layihələrinin ekspertiziyası

376 İnvestisiya fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsində aşağıda qeyd olunan mexanizmlərin hansından istifadə edilmir?

- ☐ investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə res-pub-likaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların gömrük rüsumundan qismən və ya tamamilə azad edilməsi;
- ☐ vergi sistemində potensial investorlar üçün güzəştli vergi də-rə-cə-lə-rindən və şərtlərindən istifadə olunması;
- ☐ aşağı faizlərlə kredit verilməsini və sürətli amortizasiya ayır-ma-larını özündə cəmləşdirən çevik maliyyə-kredit və əsas və-sait-lərin amortizasiyası mexanizmlərindən istifadə olunması;
- ☒ potensial investorlara maliyyə yardımının edilməsi;
- ☐ investisiya layihələrinin həyata keçirilməsi məqsədi ilə res-pub-likaya gətirilən istehsal-texniki təyinatlı avadanlıqların əlavə dəyər vergisindən qismən və ya tamamilə azad edilməsi;

377 Beynəlxalq investisiyalarda müştərək müəssisəyə hansı sahədə rast gəlmirik?

- ☐ neftin nəql edilməsi
- ☐ neft sənayesi
- ☐ neft kimya
- ☐ neft hasilatı
- ☒ metallurgiya

378 Texniki işlərə aiddir:

- ☒ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ konstruktör və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

379 Sınaq istehsalına aiddir:

- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☒ konstruktör və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

380 Layihə işlərinə aiddir:

- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması 07 01
- ☒ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☐ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ konstruktör və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

381 Texnoloji işlərə aiddir:

- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☒ texnoloji proseslərin yaradılması
- ☐ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ konstruktör və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

382 Konstruktör işlərinə aiddir:

- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarının yaradılması
- ☐ texnoloji proseslərin yaradılması
- ☒ müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud texniki sistemlərinin yaradılması
- ☐ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

383 Yeni obyektin o cümlədən qeyri -texniki çertyojlar və yaxud işarə vasitələrinin sisteminin ideya və digər variantlarını aşağıdakılardan hansı özündə əks etdirir?

- ☐ texnoloji işlər
- ☐ konstruktor işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☒ layihə işləri

384 Hansı işlər texnoloji işlərin yaradılmasını özündə əks etdirir?

- ☐ layihə işləri
- ☐ konstruktor işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☒ texnoloji işlər

385 Hansı işlər özündə müəyyən konstruksiyaları, mühəndis işlərinin yaxud sistemləri özündə əks etdirir?

- ☐ texnoloji işlər
- ☒ konstruktor işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ layihə işləri

386 Elmi tədqiqat və təcrübi konstruktor işlərinin başlanğıc mərhələsinə aiddir:

- ☐ texnoloji işlər
- ☐ konstruktor işləri
- ☐ tətbiqi tədqiqatlar
- ☒ nəzəri tədqiqatlar
- ☐ layihə işləri

387 Tədqiqatların növləri:

- ☐ dövlət və firmadaxili
- ☒ nəzəri və tətbiqi
- ☐ axtarışlar və kəşfiyyatlar
- ☐ nəzəri və təcrübi
- ☐ əsas və dolay

388 Təcrübi istehsal nə deməkdir?

- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə iqtisadi mənimsəmənin həyata keçirilməsi
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☒ konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması

389 Texniki işləmə nə deməkdir?

- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə iqtisadi mənimləmənin həyata keçirilməsi
- ☒ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ konstruktor və texnoloji işləmələrin yoxlanılması məqsədilə ilkin nümunələrinin hazırlanması

390 Tətbiqi tədqiqatlar nə deməkdir?

- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə (harada effektivdirsə) iqtisadi mənimləmənin həyata keçirilməsi
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☒ konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi
- ☐ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ konstruktor və texnoloji işləmələrin yoxlanılması məqsədilə ilkin nümunələrinin hazırlanması

391 Fundamental tədqiqatlar nə deməkdir?

- ☐ ümumdövlət miqyasında bütün müəssisələrdə (harada effektivdirsə) iqtisadi mənimləmənin həyata keçirilməsi
- ☐ tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması
- ☐ konkret sahədə fundamental (nəzəri) tədqiqatların təcrübədə həyata keçirilməsinin yollarının öyrənilməsi
- ☒ təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi
- ☐ əldə edilən nəticələrin yoxlanılması məqsədilə konstruktor və texnoloji işləmələrin ilkin nümunələrinin hazırlanması

392 əmək vasitələrinin texniki səviyyəsinin yüksəldilməsinə təsir edən modernləşdirmə və səmərələşdirmə innovasiyanın hansı növünə aiddir?

- ☐ lokal
- ☐ bazis
- ☐ sahə
- ☐ qlobal
- ☒ yeni olmayan innovasiya

393 Kənd təsərrüfatı kasseti maqnitofona keçməsi innovasiyanın hansı növünə aiddir?

- ☐ lokal
- ☐ bazis
- ☒ sahə
- ☐ qlobal
- ☐ yeni olmayan innovasiya

394 Yeni məhsulun (ərzaqın) yaradılması innovasiyanın hansı növünə aiddir?

- ☒ bazis
- ☐ yeni olmayan innovasiya
- ☐ lokal
- ☐ qlobal
- ☐ sahə

395 Dünya informasiya internet şəbəkəsinin yaradılması innovasiyanın hansı növünə aiddir?

- ☐ lokal
- ☐ bazis
- ☐ sahə
- ☒ qlobal
- ☐ yeni olmayan innovasiya

396 Lokal innovasiyalara aiddir:

- ☐ göstərilənlərdən heç biri
- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ kasset maqnitafonlarından disklərə keçid
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☒ müəssisədə yeni konveyer xəttinin tətbiqi

397 Yeni olmayan innovasiyalara aiddir:

- ☐ göstərilənlərdən heç biri
- ☒ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☐ kasset maqnitafonlarından disklərə keçid
- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi

398 Sahə innovasiyalarına aiddir:

- ☐ göstərilənlərdən heç biri
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☒ kasset maqnitafonlarından disklərə keçid
- ☐ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi

399 Qlobal innovasiyalara aiddir:

- ☐ göstərilənlərdən heç biri
- ☐ köhnəlmiş maşınların qismən yaxşılaşdırılması
- ☐ kasset maqnitafonlarından disklərə keçid
- ☒ ümumdünya informasiya şəbəkəsinin – internetin yaradılması
- ☐ müəssisədə yeni konveyer xəttinin tətbiqi

400 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsində məhsulun yüksək maya dəyərinə, istehsal güclərinin tam yüklənməsinə və istehsal ehtiyatlarının kəskin azalmasına təsadüf edilir?

- ☒ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimsənilmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi

401 Yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi necə adlanır?

- ☐ innovasiya addımı
- ☐ innovasiya laqı
- ☒ innovasiya prosesi
- ☐ innovasiya
- ☐ innovasiyalı yanaşma

402 Yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi necə adlanır?

- ☐ innovasiya addımı
- ☐ innovasiya laqı
- ☐ innovasiya prosesi
- ☒ innovasiya
- ☐ innovasiyalı yanaşma

403 İnnovasiya prosesinin hansı mərhələsində konkret praktiki məsələlərin həlli baş verir?

- ☐ fundamental tədqiqatlar
- ☐ axtarış tədqiqatlar
- ☐ işlənilmə prosesi
- ☒ tətbiqi tədqiqatlar
- ☐ marketing tədqiqatları

404 İnnovasiya prosesinin hansı mərhələsi ilkindir?

- ☐ ideyaların axtarılması
- ☐ marketing tədqiqatları
- ☐ layihələndirmə
- ☐ planlaşma
- ☒ fundamental tədqiqatlar

405 İnnovasiya məhsulunun həyat tsikli neçə mərhələdən ibarətdir?

- ☐ 7
- ☒ 5
- ☐ 4
- ☐ 3
- ☐ 6

406 əsasında köhnəlmiş texnologiyalar olan hansı innovasiyalar ictimai sistemlərin və institutların qismən yaxşılaşdırılmasına istiqamətləndirilmişdir?

- ☐ mikro innovasiyalar
- ☒ saxta
- ☐ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ yaxşılaşdırılan

407 İnnovasiyaların təşəbbüskarına kim aid deyil?

- ☒ konservantlar
- ☐ etik və din xadimləri
- ☐ müəllimlər və təhsil təşkilatları
- ☐ arxitektör, yazıçı və s.
- ☐ siyasi və dövlət xadimləri

408 İnnovasiyaların təşəbbüskarına kim aid deyil?

- ☒ konservantlar
- ☐ menecerlər
- ☐ ixtiraçılar
- ☐ alimlər
- ☐ sahibkarlar

409 İnnovasiya prosesi nədir?

- ☒ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə
- ☐ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi

410 Təriflərin hansı daha dəqiq innovasiyanın mahiyyətini xarakterizə edir?

- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə

- ☐ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☒ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi

411 İstehsalın texniki hazırlığına aiddir:

- ☐ təşkilati və maddi-texniki hazırlıq
- ☐ maddi-texniki və texnoloji hazırlıq
- ☐ xammalın istehsala verilməsinin hazırlığı və texnoloji hazırlıq
- ☐ yalnız konstruktor hazırlığı
- ☒ konstruktor və texnoloji hazırlıq

412 Yeniliyin tipinə görə innovasiyalar qruplaşdırılmasına aid deyil?

- ☒ injiniring kompaniyaları
- ☐ texnopolislər
- ☐ texnoparklar
- ☐ sənaye qrupları
- ☐ strateji alyanslar

413 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansı deyil?

- ☐ maliyyə qrupları
- ☐ elmi-parklar
- ☐ layihə-konstruktor təşkilatları
- ☐ tədqiqat mərkəzləri
- ☒ sığorta şirkətləri

414 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ sistemli
- ☐ strateji
- ☒ sosial
- ☐ dəqiq
- ☐ ictimai

415 Aşağıdakılardan hansı innovasiyaları yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirmir?

- ☐ dünya miqyasında yenilik
- ☐ ölkə miqyasında yenilik
- ☐ sahə miqyasında yenilik
- ☐ müəssisə miqyasında yenilik
- ☒ kompleks yeniliklər

416 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☒ strateji
- ☐ hüquqi
- ☐ ekoloji
- ☐ təşkilati
- ☐ idarəetmə

417 Yeniliyin tipinə görə innovasiyalara hansı qruplar aid deyil?

- ☐ iqtisadi
- ☐ material-texniki
- ☒ konservantlar
- ☐ təşkilati

☐ sosial

418 İnnovasiya fəaliyyətinə imkan yaradan amillərə hansı aid deyil?

- ☒ artıq avadanlığa malik olmaq
- ☐ maddi-texniki vəsaitin olması
- ☐ maliyyə ehtiyatlarının olması
- ☐ mütərəqqi texnologiyanın olması
- ☐ yüksək ixtisaslı kadrlara malik olmaq

419 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ təşkilatlararası əlaqənin çətinlikləri
- ☐ avtoritar idarəetmə üsulu
- ☐ şaquli informasiya axınının üstünlük təşkil etməsi
- ☐ sahələrarası əlaqənin çətinlikləri
- ☒ xammal mənbələri

420 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ patent qanunlarının ölkədə məhdud olması
- ☒ xarici texnologiyadan faydalanmaq
- ☐ həddindən artıq mərkəzləşdirmə
- ☐ lisenziya qanunlarının ölkədə məhdud olması
- ☐ köhnəlmiş idarəetmə strukturu

421 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ ehtiyat güclərinin olmaması
- ☒ rəqabətin inkişafı
- ☐ investisiya layihəsinin maliyyələşdirmə vəsaitinin çatışmaması
- ☐ maddi və elmi-texniki bazanın zəif olması
- ☐ texnologiyanın köhnə olması

422 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

- ☐ idarəetmə amili
- ☐ təşkilati amil
- ☐ psixoloji amil
- ☒ vergi amil
- ☐ sosial amil

423 İnnovasiya fəaliyyətinə aid olan amillər qrupuna hansı daxil deyil?

- ☐ hüquqi amil
- ☐ iqtisadi amil
- ☐ texnoloji amil
- ☒ mənəvi amil
- ☐ siyasi amil

424 Aşağıdakılardan hansı biri innovasiya tsiklləri xarakterizə etmir?

- ☐ məhsulun təkmilləşdirilməsi
- ☐ layihənin sınaqdan keçirilməsi
- ☒ hazır məhsulun satışı
- ☐ yeni məhsulun buraxılması
- ☐ məhsulun kütləvi buraxılışı

425 Aşağıdakılardan hansı biri innovasiya tsiklləri xarakterizə etmir?

- ☐ marketing tədqiqatları
- ☐ elmi tədqiqatlar
- ☒ hazır məhsulun satışı
- ☐ ideyanın layihələşdirilməsi
- ☐ yeni ideya

426 Texniki hazırlığın hansı mərhələsində yeni məhsulun layihələndirilməsi həyata keçirilir?

- ☐ təşkilati-idarəetmə mərhələsində
- ☐ elmi-tədqiqat mərhələsində
- ☐ texnoloji hazırlıq mərhələsində
- ☒ konstruktor mərhələsində
- ☐ maddi və təşkilati hazırlıq mərhələsində

427 Məhsul və proses innovasiyaları hansı əlamətə görə qruplaşdırılır?

- ☐ fəaliyyət sferasına görə
- ☐ dövlətə məxsusluğuna görə
- ☒ texnoloji parametrlərdən asılı olaraq
- ☐ idarəetmə səviyyəsinə görə
- ☐ miqyasına görə

428 Konkret olaraq təcrübi vasitələrin həlli məqsədilə Elmi tədqiqat təcrübi konstruktor işlərinin (ETTKİ) hansı mərhələsi seçilir?

- ☐ layihələndirmə
- ☒ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ işləmələr
- ☐ mənimsəmə

429 İnnovasiya prosesinin quruluşunun düzgün ardıcılığını müəyyən edin:

- ☐ işləmə - tədqiqat – istehsal – marketing – satış
- ☐ tədqiqat – istehsal – işləmə - marketing – satış
- ☐ marketing - tədqiqat — işləmə - istehsal – satış
- ☐ tədqiqat – işləmə - marketing - istehsal – satış
- ☒ tədqiqat – işləmə - istehsal - marketing – satış

430 Menecmentin hansı məktəbində yeniliklərin idarə edilməsinin istiqamətləri müəyyən edilmişdir?

- ☐ Yaponiya
- ☒ Amerikan
- ☐ Qərbi Avropa
- ☐ Fransız
- ☐ Alman

431 Yeniliklərin idarə edilməsinin yeni istiqamətləri (innovasiya menecmenti) nə vaxt meydana çıxmışdır?

- ☐ XX əsrin 70-ci illərində
- ☒ XX əsrin 80-ci illərində
- ☐ XX əsrin 90-cı illərində
- ☐ XXI əsrin başlanğıcında
- ☐ XX əsrin 60-cı illərində

432 Konstruktor və texnoloji işləmələrin nəticəsində yaradılan məmulatların ilkin nümunələrinin hazırlanması:

- ☐ layihə işləri

- ☐ texniki işləmələr
- ☐ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☒ sınaq istehsalı

433 Tətbiqi tədqiqatların nəticələrinə əsasən yeni tədqiqatların aparılması və ya təkmilləşdirilmiş tədqiqatlar elmi-texniki sənədləşməsinin hazırlanması:

- ☐ sınaq istehsalı
- ☒ texniki işləmələr
- ☐ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☐ layihə işləri

434 Konkret sahədə fundamental (nəzəri) tədqiqatların nəticələrinin təcrübədə istifadə edilməsinin yollarının öyrənilməsi:

- ☐ layihə işləri
- ☐ texniki işləmələr
- ☒ tətbiqi tədqiqatlar
- ☐ fundamental tədqiqatlar
- ☐ təcrübəli istehsal

435 Təbiətin və cəmiyyətin obyektiv qanunauyğunluqlarının inkişafının aşkar edilməsi və sistemləşdirilməsi:

- ☐ layihə işləri
- ☐ texniki işləmələr
- ☐ tətbiqi tədqiqatlar
- ☒ fundamental tədqiqatlar
- ☐ sınaq istehsalı

436 İnnovasiyanın həyat tsiklinin V mərhələsi - enmə mərhələsi:

- ☒ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir

437 İnnovasiyanın həyat tsiklinin IV mərhələsi - kamillik və stabilləşmə mərhələsi:

- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☒ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir

438 İnnovasiyanın həyat tsiklinin III mərhələsi - yüksəliş mərhələsi:

- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☒ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməktutumludur, məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edir
- ☐ məhsul buraxılışının ən böyük həcmnin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir

439 İnnovasiyanın həyat tsiklinin II mərhələsi - istehsalda mənimsənilmə mərhələsi:

- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir
- ☒ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☐ daha qəliz və əməkəttutumludur, məhsulun yüksək maya dəyərində və istehsal güclərinin tam yüklənməməsinə təsadüf edir
- ☐ məhsul buraxılışının ən böyük həcmənin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir

440 İnnovasiyanın həyat tsiklinin I mərhələsi - yeniliklərin tətbiq edilməsi:

- ☐ məhsulun istehsaldan çıxarılması, istehsal güclərinin aşağı düşməsinə təsadüf edilir
- ☐ istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir
- ☐ məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur
- ☒ daha qəliz və əməkəttutumludur, məhsulun yüksək maya dəyərində və istehsal güclərinin tam yüklənməməsinə təsadüf edir
- ☐ məhsul buraxılışının ən böyük həcmənin sabit templəri və istehsal güclərinin maksimum yüklənməsi ilə xarakterizə edilir

441 Eralı innovasiyalara aid deyil:

- ☐ qloballaşdırmanın genişləndirilməsi
- ☐ yazının meydana gəlməsi
- ☒ monopoliyaların formalaşdırılması
- ☐ dövlətin yaradılması
- ☐ elmi-texniki inqilab

442 Bazis innovasiyalara aiddir:

- ☐ qloballaşdırmanın genişləndirilməsi
- ☐ yazının meydana gəlməsi
- ☒ monopoliyaların formalaşdırılması
- ☐ dövlətin yaradılması
- ☐ elmi-texniki inqilab

443 Bazis innovasiyalara aid deyil:

- ☐ səhmdar cəmiyyətlərin formalaşdırılması
- ☐ yeni sahələrin yaradılması
- ☐ istehsalın təşkili formaları
- ☐ monopoliyaların yaranması
- ☒ elmi-texniki inqilab

444 Eralı innovasiyalara aiddir:

- ☐ səhmdar cəmiyyətlərin formalaşdırılması
- ☐ yeni sahələrin yaradılması
- ☐ istehsalın təşkili formaları
- ☐ monopoliyaların yaranması
- ☒ elmi-texniki inqilab

445 Mikroinnovasiyalar:

- ☒ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☐ istehsalın təşkilinin daha mütərrəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır

- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

446 Bazis innovasiyalar:

- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☒ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

447 Eralı innovasiyalar:

- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☒ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

448 Yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti necə adlanır?

- ☐ innovasiya addımı
- ☒ innovasiya laqı
- ☐ innovasiya prosesi
- ☐ innovasiya
- ☐ innovasiyalı yanaşma

449 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi istehsalın sürətlə artması, istehsal güclərinin əhəmiyyətli dərəcədə çoxalması ilə fərqlənir?

- ☐ V mərhələ - enmə mərhələsi
- ☒ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimsənilmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi

450 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi məhsul buraxılışının artırılmasının ləngidilməsi və vaxtının uzadılması ilə xarakterizə olunur?

- ☐ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☒ II mərhələ - istehsalda mənimsənilmə mərhələsi
- ☐ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi

451 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsində məhsulun yüksək maya dəyərinə və istehsal güclərinin tam yüklənməsinə təsadüf edilir?

- ☐ V mərhələ - enmə mərhələsi

- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☒ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi

452 İnnovasiyanın həyat tsiklinin hansı mərhələsi daha əməktutumlu və mürəkkəbdir?

- ☐ V mərhələ - enmə mərhələsi
- ☐ III mərhələ - yüksəliş mərhələsi
- ☐ II mərhələ - istehsalda mənimlənmə mərhələsi
- ☒ I mərhələ - yeniliklərin tətbiq edilməsi
- ☐ IV mərhələ - kamillik və stabilləşmə mərhələsi

453 Mövcud innovasiyaların inkişafı və modifikasiyası, onların müxtəlif sferalarda yayılmasına hansı innovasiyalar istiqamətləndirilmişdir?

- ☐ mikro innovasiyalar
- ☐ eralı
- ☐ bazisli (fundamental)
- ☐ texnoloji
- ☒ yaxşılaşdırılan

454 Səhmdar cəmiyyətlərin, monopoliyaların yaradılması aiddir:

- ☐ makro innovasiyalar
- ☐ eralı
- ☒ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ sosial-siyasi

455 Yeni sahələrin, istehsalın təşkili formalarında dövlət hüquqi institutların yaradılmasında hansı innovasiyalar öz əksini tapır?

- ☐ makro innovasiyalar
- ☐ eralı
- ☒ bazisli (fundamental)
- ☐ texnoloji
- ☐ sosial-siyasi

456 İstehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini hansı innovasiyalar əvəz edir?

- ☐ bazisli
- ☒ eralı
- ☐ sosial-siyasi
- ☐ makro innovasiyalar
- ☐ texnoloji

457 İnnovasiya laqı nədir?

- ☐ yeniliklərin yeni texnologiyalar, məhsul və xidmət növləri kimi mənfəətli istifadəsi
- ☐ yeniliyin alınması, təkrar istehsalı və realizasiya ilə bağlı istifadə prosesi
- ☐ yeniliklərin icad edilməsi prosesidir
- ☐ yeni qayda, yeni metod, yeni məhsul, texnologiya, yeni hadisə
- ☒ yeniliyin yaranması ilə onun tətbiqi arasındakı vaxt müddəti

458 Müəssisənin uğurlu innovasiya fəaliyyəti son nəticədə nəyə gətirib çıxarır?

- ☐ müəssisənin sənədləşmə işlərinin artmasına

- ☐ məhsul istehsalının artmasına və satılmayan məhsulun çoxalmasına
- ☒ müəssisənin rəqabət qabiliyyətinin güclənməsinə və mənfəətinin artmasına
- ☐ əlavə xərclərin artmasına və mənfəətin azalmasına
- ☐ müəssisənin ölkədə və xaricdə tanınmağına

459 İnnovasiya layihəsi nədir?

- ☐ qeyd olunan bütün variantları birləşdirən sənədlər toplusudur
- ☐ yeniliyin tətbiqinin texniki-iqtisadi əsaslandırılmasıdır
- ☐ yeniliyin, ixtiranın təsviridir
- ☐ ixtiranın tətbiqi çertyojudur
- ☒ konkret məkan və zaman çərçivəsində innovasiya prosesinin təşkili, problemin həlli üzrə elmi əsaslandırılmış məqsədlər və tədbirlər sistemini müəyyən edən sənədlər toplusudur

460 İstehsalın konstruktor hazırlığı mərhələsində:

- ☐ əmək, material, yanacaq və enerji məsrəflərinin normalaşdırılması həyata keçirilir
- ☐ yeni texnoloji prosesin layihələndirilməsi həyata keçirilir
- ☒ yeni məhsulun layihələndirilməsi həyata keçirilir
- ☐ istehsalın təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır
- ☐ əməyin təkmilləşdirilməsi üzrə təkliflər hazırlanır

461 İstehsalın texniki hazırlığının düzgün ardıcılığını seçin.

- ☐ elmi-tədqiqat mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi
- ☐ elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi
- ☐ elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi, texnoloji hazırlıq mərhələsi
- ☐ konstruksiya mərhələsi, elmi-tədqiqat mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi
- ☒ elmi-tədqiqat mərhələsi, konstruksiya mərhələsi, texnoloji hazırlıq mərhələsi, maddi və təşkilati hazırlıq mərhələsi

462 Texnoloji parametrlərindən asılı olaraq innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ idarəetmə və texnoloji innovasiyalar
- ☒ məhsul və proses innovasiyaları
- ☐ təşkilati və proses innovasiyalar
- ☐ məhsul və əməliyyat innovasiyaları
- ☐ iqtisadi və təşkilati innovasiyalar

463 Aşağıdakı əlamətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətini bilavasitə səciyyələndirmir?

- ☐ yeni satış bazarlarının və yeni satış üsullarının tapılması
- ☐ yeni orijinal ideyanın reallaşdırılması və hazır məhsul şəklində bazara çıxarılması
- ☒ müəssisənin cari və perspektiv fəaliyyətinin planlaşdırılması
- ☐ istehlakçıların istəklərinin öyrənilməsi sahəsində tədqiqatlar
- ☐ yeni idarəetmə üsullarının tətbiqi

464 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır?

- ☐ texniki-texnoloji
- ☐ radikal
- ☐ kombinəşdirilmiş
- ☒ material texniki
- ☐ modifikasiya edilmiş

465 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalara hansı qruplar daxil deyil?

- ☐ tamamilə eyni (analoqu olmayan)
- ☒ sistemli
- ☐ əvəzləyici

- ☐ ləğvedici
- ☐ qaytarıcı

466 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ qısamüddətli ödənişlərə istiqamətlənmə
- ☐ planlaşdırmanın kəskinliyi
- ☐ innovasiya prosesi iştirakçılarının uzlaşdırılmasının çətinliyi
- ☐ müəyyən dəyişikliyə səbəb ola biləcək tədbirlər
- ☒ rəqiblərin davranışı

467 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ amortizasiya
- ☐ mövcud istehsal marağının güclü olması
- ☐ antiinhisar
- ☐ vergi
- ☒ patent

468 İnnovasiya fəaliyyətinə mane olan amillərə hansı aid deyil?

- ☐ innovasiyanın mükafatlandırılmasının dövlət tədbirlərinin olması
- ☐ elmi-texniki infrastruktura malik olmaq
- ☒ keyfiyyətin yaxşılaşdırılması investisiyasına malik olmaq
- ☐ innovasiya fəaliyyətinə dövlət himayədarlığı
- ☐ investisiya fəaliyyətinin mükafatlandırma fondunun olması

469 Aşağıdakılardan hansı biri innovasiya tsiklini xarakterizə edir?

- ☐ elmi tədqiqatlar - marketing tədqiqatları - yeni məhsulun buraxılışı – məhsul satışı – yeni satış bazarlarının əldə edilməsi – məhsul istehsal və satışının artırılması
- ☒ elmi və marketing tədqiqatları – yeni ideya – ideyanın layihələndirilməsi – layihənin sınaqdan keçirilməsi – yeni məhsulun buraxılışı – məhsulun təkmilləşdirilməsi – məhsulun kütləvi buraxılışı – məhsul istehsalının dayandırılması
- ☐ elmi və marketing tədqiqatları – yeni ideya – ideyanın layihələndirilməsi – yeni məhsulun buraxılışı – məhsulun kütləvi buraxılışı – hazır məhsulun satışı – gəlir əldə olunması
- ☐ elmi və marketing tədqiqatları - yeni ideya – layihələndirmə – məhsul istehsalı – məhsul satışı – gəlir götürülməsi – mənfəətin bölgüsü
- ☐ marketing tədqiqatları - investisiya layihəsi – yeni məhsulun yaradılması - məhsul istehsalının təşkili - hazır məhsulun satışı

470 İnnovasiya layihəsinin bölmələri arasında beləsi yoxdur:

- ☐ layihənin kompleks əsaslandırılması
- ☐ layihənin məqsədlər ağacı və onun reallaşdırılması üzrə tədbirlər sistemi
- ☐ layihənin reallaşdırılması mexanizmi və motivasiya sistemi
- ☒ məhsulun satış planı
- ☐ layihənin həyata keçirilməsinin resurs (kompleks) təminatı

471 Hansı innovasiyalar istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, yaxud burada istifadə olunan texnologiyaların təkmilləşdirilməsinə istiqamətlənmişdir?

- ☐ sosial-siyasi
- ☐ dövlət-hüquqi
- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☒ texnoloji
- ☐ iqtisadi

472 əmtəə və bazarlarının doldurulması və yeniləşdirilməsinin əsasında, istehsalın effektivliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin, istehsalın texnoloji üsullarının

dəyişilməsinin əsasını hansı innovasiyalar təşkil edir?

- ☐ hüquq sahəsindəki innovasiyalar
- ☐ sosial-siyasi innovasiyalar
- ☐ iqtisadi innovasiyalar
- ☒ texnoloji innovasiyalar
- ☐ dövlət-hüquqi

473 Elmi-texniki inqilab aiddir

- ☐ makro innovasiyalara
- ☒ eralı innovasiyalara
- ☐ bazisli innovasiyalara
- ☐ texnoloji innovasiyalara
- ☐ sosial-siyasi innovasiyalara

474 Yeniliyin tipinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☐ dəqiq, sistemli, strateji
- ☐ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ radikal, kombinəlaşdırılmış, modifikasiya edilmiş
- ☒ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji

475 Aşağıdakı fəaliyyətlərdən hansı biri müəssisənin innovasiya fəaliyyətinə aid edilə bilməz?

- ☐ istehsalın texnoloji cəhətdən yenidən təchiz edilməsinin və hazırlığının həyata keçirilməsi;
- ☐ intellektual mülkiyyət obyektlərinə və məxfi elmi və texnoloji informasiyaya hüquqların əldə edilməsi, ötürülməsi və qorunması;
- ☐ innovasiya infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
- ☐ iqtisadi dövriyyədə reallaşdırılacaq yeni yaxud təkmilləşdirilmiş məhsulun və ya texnoloji prosesin yaradılmasına istiqamətlənmiş elmi-tədqiqat, təcrübə-konstruktor və texnoloji işləmələrin yerinə yetirilməsi;
- ☒ yeni proseslərin, məhsulların və məmulatların sınağının lisenziyalaşdırılması və standartlaşdırılması;

476 Yeniliklərin tətbiqində özəl şirkətlərin son məqsədi:

- ☐ rəqabət qabiliyyətini artırmaqdır
- ☒ öz mənfəətini artırmaqdır
- ☐ məhsulun keyfiyyətini yüksəltməkdir
- ☐ satış bazarlarını genişləndirməkdir
- ☐ istehlakçıların tələbatını daha dolğun ödəməkdir

477 Yenilik dərəcəsinə və sələfi ilə müqayisəsinə görə innovasiyalar aşağıdakı kimi qruplaşdırılır:

- ☐ radikal, kombinəlaşdırılmış, modifikasiya edilmiş
- ☒ əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan)
- ☐ material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji
- ☐ texniki-texnoloji, təşkilati-iqtisadi, ictimai (istehsaldan kənar)
- ☐ dəqiq, sistemli, strateji

478 Aşağıdakı mülahizələrdən hansı biri elmi-texniki tərəqqi ilə innovasiya arasında əlaqəni daha dolğun əks etdirir?

- ☐ İnnovasiya həm elmi-texniki tərəqqini, həm də marketinq fəaliyyətini birləşdirir
- ☐ İnnovasiya – elmi-texniki tərəqqinin imkanlarının yeni məhsul və texnolojiyalarda öz əksini tapmasıdır
- ☐ İnnovasiya elmi-texniki tərəqqinin özüdür
- ☒ İnnovasiya – elmi-texniki tərəqqinin potensial imkanlarının yeni məhsul və texnolojiyalarda öz əksini tapan real elmi-texniki nailiyyətlərə çevrilməsini əks etdirir
- ☐ İnnovasiya - elmi-texniki tərəqqinin fundamental tədqiqatlarının bazara çıxarılması və kommersiyalaşdırılmasıdır

479 Aşağıdakılardan hansı texniki-texnoloji innovasiyaların yaradılması məqsədlərinə aid deyil?

- ☐ elektronika və kompüter texnikası və s. əsasında istehsalatın idarəetmə proseslərinin kompleks tənzimlənməsi.
- ☐ texnoloji təchizatın, alətlərin, qurğuların texniki səviyyəsi və keyfiyyətinin yüksəldilməsi və əməyin elmi əsaslar əsasında təşkili hesabına məmulatların texnoloji ağırlığı və əl işinin azaldılması;
- ☐ yeni materialların tətbiqi hesabına məmulatların istehsalı üçün sərf olunan materialların həcmnin azaldılması;
- ☐ istehsal olunan məmulatların konstruktiv-texnoloji mürəkkəbliyinin konstruktiv yeniliklər hesabına azaldılması
- ☒ müəssisənin maşın və avadanlıqlarının əsaslı təmiri yolu ilə onların məhsuldarlığının artırılması;

480 Texnoloji innovasiyalar:

- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☐ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☒ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

481 İqtisadi innovasiyalar:

- ☐ məhsul buraxılışının ayrı-ayrı parametrlərinin yaxşılaşdırılmasına, istifadə olunan texnologiyalara istiqamətlənmişdir və adətən heç bir əhəmiyyətli səmərə vermirlər
- ☐ istehsalın yeni texnoloji yaxud iqtisadi üsuluna, sosio mədəni quruluşa, ardıcıl ümumdünya sivilizasiyaya keçidini əvəz edir
- ☒ istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır
- ☐ istehsal olunan əmtəə və xidmətlərin çeşidinin genişləndirilməsinə və keyfiyyətinin yaxşılaşdırılmasına, istehsalın səmərəliliyinin yüksəldilməsinin, texnologiyada nəsl dəyişilməsinin, texnoloji tərzlərin və istehsalın texnoloji üsullarının dəyişilməsinin əsasını təşkil edir
- ☐ yeni sahələrin, istehsalın təşkili formalarının, dövlət hüquqi institutların yaradılmasında öz əksini tapır

482 Hansı innovasiyalar istehsalın təşkilinin daha mütərəqqi formalarından, yeni maliyyə-kredit institutlarından, qiymətli kağız növlərindən istifadədə, iqtisadi proseslərin idarə edilməsində öz əksini tapır?

- ☐ məhsul
- ☐ sosial – siyasi
- ☒ iqtisadi
- ☐ texnoloji
- ☐ proses

483 İnnovasiya prosesi nədir?

- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☐ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusudur
- ☐ müəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalasdırılması üzrə tədbirlərin məcmuu
- ☒ ən yeni texnologiyaların , yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

484 İnnovasiya prosesinin hansı mərhələsinin nəticəsi sahə informasiyası, texniki vəzifilr, müəssisənin metodik layihəsi hesab edilir?

- ☐ yeniliklərin genişləndirilməsi
- ☐ texniki işləmələr
- ☒ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ təcrübi işləmələr

485 Yeniliklərin həyat tsiklinin hansı mərhələsində laboratoriya, yarım istehsal (yarımfabrikat) – təcrübi sınaq işləri həyata keçirilir?

- ☐ yeniliklərin genişləndirilməsi
- ☐ texniki işləmələr
- ☒ tətbiqi tədqiqatlar
- ☐ nəzəri tədqiqatlar
- ☐ təcrübi işləmələr

486 Məmulat nümunələri hazırlamaq üçün hansı işləmələr lazımdır?

- ☒ konstruktor
- ☐ tətbiqi
- ☐ layihə
- ☐ texnoloji
- ☐ təşkilati

487 Hansı əlamətə görə innovasiyalar əvəzləyici, ləğvedici, qaytarıcı, tamamilə yeni (analoqu olmayan) kimi qruplaşdırılır?

- ☐ fəaliyyət sferasına görə
- ☐ idarəetmə səviyyəsinə görə
- ☐ texnoloji parametrlərə əsasən
- ☐ yeniliyin tipinə görə
- ☒ yeniliyin səviyyəsinə görə (əvvəlkilərlə müqayisədə)

488 Hansı əlamətə görə innovasiyalar material-texniki, sosial, iqtisadi, təşkilati-idarəetmə, hüquqi, ekoloji kimi qruplaşdırılır?

- ☐ fəaliyyət sferasına görə
- ☐ idarəetmə səviyyəsinə görə
- ☐ texnoloji parametrlərə əsasən
- ☒ yeniliyin tipinə görə
- ☐ miqyasa görə

489 Yeni sistemlərin təşkili və idarə edilməsi üçün hansı işləmələrdən istifadə edilir?

- ☒ təşkilati
- ☐ layihə
- ☐ texnoloji
- ☐ konstruktor
- ☐ tətbiqi

490 Yeni obyektlərin tikintisi ilə hansı işləmələr məşğul olurlar?

- ☒ layihə
- ☐ təşkilati
- ☐ tətbiqi
- ☐ texnoloji
- ☐ konstruktor

491 Hansı işləmələr yeni proseslərin tətbiqi ilə məşğul olurlar?

- ☐ təşkilati
- ☐ layihə
- ☒ texnoloji
- ☐ konstruktor
- ☐ tətbiqi

492 İnnovasiya prosesinin modelinə daxil deyil?

- ☒ Azərbaycan modeli
- ☐ Strateji Alyans modeli
- ☐ qərbi Avropa modeli
- ☐ Yapon innovasiya modeli
- ☐ vençur sahibkarlığı

493 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ ümummilli elmi prioritetlər sisteminin formalaşması
- ☐ beynəlxalq əməkdaşlıq
- ☐ xarici təcrübənin öyrənilməsi
- ☒ regionların sosial inkişafı
- ☐ elmi texniki proqnozlaşdırma

494 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ dövlət elmi mərkəzlərində tədqiqatların yerinə yetirilməsi
- ☒ ölkədə yoxsulluğun azaldılması
- ☐ dövlət elmi-tədqiqatlarında öncül istiqamətlərin müəyyənləşdirilməsi
- ☐ dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri arasında bölüşdürülməsi
- ☐ özəl bölmələrdə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması

495 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipləri əsas götürür?

- ☐ elmi işlərə əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
- ☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara əsaslanan rəqabətin iqtisadi dinamikasının başlıca amili olması
- ☒ miqyas artımında qənaət prinsipi
- ☐ innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☐ iqtisadi inkişafda biliyin xüsusi

496 Hansı ölkələrdə vətəndaş ETTDK-ın dövlət maliyyələşdirilməsi üstündür?

- ☐ Çin və Türkiyə
- ☐ ABŞ və Böyük Britaniya
- ☒ Yaponiya və Almaniya
- ☐ Rusiya və İran
- ☐ Fransa və İtaliya

497 Hərbi-kosmik proqramların dövlət maliyyələşdirilməsi hansı ölkələrdə daha üstündür?

- ☐ Çin və Türkiyə
- ☒ ABŞ və Böyük Britaniya
- ☐ Yaponiya və Almaniya
- ☐ Rusiya və İran
- ☐ Fransa və İtaliya

498 Dövlət elmi-texniki siyasətinin formalarına nə aid deyil?

- ☐ təmkinli və bazar proseslərinə geniş imkan verən
- ☐ proteksionist və xarici elm və texnika üçün son həddə qədər açıq

- ☐ yüksək seleksiyalı və əhatəedici
- ☒ iqtisadi və texnoloji innovasiya
- ☐ aktiv, mülayim və passiv

499 Elmi-texniki siyasətin məqsədlərinə nə aiddir?

- ☐ innovasiya siyasətinin hüquqi bazasının yaradılması
- ☐ dövlət investisiyalarının birbaşa idarə edilməsi
- ☒ milli elmin dövlət tərəfindən dəstəklənməsi
- ☐ innovasiya prosesləri sahəsində beynəlxalq əlaqələrin tənzimlənməsi
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi

500 Aşağıdakılardan hansıları innovasiya sahəsində dövlətin təsiri metodlarına aiddir?

- ☐ aktiv və passiv
- ☒ birbaşa və dolay
- ☐ əsas və köməkçi
- ☐ makroiqtisadi və mikroiqtisadi
- ☐ daxili və xarici

501 Hansı ölkələr hərbi texnologiyalara vəsait qoymaqla onların texnoloji üstünlüyünü təmin edir?

- ☒ ABŞ və Böyük Britaniya
- ☐ Yaponiya və Fransa
- ☐ Fransa və Böyük Britaniya
- ☐ Yaponiya və ABŞ
- ☐ Almaniya və ABŞ

502 Hansı ölkələr innovasiya prosesinə fəal təsir etməmək siyasətinin tərəfdarıdır?

- ☐ Yaponiya və ABŞ
- ☒ ABŞ və Böyük Britaniya
- ☐ Yaponiya və Fransa
- ☐ Almaniya və ABŞ
- ☐ Fransa və Böyük Britaniya

503 Hansı ölkələr innovasiya prosesinə fəal təsir etmə siyasətinin tərəfdarıdır?

- ☐ Fransa və Böyük Britaniya
- ☐ ABŞ və Böyük Britaniya
- ☐ Almaniya və ABŞ
- ☐ Yaponiya və ABŞ
- ☒ Yaponiya və Fransa

504 Dövlət innovasiya siyasətinin hansı variantları fərqləndirir:

- ☐ «texnoloji təkən» siyasəti, elmi-texniki inkişaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət
- ☐ elmi-texniki inkişaf siyasəti, yeniliklərin stimullaşdırılması siyasəti, «texnoloji inkişaf» siyasəti, əməyin elmi təşkili siyasəti
- ☐ "texnoloji təkən" siyasəti, "investisiyaya artımı" siyasəti, "sosial inkişaf" siyasət, iqtisadi islahatlar siyasət
- ☒ "texnoloji təkən" siyasəti, "tələbə yönəlik" siyasət, "sosial yönümlü" siyasət, iqtisadi strukturun transformasiyasına istiqamətlənmiş siyasət
- ☐ regional inkişaf siyasəti, vergi güzəştləri siyasəti, «texnoloji inkişaf» siyasəti, elmi-texniki inkişaf siyasəti, yeniliklərin tətbiqi siyasəti

505 Dövlət innovasiya siyasətinin hansı variantı səhvdir?

- ☐ sosial yönümlü siyasət
- ☐ "texnoloji təkən" siyasəti

- ☐ iqtisadi stukturun transformasiyasına istiqamətləndirilmiş siyasət
- ☐ “tələbə yönəlik” siyasət
- ☒ regional inkişaf siyasəti

506 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ kommunikasiya texnologiyalarının inkişafı perspektivləri
- ☐ beynəlxalq əməkdaşlıq
- ☒ regionların iqtisadi inkişafı
- ☐ ETT-nin mümkün mənfi nəticələrinin qiymətləndirilməsi
- ☐ informasiya texnologiyalarının inkişaf perspektivləri

507 Elmi-texniki siyasətin son məqsədinə nə aiddir?

- ☐ innovasiya siyasətinin hüquqi bazasının möhkəmləndirilməsi
- ☐ milli elmin dövlət tərəfindən dəstəklənməsi
- ☐ elmin ümummilli əhəmiyyət daşıyan öncül istiqamətlərinin inkişafının stimullaşdırılması
- ☐ istehsal sferasında elmi nailiyyətlərin tətbiq edilməsi və səmərəli istifadəsi üçün mühitin təmin edilməsi
- ☒ ölkənin iqtisadi yüksəlişini dünya bazarında rəqabət qabiliyyətinin təmin edilməsi

508 Aşağıdakılardan hansı elmi-texniki siyasətin məqsədlərinə aiddir?

- ☒ milli elmin dövlət tərəfindən dəstəklənməsi, onun ümummilli əhəmiyyət daşıyan üstün istiqamətlərinin inkişafının stimullaşdırılması, istehsal sferasında elmi nailiyyətlərin tətbiq edilməsi və səmərəli istifadəsi üçün mühitin təmin edilməsi
- ☐ ETTDK –ın maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilat-institusional tədbirlərin həyata keçirilməsi
- ☐ elmi tədqiqatların inkişafına yardım etmək, innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması, innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi, dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi, kontrakt maliyyələşmə

509 İnnovasiyanın dövlət tənzimlənməsinin məqsədli proqram formasına nə aiddir?

- ☐ sosial infrastrukturunun yaradılması
- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ vergi və kredit imtiyazları
- ☒ kontrakt maliyyələşmə
- ☐ qanunvericilik normaları

510 Sadalananlardan hansı dövlət elmi-texniki siyasətinin realizasiya alətinə aiddir?

- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☐ inzibati idarəetmə və proqram məqsədli
- ☒ ETTKSİ –ın maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilat-institusional tədbirlərin həyata keçirilməsi
- ☐ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional

511 İnnovasiya proseslərinin dövlət tənzimlənməsinin dolayı metodlarına aşağıdakılardan hansılar aiddir?

- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☐ inzibati idarəetmə və proqram məqsədli
- ☐ ETTKSİ –ın maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkilat-institusional tədbirlərin həyata keçirilməsi
- ☒ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları

- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional

512 İnnovasiya proseslərini dövlət tənzimlənməsinin birbaşa metodlarına aşağıdakılardan hansılar aiddir?

- ☐ dövlət investisiya proqramları, dövlət investisiyalarının birbaşa idarə edilməsi, dotasiya, subsidiya formasında maliyyə pul yardımının verilməsi
- ☒ inzibati idarəetmə və məqsədli proqram
- ☐ ETTKSİ–in maliyyələşdirilməsi, orta və ali təhsilin sisteminin maliyyələşdirilməsi və təkmilləşdirilməsi, bir sıra təşkili-institusional tədbirlərin həyata keçirilməsi
- ☐ vergi və amortizasiya qanunvericiliyinin liberallaşdırılması, sosial infrastrukturunun yaradılması, vergi və kredit imtiyazları
- ☐ makroiqtisadi, mikroiqtisadi, institusional

513 M.Porter hər bir ölkənin rəqabətli inkişafının dörd mərhələsini fərqləndirir. Aşağıdakılardan hansı bu mərhələlərə aid deyil?

- ☐ əhalinin rifah səviyyəsinə əsaslanan inkişaf.
- ☐ istehsal amillərinin üstünlüyünə əsaslanan inkişaf
- ☐ investisiya üstünlüyünə əsaslanan inkişaf
- ☒ dövlətin aparıcı roluna əsaslanan inkişaf
- ☐ innovasiyaya əsaslanan inkişaf;

514 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirir?

- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkə iqtisadiyyatının dünya təsərrüfatına səmərəli inteqrasiyası
- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artması, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi və sosial-iqtisadi inkişaf məsələlərinin həlli
- ☒ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin artmasını, elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsini və sosial-iqtisadi inkişaf məsələlərinin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi, hüquqi və təşkilati mühitin yaradılması
- ☐ ölkəyə gətirilən malların keyfiyyətinə nəzarətin artmasını, fundamental tədqiqatların nəticələrinin səmərəli istifadəsini və kommersiyalaşmasını, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması məsələlərinin həllini təmin edən əlverişli mühitin yaradılması
- ☐ yerli məhsulların rəqabət qabiliyyətliliyinin artırılması, sabit iqtisadi artımın təmin edilməsi, əhalinin həyat səviyyəsinin və keyfiyyətinin yüksəldilməsi, ölkənin müdafiə (hərbi), texnoloji və ekoloji təhlükəsizliyinin təmin edilməsi

515 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ özəl bölmədə elmi tədqiqatların və onların nəticələrinin tətbiqinin dövlət tərəfindən stimullaşdırılması, ETT-nin templəri və səmərəliliyi nöqteyi-nəzərindən zəruri rəqabət səviyyəsinin saxlanılması;
- ☐ dövlət elmi tədqiqatlarında prioritet (öncül) istiqamətlərin müəyyənəşdirilməsi; dövlət resurslarının elmi tədqiqatların müxtəlif istiqamətləri arasında bölüşdürülməsi; dövlət elmi mərkəzlərində tədqiqatların yerinə yetirilməsi;
- ☒ ölkədə yoxsulluğun azaldılması və davamlı iqtisadi inkişafın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafı.
- ☐ elmi-texniki inkişafın proqnozlaşdırılması: ümummilli elmi prioritetlər sisteminin formalaşdırılması, ETT–nin mümkün mənfi nəticələrinin qiymətləndirilməsi, informasiya-kommunikasiya texnologiyaların inkişaf perspektivləri;
- ☐ iqtisadiyyatda innovasiya mühitini, tədqiqat və işləmələri təmin edən infrastrukturun formalaşdırılması: elmi-texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması; xarici təcrübənin öyrənilməsi və beynəlxalq əməkdaşlıq;

516 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin qarşısında duran vəzifələrə daxil deyil?

- ☐ dövlət innovasiya siyasətinin istiqamətlərinin, müəyyənəşdirilməsi və reallaşdırılması;
- ☐ innovasiya fəaliyyətinin infrastrukturunun yaradılması və inkişaf etdirilməsi;
- ☒ yerli innovasiya məhsullarının beynəlxalq bazarlarda satışının həyata keçirilməsi;
- ☐ elmi-texniki kooperasiya və innovasiya fəaliyyəti sahəsində xarici iqtisadi əlaqələrin inkişafı;
- ☐ innovasiya fəaliyyətinin inkişafında elm, təhsil, istehsal və maliyyə-kredit sferalarının qarşılıqlı fəaliyyətinin təmin edilməsi

517 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☒ hüquqi bazanın yaradılması
- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ müəssisələrə kreditlərin verilməsi
- ☐ maliyyələşmədə dövlətin iştirakı
- ☐ innovasiya vergi krediti

518 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edilə bilməz?

- ☐ vergi güzəştləri
- ☐ müəssisələrə uzun müddətli kreditin verilməsi
- ☒ rəqabətin inkişafı
- ☐ müəlliflik hüquqlarının qorunması
- ☐ patent

519 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ lisenziyalaşdırılmış innovasiya fəaliyyəti
- ☒ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ patent və müəlliflik hüquqları obyektlərinin qorunması
- ☐ sürətləndirilmiş amortizasiya siyasəti

520 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☒ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ vergi güzəştləri (investisiya vergi krediti)
- ☐ müəssisələrə uzun müddətli güzəştli kreditlərin verilməsi
- ☐ patent və müəlliflik hüquqları obyektlərinin qorunması

521 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilməz?

- ☐ sürətləndirilmiş amortizasiya siyasəti
- ☐ vergi güzəştləri
- ☐ lisenziyalaşdırılmış innovasiya fəaliyyəti
- ☒ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ fundamental tədqiqatların maliyyələşdirilməsi

522 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☐ sürətləndirilmiş amortizasiya siyasətindən imtina edilməsi
- ☐ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ müəssisələrə qısamüddətli kreditlərin verilməsi
- ☒ patent və müəlliflik hüquqları obyektlərinin qorunması

523 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☒ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ sürətləndirilmiş amortizasiya siyasətindən imtina edilməsi
- ☐ innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması
- ☐ liberallaşdırma siyasətinin aparılması

524 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ beynəlxalq əməkdaşlıq
- ☒ davamlı iqtisadi inkişafın təmini
- ☐ iqtisadiyyatda, infrastrukturda tədqiqat və işləmələri təmin edən innovasiya mühitinin formalaşdırılması
- ☐ elmi-texniki proqnozlaşdırma
- ☐ ümummilli elmi prioritetlər sisteminin formalaşdırılması

525 Cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu:

- ☐ firmanın innovasiya siyasətidir
- ☒ dövlətin elmi-texniki siyasətidir
- ☐ dövlətin innovasiya siyasətidir
- ☐ dövlətin investisiya siyasətidir
- ☐ müəssisənin innovasiya strategiyasıdır

526 Innovasiya proseslərinin dövlət tənzimlənməsinin inzibati idarəetmə formasına aid deyil?

- ☐ sosial infrastrukturunun yaradılması
- ☒ müqavilə ilə maliyyələşmə
- ☐ vergi və kredit imtiyazları
- ☐ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ qanunvericilik normaları

527 Dövlət müəssisələrin innovasiya fəaliyyətini stimullaşdırmaq üçün hansı alətlərdən istifadə edə bilər?

- ☒ müəssisələrə güzəştli uzun müddətli kreditlərin verilməsi, vergi güzəştləri (investisiya vergi krediti), patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı
- ☐ rəqabətin inkişafı, hüquqi bazanın yaradılması, patent və müəlliflik hüquqları obyektlərinin qorunması, iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ vergi güzəştləri, müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, proqnozlaşdırma, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti
- ☐ müəssisələrə güzəştli kreditlərin verilməsi, müəssisələrin innovasiya məhsullarının dövlət tərəfindən alınması, innovasiya fəaliyyətinin lisenziyalaşdırılması, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması
- ☐ iri innovasiya layihələrinin maliyyələşdirilməsində dövlətin payçı kimi iştirakı, müəssisələrə güzəştli kreditlərin verilməsi, vergi güzəştləri, innovasiya məhsuluna qiymətin dövlət tərəfindən qoyulması, fundamental tədqiqatların maliyyələşdirilməsi, sürətləndirilmiş amortizasiya siyasəti

528 Aşağıdakılardan hansı dövlətin elmi-texniki və innovasiya siyasətinin istiqamətlərinə daxil deyil?

- ☐ istehsal sferasında elmi nailiyyətlərinin tətbiqi və səmərəli istifadəsi üçün şərait yaradılması
- ☒ davamlı iqtisadi inkişafın təmin edilməsi
- ☐ iqtisadiyyatda innovasiya mühitini, tədqiqat və işləmələri təmin edən infrastrukturun formalaşması
- ☐ ETT-nin templəri və səmərəliliyi nöqtəyi-nəzərdən zəruri rəqabət səviyyəsinin saxlanılması
- ☐ elmi-texniki informasiya, standartlaşdırma, statistika xidmətlərinin yaradılması

529 Dövlətin elmi-texniki siyasəti nədir?

- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☐ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusu
- ☐ müəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlərin məcmuu
- ☐ ən yeni texnologiyaların, yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir

- ☒ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

530 İnnovasiyanın dövlət tənzimlənməsinin məqsədli proqram formasına nə aid edilmir?

- ☐ elmi-tədqiqat idarələrinin və sənaye müəssisələrinin birgə əməkdaşlıq etmələrinin təşkili üzrə proqramların işlənilib hazırlanması
- ☐ kontrakt maliyyələşmə
- ☐ dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi
- ☒ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ ETTDK sahəsində sənaye korporasiyalarının kooperasiyasını stimullaşdıran tədbirlərin həyata keçirilməsi

531 İnnovasiya proseslərinin dövlət tənzimlənməsinin inzibati idarəetmə formasına nə aiddir?

- ☐ elmi-tədqiqat idarələrinin və sənaye müəssisələrinin birgə əməkdaşlıq etmələrinin təşkili üzrə proqramların işlənilib hazırlanması
- ☐ kontrakt maliyyələşmə
- ☐ dövlətin məqsədli proqramları vasitəsi ilə innovasiyalara, yeniliklərə maliyyə dəstəyi
- ☒ birbaşa dotasiya maliyyələşdirilməsi
- ☐ ETTKSİ sahəsində sənaye korporasiyalarının kooperasiyasını stimullaşdıran tədbirlərin həyata keçirilməsi

532 İnnovasiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas istiqamətlərinə nə aid deyil?

- ☒ beynəlxalq münasibətlərin tənzimlənməsi
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☐ innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması
- ☐ elmi tədqiqatların inkişafına kömək etmək
- ☐ innovasiya prosesləri sayəsində beynəlxalq müqavilələrin tənzimlənməsi

533 İnnovasiyanın dövlət tərəfindən dəstəklənməsinin əsas istiqamətlərinə nə aid deyil?

- ☐ innovasiya fəaliyyətini hüquqi bazasının yaradılması
- ☐ innovasiya fəaliyyətinin kadrlarla təmin edilməsi
- ☒ innovasiya həyata keçirən müəssisələrə tam bazar sərbəstliyinin verilməsi və innovasiya işləmələrinin aparılması üçün bağlanmış müqavilələr üzrə dövlət sifarişlərinin ləğv edilməsi
- ☐ elmi tədqiqatların inkişafına yardım etmək
- ☐ innovasiya prosesləri sahəsində beynəlxalq münasibətlərinin tənzimlənməsi

534 Dövlət innovasiya siyasəti nədir?

- ☐ ölkənin və ayrı-ayrı sferalarının iqtisadiyyatına kapital qoyuluşlarının zəruri səviyyə və quruluşunun təmin edilməsi üzrə bir-birilə qarşılıqlı bağlı olan məqsəd və tədbirlər kompleksi, təkrar istehsalın bütün əsas agentlərinin investisiya aktivliyinin yüksəldilməsi üzrə tədbirlər kompleksi
- ☒ innovasiya fəaliyyətini aktivləşdirilməsinə, onun effektivliyinin yüksəldilməsinə və nəticələrinin genişləndirilməsinə, ölkənin sürətli sosial-iqtisadi inkişafına və cəmiyyətin tələbatının daha dolğun təmin edilməsi məqsədi ilə resurslardan geniş istifadə edilməsinə istiqamətləndirilmiş tədbirlərin məcmusudur
- ☐ üəssisənin müxtəlif yeniliklərin işlənilib hazırlanmasına və istifadəsinə ayrılmış maliyyə vəsaitlərinin investisiyalaşdırılması üzrə tədbirlərin məcmuu
- ☐ ən yeni texnologiyaların , yeniliklərin, istehsal-iqtisadi və sosial – təşkilati potensialının yaradılması, tətbiqi, inkişaf etdirilməsidir
- ☐ cəmiyyətin strateji məqsədlərinə nail olması üçün ölkənin elmi-texniki potensialının formalaşmasına və inkişafına istiqamətləndirilmiş prinsip və metodların məcmusu

535 Aşağıdakı mülahizələrdən hansı iqtisadi strukturun transformasiyasına istiqamətlənmiş innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsu hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyici rola malikdir
- ☒ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;

- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;

536 Aşağıdakı mülahizələrdən hansı sosial yönümlü innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyisi rola malikdir
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;
- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☒ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;

537 Aşağıdakı mülahizələrdən hansı tələbə yönəlik innovasiya siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyisi rola malikdir
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;
- ☒ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir, dövlət yalnız fundamental tədqiqatları stimullaşdırmalı və firmalarda yeniliklərin yaranması üçün zəruri iqtisadi və informasiya mühitini təmin etməlidir;
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;

538 Aşağıdakı mülahizələrdən hansı texnoloji təkan siyasətinin konsepsiyasını əks etdirir?

- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır, bu impulsları hərəkətə gətirən yeganə qüvvə bazar rəqabətidir, əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır, bu proseslərdə dövlət yalnız tənzimləyisi rola malikdir
- ☐ yalnız bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır və böyük sosial məsrəflərə gətirib çıxarır, elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzinə çəkilməli, sosial tənzimləmə həyata keçirilməli, qərarların qəbulu prosesi geniş ictimaiyyəti cəlb etməklə müəyyən sosial-siyasi konsepsusa əsaslanmalıdır;
- ☐ resursların bölüşdürülməsində, gələcək inkişaf istiqamətlərinin və texnoloji imkanların seçilməsində bazar mexanizmi üstün rola malikdir;
- ☒ yeniliklərin başlıca impulsu elm və texnikadır, bunların inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir və dövlət bunun üçün zəruri material resursları, informasiya və ekspertizaya malik olmaqla belə inkişafın istiqamətini dəqiq müəyyənləşdirməyə qadirdir;
- ☐ texnologiya və cəmiyyət arasında uzunmüddətli qarşılıqlı təsir mövcuddur, iqtisadiyyatın strukturunun dəyişilməsinə, təsərrüfat subyektlərinin davranışına və əhalinin həyat səviyyəsinə mütərəqqi texnologiyanın güclü təsiri var;

539 Aşağıdakılardan hansı dövlət innovasiya siyasətinin məqsədini əks etdirmir?

- ☐ ölkədə əlverişli təşkilati mühitin yaradılması
- ☐ elmi-texniki işləmələrin nəticələrinin səmərəli istifadəsi
- ☒ sabit iqtisadi artımın təmin edilməsi
- ☐ ölkədə istehsal olunan məhsulların rəqabət qabiliyyətinin artması
- ☐ sosial-iqtisadi inkişaf mərhələlərin həllini təmin edən innovasiya fəaliyyəti üçün ölkədə əlverişli iqtisadi – hüquqi mühitin yaradılması

540 Aşağıdakı mülahizələrdən hansı sosial yönümlü innovasiya siyasətinə konsepsiyasını əks etdirmir?

- ☐ böyük sosial məsrəflərə gətirib çıxarır
- ☐ elmi-texniki tərəqqinin nəticələri diqqət mərkəzinə çəkilməlidir
- ☐ bazar mexanizminin fəaliyyəti ilə təmin edilən innovasiyalar bəşəri dəyərlərə etinasız qalır
- ☒ əhalinin həyat səviyyəsi yeniliklərin tətbiqi səviyyəsindən asılıdır
- ☐ sosial tənzimləmə həyata keçirilməlidir

541 Aşağıdakı mülahizələrdən hansı tələbə yönəlik innovasiya siyasətinin konsepsiyasını əks etdirmir?

- ☐ gələcək inkişafın istiqamətləri
- ☒ elmi-texniki tərəqqinin sosial nəticələri diqqət mərkəzində olmalıdır
- ☐ texnoloji imkanların seçilməsində bazarın üstün rola malik olması
- ☐ dövlət yalnız fundamental tədqiqatları stimullaşdırmalı
- ☐ resursların bölüşdürülməsində

542 Aşağıdakı mülahizələrdən hansı texnoloji təkan siyasətinin konsepsiyasını əks etdirmir?

- ☒ sosial tənzimləmə həyata keçirilməli
- ☐ dövlət bunun üçün material resursları müəyyənləşdirməyə qadirdir
- ☐ elm və texnikanın inkişafına hər şeydən əvvəl dövlət cavabdehdir
- ☐ yeniliklərin başlıca impulsu elm və texnikadır
- ☐ informasiya və ekspertizaya malik olmaqla dövlət belə inkişafını müəyyənləşdirməyə qadirdir

543 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ texnoloji parklar, yoldaşlıqlar
- ☐ konqlomerat, konsorsium
- ☐ təsərrüfat yoldaşlıqları, kooperativlər
- ☒ texnoparklar, strateji alyanslar
- ☐ səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları

544 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ müəssisə birlikləri
- ☐ konqlomerat
- ☐ təsərrüfat yoldaşlıqları
- ☒ texnoparklar
- ☐ kooperativlər

545 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ sığorta şirkətləri
- ☐ kartel
- ☐ kommandit müəssisələr
- ☒ strateji alyanslar
- ☐ holding

546 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ klaster

- ☐ konsem
- ☐ kooperativ
- ☒ tədqiqat mərkəzləri
- ☐ holding

547 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ məhdud məsuliyyətli müəssisələr, yoldaşlıqlar, kommandit müəssisələr
- ☒ konsem, kartel, konqlomerat, konsorsium
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar
- ☐ holding, konsorsium, holdinqlər, əməliyyat şirkətləri
- ☐ tədqiqat mərkəzləri, layihə-konstruktor təşkilatları, elmi parklar

548 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılar aid deyil?

- ☐ konsem, kartel
- ☐ konqlomerat, konsorsium, maliyyə-sənaye qrupları
- ☐ sənaye holdinqləri, strateji alyanslar
- ☒ əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri
- ☐ kartel, trest

549 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılar aid deyil?

- ☒ müəssisə birlikləri, sığorta şirkətləri
- ☐ strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ konsem, kartel
- ☐ trest, konqlomerat
- ☐ konsorsium, sənaye holdinqləri

550 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılardır?

- ☒ konsem, kartel, trest
- ☐ yoldaşlıqlar, korporasiyalar
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar
- ☐ əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
- ☐ kommandit müəssisələr, səhmdar cəmiyyətlər, kooperativlər

551 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılardır?

- ☒ strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər
- ☐ alyanslar, inkubatorlar, klasterlər
- ☐ təktəsisçili müəssisələr, korporasiyalar
- ☐ konsem, holding, konsorsium

552 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aiddir?

- ☐ əməliyyat təşkilatlar
- ☐ korporasiyalar
- ☐ texnoloji parklar
- ☒ strateji alyanslar
- ☐ inkubatorlar

553 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aiddir?

- ☐ yoldaşlıqlar
- ☐ təşkilati müəssisələr
- ☐ kooperativlər
- ☒ sənaye holdinqləri

- ☐ kombinatlar

554 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ trestlər
☒ təşkilati müəssisələr
☐ sənaye holdinqləri
☐ kartellər
☐ konsemlər

555 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ strateji alyanslar
☒ kombinatlar
☐ kartellər
☐ trestlər
☐ maliyyə-sənaye qrupları

556 Aşağıdakılardan hansı elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin yerinə yetirilməsi səviyyəsi hesab olunmur?

- ☐ müstəqil ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə-konstruktor təşkilatları
☒ müəssisələrin marketinq bölmələri
☐ müəssisələrin elmi-tədqiqat və layihə-konstruktor bölmələri
☐ müəssisə birliklərinin elmi-tədqiqat və layihə-konstruktor təşkilatları
☐ Dövlət elmi-tədqiqat və layihə-konstruktor institutları

557 Təkbəşinə rəhbərliyə hansı aiddir?

- ☐ ierarxiya
☒ xətti
☐ təkbəşinə rəhbərlik
☐ üfüqi
☐ şaquli

558 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ matris
☐ qərargah
☐ briqada
☒ şaquli
☐ divizional

559 Təşkilati struktur tiplərə hansı aid deyil?

- ☐ funksional
☐ matris
☒ üfüqi
☐ xətti
☐ xətti-funksional

560 Texnoparkların tipinə hansı aiddir?

- ☒ texnopolis
☐ mühəndis mərkəzləri
☐ regional mərkəzlər
☐ iri müəssisələr
☐ kiçik və orta müəssisələr

561 Texnoparkların tipinə hansı aiddir?

- ☐ sahibkarlıq
- ☐ riskli kapital
- ☐ ictimai tələb
- ☐ xüsusi kapital
- ☒ texnoloji parklar

562 Texnoparkların tipinə hansı aiddir?

- ☒ biznes-inkubatoru
- ☐ mühəndis mərkəzləri
- ☐ kiçik müəssisələr
- ☐ servis xidmətləri
- ☐ ictimai tələb

563 Texnoparkların hansı tipləri məlum deyil?

- ☐ texnoloji parklar
- ☒ konsaltinq parklar
- ☐ texnopolislər
- ☐ biznes-inkubatorlar
- ☐ elmi parklar

564 Aşağıdakılardan hansılarını elmin və istehsalın integrasiyasının prinsipcə yeni formalarına aid etmək olmaz?

- ☐ kiçik innovasiya müəssisələri
- ☐ vençur təşkilatları
- ☐ maliyyə-sənaye qrupları
- ☒ mühəndis mərkəzləri
- ☐ elmi texnoloji parklar

565 Aşağıdakılardan hansılarını elmin və istehsalın integrasiyasının prinsipcə yeni formalarına aid etmək olar?

- ☐ mühəndis mərkəzləri
- ☐ elmi-istehsal birlikləri
- ☐ regional elmi mərkəzlər
- ☒ maliyyə-sənaye qrupları
- ☐ ixtisaslaşmış tətbiqi təşkilatlar

566 Sadalananlardan hansı elmi və elmi-texniki təşkilatların növlərinə aid deyil?

- ☐ dövlət layihə institutları
- ☐ konstruktor büroları
- ☒ injiniring firmalar
- ☐ elmi-tədqiqat institutları
- ☐ layihə-texnoloji institutlar

567 Aşağıdakılardan hansı innovasiyaları yeniliyin səviyyəsi və əhəmiyyətinə görə qruplaşdırılmasını əks etdirir?

- ☒ müəssisə miqyaslı yenilik, sahə miqyaslı yenilik, ölkə miqyaslı yenilik, dünya miqyaslı yenilik
- ☐ radikal yeniliklər, kombinəlaşdırılmış yeniliklər, uyğunlaşdırılmış yeniliklər, əvəzləyici yeniliklər
- ☐ xırda yeniliklər, kompleks yeniliklər, sistemli yeniliklər, strateji yeniliklər
- ☐ müəssisə miqyaslı yenilik, müəssisələrarası istifadə yeniliyi, sahələrarası tətbiq yeniliyi, ölkə miqyaslı yenilik, regional əhəmiyyətli yenilik
- ☐ texniki-texnoloji əhəmiyyətli yeniliklər, təşkilati-iqtisadi əhəmiyyətli yeniliklər, ictimai əhəmiyyətli yeniliklər

568 Təşkilatların struktur tipləri aşağıdakılardır:

- ☐ xətti, xətti-funksional, qərargah, ierarxiya, şaquli, üfiqi
- ☒ xətti, funksional, xətti-funksional, matris (qərargah), briqada, divizional
- ☐ xətti, funksional, xətti-funksional, üfiqi, şaquli
- ☐ üfiqi, şaquli, ierarxiya, təkbəşinə rəhbərlik
- ☐ ümumi, xüsusi, istehsal, qeyri-istehsal

569 Şirkətlərin integrasiyasının təşkilati formaları hansılardır?

- ☐ konsem, holdinq, konsorsium, holdinqlər, əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar
- ☐ təktəsisçili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər
- ☒ konsem, kartel, trest, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları
- ☐ məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər

570 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ maliyyə sənaye qrupları
- ☐ sənaye holdinqləri
- ☐ konsorsium
- ☐ strateji alyanslar
- ☒ təşkilati müəssisələr

571 Şirkətlərin integrasiyasının təşkilati formalarına hansı aid deyil?

- ☐ kartel
- ☒ kooperativlər
- ☐ konsem
- ☐ konqlomerat
- ☐ trest

572 Texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ vençur firmaları
- ☐ biznes-inkubator
- ☐ texnopark
- ☐ texnopolis
- ☒ texnoloji park

573 Kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks necə adlanır?

- ☐ texnopark
- ☐ texnoloji park
- ☐ vençur firmaları
- ☒ biznes-inkubator
- ☐ texnopolis

574 Ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturunu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ texnopark
- ☐ biznes-inkubator
- ☐ texnoloji park
- ☒ texnopolis

- ☐ vençur firmaları

575 İnfrastruktura yaratmaq üçün yaşayıb işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi necə adlanır?

- ☐ vençur firmaları
☐ biznes-inkubator
☐ texnopolis
☐ texnoloji park
☒ texnopark

576 əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar necə adlanır?

- ☐ texnopark
☒ vençur firmaları
☐ texnoloji park
☐ biznes-inkubator
☐ texnopolis

577 Texnoparkların hansı tiplərində onun əsas funksiyası nəzəri, fundamental və tətbiqi tədqiqatların aparılmasıdır?

- ☐ biznes-inkubatorlar
☐ bütün sadalananlar
☒ elmi parklar
☐ texnopolislər
☐ texnoloji parklar

578 Aşağıdakılardan hansı texnoparkların tiplərinə aid deyil?

- ☐ biznes-inkubatorlar
☐ elmi parklar
☐ texnoloji parklar
☐ texnopolislər
☒ mühəndis mərkəzləri

579 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☐ universitetlər, institutlar, elmi mərkəzlər
☐ maliyyə-sənaye qrupları, elmi parklar, inkubatorlar, klasterlər
☐ elmi-tədqiqat mərkəzləri, sınaq laboratoriyaları, universitetlər
☐ layihə-konstruktor bölmələri, elmi araşdırma şöbələri, layihə institutları
☒ ərazə elm-sənaye mərkəzləri (texnopolis, texnopark), «texnoloji kooperasiya» (şirkətlərin, elmi mərkəzlərin və dövlətin birgə fəaliyyəti)

580 İxtisaslaşdırılmış və kompleks innovasiya təşkilatları hansılardır?

- ☐ müəssisə birlikləri, sığorta şirkətləri, alyanslar, inkubatorlar, klasterlər, texnoloji parklar, təktəsisçili müəssisələr, ortaqlıqlar, cəmiyyətlər
☐ məhdud məsuliyyətli müəssisələr, kommandit müəssisələr, səhmdar cəmiyyətləri, təsərrüfat cəmiyyətləri, kooperativlər
☒ tədqiqat mərkəzləri, layihə-konstruktor təşkilatları, elmi parklar, maliyyə-sənaye qrupları, texnoparklar, texnopolislər, strateji alyanslar
☐ konsern, holdinq, konsorsium, holdinqlər, əməliyyat şirkətləri, səhmdar cəmiyyətləri, maliyyə-sənaye qrupları
☐ konsern, kartel, konqlomerat, konsorsium, sənaye holdinqləri, strateji alyanslar, maliyyə-sənaye qrupları

581 əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan

təşkilatlar necə adlanır?

- ☐ elmi parklar
- ☐ texnopolis
- ☐ texnopark
- ☒ vençur müəssisələri
- ☐ biznes-inkubatorlar

582 Kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks necə adlanır?

- ☐ elmi parklar
- ☐ texnopolis
- ☐ texnopark
- ☐ vençur müəssisələri
- ☒ biznes-inkubatorlar

583 Ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi necə adlanır?

- ☐ elmi parklar
- ☒ texnopolis
- ☐ texnopark
- ☐ vençur müəssisələri
- ☐ biznes-inkubatorlar

584 İnfrastruktura yaratmaq üçün yaşayıb işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi necə adlanır?

- ☐ elmi parklar
- ☐ texnopolis
- ☒ texnopark
- ☐ vençur müəssisələri
- ☐ biznes-inkubatorlar

585 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☐ elmi araşdırma şöbələri
- ☐ elmi araşdırma şöbələri
- ☐ layihə-konstruktor bölmələri
- ☒ «texnoloji kooperasiya» (şirkətlərin, elmi mərkəzlərin və dövlətin birgə fəaliyyəti)
- ☐ institutlar

586 Elm və istehsalın sıx qarşılıqlı əlaqə formaları hansılardır?

- ☐ elmi parklar
- ☐ layihə institutları
- ☐ sınaq laboratoriyaları
- ☒ ərazə elm-sənaye mərkəzləri
- ☐ universitetlər

587 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanmır?

- ☐ göstərilənlərdən heç biri
- ☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
- ☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
- ☒ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü
- ☐ innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması

588 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ göstərilənlərdən heç biri
- ☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
- ☒ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
- ☐ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
- ☐ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi

589 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü
- ☐ tələb-təklif tarazlığı qanunu
- ☐ ümumi tarazlığın statik nəzəriyyəsi
- ☒ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
- ☐ pul təklifi qanunu

590 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☐ pul təklifi qanunu
- ☐ miqyas artımında qənaət prinsipi
- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
- ☐ «Görünməz əl» prinsipi
- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması

591 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☒ iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi
- ☐ pul təklifi qanunu
- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması
- ☐ ümumi tarazlığın statik nəzəriyyəsi
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü

592 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipə əsaslanır?

- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işlətmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması
- ☐ miqyas artımında qənaət prinsipi
- ☐ tələb-təklif tarazlığı qanunu
- ☐ «Görünməz əl» prinsipi
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü

593 Nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişi necə adlanır?

- ☒ strateji alyans
- ☐ texnopark
- ☐ texnopolis
- ☐ konsorsium
- ☐ elmi park

594 Strateji alyans nədir?

- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☒ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir

- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infrastruktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir

595 Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatı necə adlanır?

- ☐ strateji alyans
- ☐ texnopark
- ☐ texnopolis
- ☐ konsorsium
- ☒ elmi park

596 Elmi park nədir?

- ☐ fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☒ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır

597 Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleks necə adlanır?

- ☐ strateji alyans
- ☒ texnopark
- ☐ texnopolis
- ☐ konsorsium
- ☐ elmi park

598 Texnopark:

- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKI) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☒ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir

599 Müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infrastruktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksi necə adlanır?

- ☐ strateji alyans
- ☐ konsorsium
- ☒ texnopolis
- ☐ texnopark
- ☐ elmi park

600 Texnopolis:

- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☒ müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infrastruktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır

601 İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlik necə adlanır?

- ☐ texnopolis
- ☐ elmi park
- ☐ texnopark
- ☐ strateji alyans
- ☒ konsorsium

602 Konsorsium:

- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır
- ☒ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir c) hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☐ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır

603 Texnoloji park nədir?

- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturunu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi
- ☒ texnologiyaların işlənilib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar

604 Biznes-inkubator nədir?

- ☒ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturunu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

- ☐ texnologiyaların işlənib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi

605 Texnopolis nədir?

- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ texnologiyaların işlənib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks
- ☒ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi

606 Texnopark nədir?

- ☐ texnologiyaların işlənib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☐ əsasən axtarış – tətbiqi tədqiqatlarla, layihə konstruktor işləmələri ilə və onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☒ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi
- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks

607 Vençur firmaları nə deməkdir?

- ☐ texnologiyaların işlənib hazırlanmasını, onların kommersiya məhsuluna çevrilməsini və istehsalata ötürülməsini, məhsulun sınaqdan keçirilməsini və sertifikatlaşdırılmasını, servis xidmətlərini, texnologiyaların ekspert qiymətləndirilməsini təmin edən elmi-istehsalat kompleksi
- ☒ onların əsasında yeni məhsul növlərinin, texnoloji proseslərin mənimsənilmələri, təşkilati-idarəetmə məsələlərin həlli ilə məşğul olan təşkilatlar
- ☐ infrastruktura yaratmaq üçün yaşayış işləmək məqsədi ilə komfortlu şərait yaratmaq mümkün olan yararlı (ölçülərinə görə elmi və sənaye mərkəzlərinə yaxın olması) ərazi
- ☐ ayrıca çox da böyük olmayan inkişaf etmiş infrastrukturu ilə və onun həyat fəaliyyətini təmin edən şəhərin bazasında yaranmış elmi-istehsalat kompleksi
- ☐ kiçik müəssisələr əmələ gətirən və onlara innovasiya xidmətləri göstərmək və heyətin ixtisaslaşdırılması üçün təyin olunmuş mürəkkəb çoxprofilli kompleks

608 Milli innovasiya sistemləri konsepsiyaları hansı metodoloji prinsipləri əsas götürürlər?

- ☐ iqtisadiyyata dövlət müdaxiləsinin məhdudlaşdırılması; monetarizm; tələb-təklif tarazlığı qanunu
- ☐ Görünməz əl» prinsipi; ümumi tarazlığın statik nəzəriyyəsi; pul təklifi qanunu
- ☐ elmi-texniki inkişafın yalnız dövlət tərəfindən təmin edilməsi mümkünlüyü; iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi; innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☒ korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işləmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması; iqtisadi inkişafda biliyin xüsusi rolunun qəbul edilməsi; innovasiya fəaliyyətinin institusional kontekstinin bu fəaliyyətin məzmununa və strukturuna birbaşa təsir göstərən amil olması
- ☐ miqyas artımından qənaət prinsipi; korporasiyalar və iri şirkətlər arasında innovasiyalara və elmi işləmələrə əsaslanan rəqabətin iqtisadi dinamikanın başlıca amili olması; pul təklifi qanunu

609 Aşağıdakılardan hansı müəssisələrdə elmi-tədqiqat bölmələrinin formalaşdırılmasının təşkilati prinsipləri sırasına daxil deyil?

- ☐ tam əksmərkəzləşmə prinsipi
- ☐ mərkəzləşdirilmiş təşkil prinsipi

- ☐ «vençur» (risk) yanaşması prinsipi
- ☐ «kombinləşdirilmiş mərkəzləşdirmə» prinsipi
- ☒ məsuliyyətin bərabər bölünməsi prinsipi

610 Strateji Alyans nədir?

- ☒ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir

611 Elmi park nədir?

- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan integrasiya formasıdır
- ☒ yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutulan innovasiya təşkilatıdır
- ☐ nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ müəssisələrin integrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir
- ☐ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir

612 Texnopark nədir?

- ☐ Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır
- ☒ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir

613 Texnopolis nədir?

- ☐ Nəticələrin kommersiyalaşdırılması da daxil olmaqla bütün innovasiya tsikli üzrə mürəkkəb işlər kompleksinin həyata keçirilməsi üçün iştirakçıların firmalararası kooperasiya sazişidir
- ☐ İri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir.
- ☐ Yüksək elmi potensiala malik iri elmi mərkəzlərin (məsələn, universitetlər, institutlar və s.) ətrafında formalaşan və onların elmi ideyalarının və ixtiralarının tətbiqini nəzərdə tutan innovasiya təşkilatıdır
- ☐ Fəaliyyəti elmi-texniki tədqiqatların kommersiyalaşdırılmasına və yeniliklərin maddi istehsal sferasına hərəkətinin sürətləndirilməsinə əsaslanan kompakt (sıx əlaqəli) yerləşdirilmiş kompleksdir
- ☒ Müəyyən bir ərazidə (məsələn, inkişaf etmiş infrastruktura malik kiçik şəhərdə) tam innovasiya tsiklini əhatə edən müəssisə və idarələrin daxil olduğu elmi ideyalar mərkəzi (məsələn, universitet) yanında xüsusi olaraq yaradılmış kompleksdir

614 Konsorsium nədir?

- ☐ hüquqi yaxud fiziki şəxslərin, bir qayda olaraq, ümumi təsərrüfat, elmi, mədəni yaxud başqa qeyri-kommersiya məqsədlərinə çatmaq üçün yaratdıqları könüllü birlik formasıdır
- ☒ iri müstəqil şirkətlərin ayrı-ayrı fəaliyyətlərin əlaqələndirilməsi və birgə maliyyələşdirilməsi, strateji elmi-tədqiqat və layihə-konstruktor işləmələrinin (ETLKİ) həyata keçirilməsi, texnologiya və standartların işlənilməsi məqsədi ilə firmalararası kooperasiya çərçivəsində yaratdıqları müvəqqəti birlikdir
- ☐ müxtəlif şirkətlərin vahid maliyyə nəzarəti altında birləşməsinə nəzərdə tutan inteqrasiya formasıdır
- ☐ eynicinsi sənaye müəssisələrinin öz məhsullarının ümumi satış kontoru vasitəsilə satışını təşkil etmək məqsədi ilə xüsusi ticarət cəmiyyəti yaxud ortaqlığı formasında yaratdıqları birlikdir
- ☐ müəssisələrin inteqrasiyasının elə formasıdır ki, burada sazişə girən şirkətlər vahid istehsal kompleksinə çevrilir və özlərinin hüquqi, istehsal və kommersiya müstəqilliyini itirirlər və onların idarə edilməsi vahid mərkəzdən həyata keçirilir

615 Aşağıdakılardan hansını innovasiya proseslərinin idarə olunmasının daha vacib məsələsi hesab etmək olar?

- ☐ yeniliyin texnoloji potensialının reallaşdırılması üçün zəruri xərclərin təmin edilməsi
- ☐ yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının tam reallaşdırılması
- ☐ yeniliyin iqtisadi potensialının onun texnoloji potensialına uyğunlaşdırılmasının təmin edilməsini
- ☐ yeniliyin texnoloji potensialının onun iqtisadi potensialına uyğunlaşdırılmasının təmin edilməsini
- ☒ yeniliyin texnoloji potensialı ilə onun iqtisadi potensialının optimal uzlaşdırılmasının təmin edilməsi

616 Vençur firmalarının yaradılması hansı həlqədən ibarət deyil?

- ☐ riskli kapital
- ☐ sahibkar
- ☐ ictimai tələb
- ☐ innovasiyanın ideyası
- ☒ vençur firmasının yerləşdiyi yer

617 Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

- ☒ yeyinti sənayesi
- ☐ informasiya texnologiyası
- ☐ gen mühəndisliyi
- ☐ elektrotexnika
- ☐ maşınqayırma

618 Vençur müəssisələrinin hansı növləri məlumdur?

- ☒ iri korporasiyaların riskli biznesi və daxili riskli layihələri
- ☐ banklar, sığorta şirkətləri
- ☐ patientlər, eksplrentlər
- ☐ kommutantlar, violentlər
- ☐ qız və asılı kompaniyalar

619 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☐ qız firmalar
- ☐ sığorta şirkətləri
- ☐ banklar
- ☐ patientlər
- ☒ şəxsi riskli biznes

620 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☐ qız firmalar
- ☐ banklar
- ☐ səhmdar cəmiyyətlər
- ☐ kommutantlar
- ☒ iri korporasiyaların daxili riskli layihələri

621 Vençur müəssisələrinin növlərinə hansı aiddir?

- ☐ asılı kompaniyalar
- ☐ sığorta kompaniyaları
- ☐ müstəqil kiçik müəssisələr
- ☐ violentlər
- ☒ şəxsi riskli biznes

622 Aşağıdakı davranış tiplərindən hansı biri nəhəng şirkətlərə aid edilə bilməz?

- ☐ “astagəl begemotlar”.
- ☐ “məğrur aslanlar”;
- ☐ violent;
- ☒ patient
- ☐ “qüdrətli fillər”;

623 Kommutant müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “astagəl begemotlar”.
- ☐ ilk qaranquşlar”;
- ☐ “hiyləgər” tülkülər”;
- ☒ “boz siçanlar”;
- ☐ “məğrur aslanlar”;

624 Eksplərent müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “astagəl begemotlar”.
- ☒ “ilk qaranquşlar”;
- ☐ “hiyləgər” tülkülər”;
- ☐ “boz siçanlar”;
- ☐ “məğrur aslanlar”;

625 Violent müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “qüdrətli fillər”.
- ☐ “ilk qaranquşlar”;
- ☐ “hiyləgər” tülkülər”;
- ☐ “boz siçanlar”;
- ☒ “məğrur aslanlar”;

626 Kiçik innovasiya müəssisələrinin rolu nədən ibarət deyil?

- ☒ marketinq tədqiqatları aparmaq üçün daha çox imkanları olur
- ☐ iri müəssisələrin ehtiyaclarını təmin etmək
- ☐ yeni əmtəə və xidmətlər tətbiq etmək
- ☐ yeni iş yerlərini yaratmaq
- ☐ xüsusi əmtəə və xidmətlərlə istehlakçıları təmin etmək

627 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ cavab verirlər
- ☒ sosial inkişaf etmək üçün daha yaxşı imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətli olurlar
- ☐ bazarın tələblərinə böyük çeviklik və uyğunlaşma göstəririlər
- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar

628 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aiddir?

- ☐ marketinq tədqiqatları aparmaq üçün daha çox imkanları olur

- ☒ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ reaksiya verirlər
- ☐ daha güclü, cəmləşmiş və mərkəzləşmiş kapital
- ☐ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır
- ☐ sosial inkişaf üçün daha əlverişli imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətlidirlər

629 Patient müəssisələrin bazar davranışı hansı heyvanın davranış tərzinə bənzədilir?

- ☐ “qüdrətli fillər”.
- ☐ “ilk qaranquşlar”;
- ☒ “hiyləgər” tülkülər”;
- ☐ “boz siçanlar”;
- ☐ “məğrur aslanlar”;

630 Məğrur aslanlar :

- ☒ vençur firmalar
- ☐ kommutant firmalar
- ☐ patient firmalar
- ☐ eksplarent firmalar
- ☐ violent firmalar

631 Boz siçanlar :

- ☐ vençur firmalar
- ☒ kommutant firmalar
- ☐ patient firmalar
- ☐ eksplarent firmalar
- ☐ violent firmalar

632 Hiyləgər tülkülər :

- ☐ vençur firmalar
- ☐ kommutant firmalar
- ☒ patient firmalar
- ☐ eksplarent firmalar
- ☐ violent firmalar

633 İlk qaranquşlar :

- ☐ vençur firmalar
- ☐ kommutant firmalar
- ☐ patient firmalar
- ☒ eksplarent firmalar
- ☐ violent firmalar

634 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☒ marketing tədqiqatları aparmaq üçün daha çox imkanları olur
- ☐ bazarın tələblərinə cavab olaraq məhsulun və istehsal prosesinin texnologiyasına tez proqressiv dəyişikliklər gətirmək qabiliyyəti
- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar
- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi

635 Aşağıdakılardan hansı kiçik innovasiya müəssisələrinin roluna aid deyil?

- ☐ xüsusi məhsul və xidmətlərlə istehlakçıları təmin etmək
- ☐ iri müəssisələrin ehtiyaclarının təmin olunması
- ☐ yeni məhsul və xidmətlərin tətbiq olunması

- ☐ yeni iş yerlərinin yaradılması
- ☒ yeni məhsulu ilə bazara yiyələnməyə çalışmaq

636 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aid deyil?

- ☐ iqtisadiyyatın struktur dəyişikliklərinə operativ cavab verirlər
- ☐ son istehlakçıya daha yaxın olurlar
- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☒ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır
- ☐ böyüməkdə olan tələbi maksimal sürətlə hesaba alırlar

637 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ çeviklik
- ☐ yeni ideyaları sınaqdan keçirmək
- ☒ mərkəzləşdirilmiş proqram
- ☐ yeni ideyaları tez tutmaq
- ☐ sürətlə axtarış istiqamətini dəyişməsi

638 Aşağıdakılardan hansı kiçik innovasiya müəssisələrinin üstünlüklərinə aid deyil?

- ☐ bazarın tələblərinə cavab olaraq məhsulun və istehsal prosesinin texnologiyasına tez proqressiv dəyişikliklər gətirmək qabiliyyəti
- ☐ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☒ məhsul vahidinin maya dəyərinin aşağı olması
- ☐ daxili kommunikasiyaların çevikliyi
- ☐ innovasiya prosesinin əsasən birinci mərhələlərində yerinə yetirilməsinə nisbətən əhəmiyyətli xərc tələb etməyən işləmələrin həyata keçirilməsi

639 Riskli biznesin yayıldığı sahəyə hansı aid deyil?

- ☐ rabitə
- ☐ elektrotexnika
- ☐ informatika
- ☒ yüngül sənaye
- ☐ maşınqayırma

640 Vençur müəssisələrini hansı növləri vardır?

- ☐ kommutantlar, violentlər, patientlər, eksplereantlar
- ☐ kiçik asılı olmayan müəssisələr
- ☒ iri korporasiyaların riskli biznesi və daxili riskli layihələri
- ☐ banklar, sığorta kompaniyaları, təqaüd fondları
- ☐ kiçik və asılı olmayan kompaniyalar

641 Kiçik innovasiya müəssisələrinin üstünlüklərinə hansı aiddir?

- ☐ daha güclü, cəmləşmiş və mərkəzləşmiş kapital
- ☐ yeni texnologiyaların miqyaslı tətbiqi üçün daha yaxşı zəmin yaradır
- ☐ sosial inkişaf üçün daha əlverişli imkanları olur, onlar bazarda daha rəqabətqabiliyyətlidirlər
- ☒ xüsusi kapitalın nisbətən daha sürətli dövr etməsi
- ☐ marketing tədqiqatları aparmaq üçün daha çox imkanları olur

642 Vençur kapitalı nədir?

- ☒ riskli investisiyadır
- ☐ səhmdar kapitalının formasıdır
- ☐ sığorta kapitalının bir növüdür
- ☐ annuitetin bir növüdür
- ☐ törəmə müəssisələrin kapitalıdır

643 Vençurlu maliyyələşmə hansı formalarda həyata keçirilir?

- ☐ iri korporasiyaların daxili riskli layihələri
- ☐ qiymətli kağızların, səhmlərin buraxılması
- ☐ investisiyalaşdırma və riskli layihələr
- ☐ vençurlu firmaların xüsusi vəsaitləri
- ☒ adətən konversiya hüququq ilə yeni firmaların səhmlərinin əldə edilməsi və müxtəlif növlü kreditlərin verilməsi

644 Kommutant müəssisələr hansılardır?

- ☐ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☒ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meylli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.
- ☐ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik firmalar;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr

645 Violent müəssisələr hansılardır?

- ☐ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meylli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.
- ☒ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik firmalar;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr
- ☐ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;

646 Eksplərent müəssisələr hansılardır?

- ☒ innovativ məhsul və xidmətlərlə bazara yeni daxil olan müəssisələr;
- ☐ bazara ənənəvi məhsul və xidmətlərlə yeni daxil olan müəssisələr;
- ☐ bazar lideri olan, aqressiv rəqabətə meylli, diversifikasiyalı istehsala malik nəhəng transmilli şirkətlər.
- ☐ bazar rəqabətindən çəkinməyən, rəqabətə dözümlü və kütləvi istehsalla məşğul olan dərin ixtisaslaşmaya malik firmalar;
- ☐ bazarın müəyyən segmentini tutan və bazar payını böyütməyə cəhd göstərən dərin ixtisaslaşmış müəssisələr;

647 Vençur sahibkarlığının üstünlüklərinə hansı aid deyil?

- ☐ perspektiv ideyalar yaradılmış
- ☒ perspektiv ideyalar yaradılmır
- ☐ qoyulmuş tapşırıqların vaxtında yerinə yetirilir
- ☐ rəqabətin təzyiqi cəld hərəkət etməyi imkan
- ☐ gəlir əldə etmək cəhdi

648 Yerli-milli tələbatın təmin edilməsinə hansı orta və kiçik firmalar istiqamətlənir?

- ☐ eksplərentlər
- ☐ violentlər
- ☐ vençurlular
- ☒ kommutantlar
- ☐ patientlər

649 Patient firmalar necə adlanır?

- ☐ “ilk qaranquşlar”
- ☐ “boz siçanlar”
- ☐ “qüvvətli fillər”
- ☐ “ağır tərənən begemotlar”
- ☒ “hiyləgər tülkülər”

650 Firma-eksplərentlər hansı adı almışlar?

- ☒ “ilk qaranquşlar”
- ☐ “qüvvətli fillər”
- ☐ “boz siçanlar”
- ☐ “ağır tərpnən begemotlar”
- ☐ “hiyləgər tülkülər”

651 Yeniliklərin bazara ötürülməsi ilə hansı firmalar məşğul olur?

- ☐ violentlər
- ☐ kommutantlar
- ☐ vençurlular
- ☐ patientlər
- ☒ eksplarentlər

652 Bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalar necə adlanır?

- ☐ violentlər
- ☐ vençurlular
- ☐ kommutantlar
- ☐ patientlər
- ☒ eksplarentlər

653 Aşağıdakılardan hansı vençur firmalarının yaranmasına imkan vermir?

- ☐ innovasiyanın ideyası
- ☐ riskli kapital
- ☒ material resurslarının mövcudluğu
- ☐ sahibkar
- ☐ ictimai tələb

654 Vençur firmalarının yaradılması hansı həlqədən ibarət deyil?

- ☒ rəqabətlərin mövcudluğu
- ☐ innovasiyanın ideyası
- ☐ ictimai tələb
- ☐ sahibkar
- ☐ riskli kapital

655 Vençur firmaları necə xarakterizə etmək olar?

- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ bazarın dar seqmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar
- ☐ bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☒ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil

656 Violent firmaları necə xarakterizə etmək olar?

- ☐ bazarın dar seqmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☒ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar

657 Kommutant firmaları necə xarakterizə etmək olar?

- ☐ bazarın dar seqmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər

- ☐ bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☒ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur

658 Patient firmaları necə xarakterizə etmək olar?

- ☒ bazarın dar seqmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur

659 Eksplərent firmaları necə xarakterizə etmək olar?

- ☐ bazarın dar seqmentinə işləyirlər və dəbin, reklamın təsiri altında formalaşmış tələbatları təmin edirlər
- ☐ geniş istehlak dairəsi üçün iriseriyalı və kütləvi məhsul buraxılışı ilə firmalar məşğuldur
- ☒ bazarın köhnə seqmentlərinin yeni yaxud radikal dəyişikliklərinin yaradılmasında ixtisaslaşan firmalardır
- ☐ məhsul istehsalının təşkili ilə məşğul olmur, yalnız öz tədqiqatlarını digər firmalara ötürdüyünə görə o qədər də gəlirli firmalar deyil
- ☐ lokal, hətta fərdi tələbləri təmin edir, xırda bənzətmə istehsalı ilə məşğul olurlar

660 Riskli (vençurlu) sahibkarlığın xüsusiyyəti nədən ibarətdir?

- ☐ vençurlu firmaların ixtiyarına keçmiş resurslar bir il ərzində kənarlaşdırıla bilər
- ☐ bu sahibkarlığın ən gəlirsiz növüdür
- ☒ kreditləşmədə adi təminat tələb olunmur
- ☐ bank pul vəsaitlərinin investora vaxtında qaytarılması üçün zəmanət verir
- ☐ kredit faizləri ilə vəsaitlər uzun müddətə verilir

661 İnvestisiyalashmanın başqa formalarından fərqli olaraq vençurlu kapitalın xüsusiyyəti nədən ibarətdir?

- ☐ innovasiya ideyasının mövcudluğu
- ☐ qoyulmuş vəsaitin qayıtmaması riskini özündə daşıyır
- ☐ ictimai tələbin təmin edilməsinə istiqamətlənməsi
- ☒ maliyyələşdirilən firmanın idarə edilməsində investorun fəallığı
- ☐ nisbətən qısa müddətə vəsaitlərin verilməsi

662 İstehsal resurslarına nə aid deyil?

- ☐ maliyyə resursları
- ☐ sahibkarlıq qabiliyyəti
- ☒ kommersiya krediti
- ☐ əmək resursları
- ☐ istehsal vəsaitləri

663 Hansı əlamətə görə innovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələşdirmə mənbələri ümumdövlət, sahə, regional, institusional kimi təsnifləşdirilir?

- ☐ dövlətə məxsusluğuna görə
- ☐ fəaliyyət sferasına görə
- ☐ miqyasına görə
- ☐ mülkiyyət formalarına görə
- ☒ idarəetmə səviyyəsinə görə

664 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☐ müəssisələrin şəxsi vəsaitləri

- ☐ grantlar
- ☒ vergi imtiyazları və güzəştlər
- ☐ büdcə vəsaitləri
- ☐ innovasiya isnvestisiyaları

665 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☐ vergi krediti
- ☐ vergi imtiyazları və güzəştlər
- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☒ müəssisələrin şəxsi vəsaitləri
- ☐ kredit imtiyazları

666 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aid deyil?

- ☐ vergi imtiyazları və güzəştlər
- ☐ kredit imtiyazları
- ☒ büdcə vəsaitləri
- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☐ vergi krediti

667 İnnovasiyaların idarəetmə səviyyəsi üzrə maliyyələşdirmə mənbələri necə təsnifləşdirilir?

- ☐ daxili və büdcə metodu
- ☒ ümumdövlət, sahə, regional, institusional
- ☐ xüsusi və borc alınmış
- ☐ əsas və köməkçi
- ☐ birbaşa və dolayı

668 Sadalananlardan hansıları innovasiyanın dolayı maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ zəminlər
- ☒ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☐ büdcə vəsaitləri
- ☐ innovasiya investisiyaları
- ☐ müəssisələrin xüsusi vəsaitləri

669 Sadalananlardan hansıları innovasiyanın birbaşa maliyyələşdirmə mənbəyinə aiddir?

- ☐ xüsusi elmi avadanlıq və stendlərin lizinqi
- ☐ vergi imtiyazları və güzəştlər
- ☐ vergi krediti
- ☒ innovasiya investisiyaları
- ☐ kredit imtiyazları

670 İnnovasiyaların hansı maliyyələşdirmə metodları mövcuddur?

- ☐ əsas və köməkçi
- ☐ daxili və büdcə metodu
- ☒ birbaşa və dolayı
- ☐ ümumdövlət, sahə, regional
- ☐ xüsusi və borc alınmış

671 İstehsal resurslarına nə aid deyil?

- ☐ kapital
- ☐ texnologiya və təşəbbüskarlıq qrupları
- ☒ komersiya krediti
- ☐ təbii resurslar

☐ əmək resursları

672 Daxili və xarici dövlət borcu formasında alınmış vəsaitlər innovasiyaların maliyyələşdirilməsi mənbələrinin hansı səviyyəsində aparılmasına aiddir?

- ☐ institusional
☐ lokal
☒ ümumdövlət
☐ sahə
☐ regional

673 Aşağıdakılardan hansı müəssisənin innovasiya fəaliyyətinin maliyyələşdirilməsi mənbəyi rolunda çıxış edə bilməz?

- ☐ müəssisənin sərəncamında qalan mənfəət
☐ müəssisənin cəlb etdiyi borc vəsaitləri
☒ müəssisənin əmək haqqı fondunun vəsaiti
☐ müəssisənin ehtiyat fondunun vəsaiti
☐ müəssisənin təsisçilərinin verdiyi vəsait

674 Hansı ölkələrdə elmi tədqiqatlar və işləmələrin dövlət maliyyələşdirilməsi üstün olmaqla model yayılmışdır?

- ☐ Belçika, Almaniya, Fransa
☐ ABŞ, Yaponiya, Cənubi Koreya
☐ ABŞ, İsveçrə, Finlandiya
☐ Rusiya, Çin, Hindistan
☒ Bolqarıstan, Macarıstan, Polşa

675 Hansı ölkələrdə elmi tədqiqatların və işləmələrin maliyyələşdirilməsində xüsusi sektorun payı 70-75% təşkil edir?

- ☒ ABŞ, İsveçrə, Finlandiya
☐ ABŞ, Almaniya, Norveç
☐ Bolqarıstan, Macarıstan, Polşa
☐ Rusiya, Çin, Hindistan
☐ Belçika, Almaniya, Fransa

676 Sadalananlardan hansıları innovasiyaların maliyyələşdirilməsi mənbələrinin ümumdövlət səviyyəsində aparılmasına aiddir?

- ☐ innovasiya investisiyaları
☐ aksiyaların satışından alınan vəsaitlər
☐ lizinq imtiyazları
☐ bank kreditləri
☒ daxili və xarici dövlət borcunun formasında borc alınmış vəsaitlər

677 Hansı maliyyə mənbəyinin hesabına müəssisələr istehsalının, elm və texnikanın inkişafı fondlarından əmələ gəlir?

- ☒ konsaltinq göstərilməsindən alınan gəlirlər
☐ amortizasiya ayırmaları
☐ elmi-texniki işləmələrdən istifadə edilməsi üçün başqa müəssisələrdən alınan vəsaitin müəyyən hissəsi
☐ lazımsız əmlakın realizasiyasından əldə edilmələr
☐ müəssisələrin sabit normalarla mənfəətlərindən ayırmalar

678 Sadalananlardan hansı dövlət qeyri-büdcə fondlarının xüsusiyyətidir?

- ☐ fondların vəsaitləri büdcəyə daxil edilmiş dövlət xərclərinin maliyyələşdirilməsi üçün istifadə olunur

- ☐ fondların pul resursları bələdiyyə xüsusiyyətlərindədir, büdcələrin həmçinin başqa fondların tərkibinə daxil edilmir və bu və ya digər məqsədlərə müsadirə etməyə məxsus deyildir
- ☐ fondlara haqq vermə tarifləri hər bir müəssisə tərəfindən sərbəst qoyulur
- ☐ əsasən və hüquqi şəxslərin könüllü ayırmalarının hesabına formalaşır
- ☒ ciddi məqsədli istiqamətin olması

679 Sadalananlardan hansı birisi elmi-tədqiqat institutlarının və təcrübə-konstruktor bürolarının xüsusi vəsaitlərinin strukturunda çox da böyük olmayan hissəni təşkil edir?

- ☐ başqa təşkilatlarla, dövlət orqanlarıyla və kommersiya strukturlarıyla təsərrüfat hesablı işlərinin yerinə yetirilməsindən gələn mənfəət
- ☐ yeniliklər bazarında elmi məhsulun satışı və konsultativ köməyin göstərilməsi
- ☒ amortizasiya ayırmaları
- ☐ konsultativ kömək göstərmə
- ☐ yeniliklər bazarında elmi məhsulun satışı

680 İnnovasiyaların maliyyələşdirmə mənbələrindən hansı birisinin hesabı çox vaxt müəssisənin xüsusi vəsaitləri formalaşır?

- ☐ məhsul realizasiyasından mənfəətlərdən
- ☐ sıradan çıxmış və lazımsız əmlakın realizasiyası
- ☐ realizasiyadan kənar əməliyyatların
- ☐ eksport gəlirlərindən
- ☒ amortizasiya ayırmalarından

681 Fərziyyələr üsulunda hansı siyasi göstəricidən istifadə edilmir?

- ☐ xaricdən gələcək potensial təhlükə
- ☒ bazardakı qiymət və maya dəyəri
- ☐ hökumətin bir-birini tamamlayan iqtisadi – siyasi fəaliyyətlər
- ☐ hökumət qruplarında nəzarətin və tarazlığın dərəcəsi
- ☐ hökumət qurumlarının qərarlarında qarışıqlıq

682 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricidən istifadə edilmir?

- ☐ idarəetmənin keyfiyyəti
- ☐ beynəlxalq kreditlərə olan münasibətlər
- ☐ valyuta siyasəti
- ☐ hökumətin maliyyə siyasəti
- ☒ investisiya xərclərinin miqdarı

683 Fərziyyələr üsulunda hansı iqtisadi göstəricidən istifadə edilmir?

- ☐ hökumətin maliyyə siyasəti
- ☐ pul siyasətinin təsirli olması
- ☐ idarəetmənin keyfiyyəti
- ☐ investisiyalara qarşı hökumətin münasibətləri
- ☒ ölkə riski

684 Ölkə riskinin müəyyən edilməsində hansı üsuldan istifadə edilmir?

- ☐ statistik təhlil
- ☐ cədvəl üsulu
- ☒ kommersiya metodu
- ☐ iqtisadi, sosial amillər
- ☐ fərziyyə üsulu

685 Elmi əməkdaşlar:

- ☐ bütün sadalananlar

- ☒ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər
- ☐ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olurlar
- ☐ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir
- ☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar

686 Elmi kadrlara aiddir:

- ☐ tədqiqatçılar, ixtiraçılar, sexlərin rəhbərləri
- ☐ elmi işçilər, eksperimental zavodlar, sexlər, laboratoriyaların yüksək ixtisaslı kadrları
- ☒ tədqiqatçılar, texniklər, laborantlar
- ☐ alimlər, kiçik xidmətedici heyət, novatorlar
- ☐ elmi-tədqiqat təşkilatlarının strukturu və onun çevikliyi

687 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir?

- ☐ xidmətedici heyət
- ☐ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☒ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti

688 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürür?

- ☐ xidmətedici heyət
- ☒ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti

689 Elmi-texniki təşkilatların heyətinin hansı kateqoriyası elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olurlar?

- ☒ elmi-texniki heyət
- ☐ elmi əməkdaşlar
- ☐ xidmətedici heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ elmi-köməkçi heyət

690 Elmi-texniki təşkilatların heyəti qruplarından hansı qrupu elmi-texniki kadrların strukturasının əsas hissəsi sayılır?

- ☐ xidmətedici heyət
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☒ elmi əməkdaşlar

691 Sadalananlardan nəyi elmi-texniki təşkilatların heyətinə daxil edilmir?

- ☒ xidmətedici heyət
- ☐ inzibati təsərrüfat heyəti
- ☐ elmi əməkdaşlar
- ☐ elmi-texniki heyət
- ☐ elmi-köməkçi heyət

692 Yeniliyin tətbiqi nəticəsində müəssisədə işçilərin əmək və istirahət şəraiti yaxşılaşıbsa, bu hansı səmərə hesab olunur?

- ☐ elmi-texniki səmərə
- ☐ iqtisadi səmərə
- ☐ bu, səmərə deyil
- ☐ ekoloji səmərə
- ☒ sosial səmərə

693 Elmi-texniki təşkilatların təşkili təxminən hansı nisbətdə elmi işçilər və köməkçi texniki işçilər olmalıdır?

- ☐ 2,5: 1
- ☐ 1:1
- ☐ 1:2
- ☐ 2:1
- ☒ 1:2,5

694 Elmi təşkilatlarda hansı tipli iş qrafiki geniş yayılmışdır?

- ☐ sadalananlardan heç biri
- ☒ çevik qrafik (cədvəl)
- ☐ cəmləşdirilmiş iş günü
- ☐ natamam (qismən) məşğul
- ☐ sıxılmış iş həftəsi

695 Elmi-texniki heyət:

- ☒ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur
- ☐ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər
- ☐ bütün sadalananlar
- ☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar
- ☐ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir

696 Elmi-köməkçi heyət:

- ☐ elmi xidmətlə, tədqiqatlarının nəticələrinin realizasiyasıyla məşğul olur
- ☐ kəşflər etməklə və innovasiya fikirlərini təklif edərək yeni ideyalar irəli sürürlər
- ☐ bütün sadalananlar
- ☐ inzibati-təsərrüfat fəaliyyətlə məşğul olurlar
- ☒ özündə patentli xidmətlərin, elmi-texniki və maliyyə-kommersiya məlumat bölmələri maliyyə-iqtisadi bölmələrini, işçilərini, laborantları daxil edir

697 İntellektual mülkiyyətə nə aid deyil?

- ☐ kəşflər
- ☐ incəsənət əsərləri
- ☐ proqram məhsulları
- ☐ nəzəriyyələr
- ☒ mülkiyyət hüququ

698 Azərbaycanda yeniliklərə (ixtiralara və s.) müəlliflik hüquqları harada qeydiyyatla alınır?

- ☒ Azərbaycan Respublikasının Müəlliflik Hüquqları Agentliyində
- ☐ Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində
- ☐ Azərbaycan Respublikasının Nazirlər Kabinetində
- ☐ Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində
- ☐ Azərbaycan Respublikasının Milli Arxiv İdarəsində

699 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ nəzəriyyələr
- ☒ mal və xidmətlər
- ☐ radio və teleproqramlar
- ☐ incəsənət əsərləri
- ☐ proqram məhsulları

700 İntellektual mülkiyyətə nə daxil deyil?

- ☐ modellər
- ☐ konsepsiyalar
- ☒ mülkiyyət hüququ
- ☐ ixtiralar
- ☐ kəşflər